


ISSN 0206-4340

AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI TƏDRİSİ

AL-



BAKİ 2008

No 2

«AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI TƏDRİSİ»

ELMI-METODİK JURNAL

Təsisçi: Azərbaycan Respublikası Təhsil Nazirliyi

Nº 2 (216). Aprel – İyun 2008-ci il. Jurnal 1954-cü ildən çıxır.

M Ü N D Ə R İ C A T

Heydər Əliyev təhsil haqqında 2

XRONİKA

Təhsil Nazirliyində 3

DİLÇİLİK VƏ ƏDƏBİYYATŞÜNASLIQ

T.Novruzov – Mir Cəlal M.Ə.Sabirin ədəbi irsi haqqında 7
Ə.Bədəlova – “Məkansız oldu Nəsimi, məkanı yoxdur anın” 13
H.Bahiyev, S.Hüseynoğlu – Dəyərli elmi – metodik irs 19
B.Xəlilov – Dilçiliyin qayğıları 25

ÜMUMTƏHSİL, ORTA İXTİSAS VƏ ALİ MƏKTƏBLƏR: TƏDRİS METODİKASI, İŞ TƏCRÜBƏSİ

P.Əliyev – Klassik ədəbiyyatın tədrisinin pedaqoji əsasları 30
M.Hüseynova – Xəbərlik kateqoriyası: ismi və feli xəbərlərin tədrisi 36
G.Seyidova – Ümumi şəxsi cümlənin tədrisi və şagirdlərdə axtarıcılıq qabiliyyətinin formalasdırılması 39
R.Vəliyev – Məcnun məhəbbəti – kamillik zirvəsi 43
V-XI siniflər üzrə Azərbaycan dili fənnindən program materiallarının təxmini planlaşdırılması 49
V-XI siniflər üzrə ədəbiyyat fənnindən program materiallarının təxmini planlaşdırılması 54

TÜRKÇÜLÜYÜN BANILƏRİ

E.Quliyev – Ziya Göyəlp yaradıcılığında müqəddəs amal və böyük ideyaların tərənnümü 60

ELM XADİMLƏRİ

T.Hacıyev – Böyük alim və unudulmaz müəllimimiz 66

AKTUAL SÖHBƏT

O.Abbasov – Azərbaycan dili və ədəbiyyat müəllimlərinin hazırlanmasında milli dəyərlərdən istifadənin zəruriliyi 69

ÇALIŞMALAR

Düşündürücü tapşınqlar 76

XƏBƏR – SERVİS

Ədəbi aləmdə 77
Xarici ölkələrdə 78
Yeni nəşrlər 79

Xəbərləri hazırladı Lalə Əhmədova

HEYDƏR ƏLİYEV TƏHSİL HAQQINDA

- Təhsil millətin gələcəyidir.
- Mən dünyada müəllimləndən yüksək ad tanımırıam.
- Bizim hər biriniz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayıaraq, bütün nailiyyatlılarımıza görə məktəbə, müəllimə borcluyuq.
- Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.
- Həyatını müəllimliyə həsr edən insanlar, həqiqotən, fədakar, xalqına, millətinə sədaqatlı və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.
- Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hissələrinə malik olan insanlardır.
- Müəllimlik sənəti şərəfli bir sənətdir.
- Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyerli vətəndaşlar hazırlamaqdır.
- Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.
- Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. İndiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcəkdir.
- Bu təhsil sisteminin nə qədər dəyerli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyi, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edirlər. Əgər bunlar olmasayırlar, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasayırlar, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasayırlar, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.
- Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda, vətəndaş olsun. Mütləq vətəndaş olsun! Dövlətinə sadıq, millətinə sadıq, ənənələrinə sadıq, xalqına sadıq vətəndaş olsun!
- Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünkü mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyəti bununla bağlıdır.

TƏHSİL NAZİRLİYİNDE

Aprelin 1-də təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Qəfqaz və Mərkəzi Asiya bölməsinin müdürü cənab Benedikt Briş və təşkilatın ölkəmizdəki rəhbəri cənab Andrey Götze ilə görüşüb. Görüşdə tərəflər qarşılıqlı səfərlərin təşkili, universitetlərarası əlaqələr, birgə aparılan işlərə dair konfrans keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Aprelin 2-də Təhsil Nazirliyində II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası (INEPO-EUROASIA) iştirakçıları ilə görüş keçirilib. Görüşdə təhsil naziri Misir Mərdanov olimpiada iştirakçılarını Azərbaycanda görməkdən məmənun olduğunu bildirmiş, olimpiyadın "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə həyata keçirildiyini vurgulayaraq bu şirkətin görüşdə iştirak edən rəhbərliyinə təşəkkür etmişdir.

Aprelin 7-də Təhsil Nazirliyində müşavirə keçirilib. Müşavirəni nazir Misir Mərdanov açaraq qarşıda duran bir sıra məsələləri iştirakçıların diqqətinə çatdırıb. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında" sərəncamına müvafiq olaraq Təhsil Nazirliyinin üzərinə düşən vəzifələri xüsusi qeyd edib.

Aprelin 8-də təhsil naziri Misir Mərdanov Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın prezidenti cənab Simus Hiqarti ilə görüşüb.

Aprelin 8-də Təhsil Nazirliyində Kiyev şəhərində "Təhsil islahatları: global məsələlərin regional həlli" mövzusunda keçirilən treningin nəticələri ilə bağlı təqdimat olub. Təhsil naziri Misir Mərdanov tədbiri açaraq xarici ölkələrdə keçirilən müxtəlif treninglərdə iştirak edən nazirlik əməkdaşlarının səfər haqqında məlumat vermələrinin zəruriyini bildirib. Nazir təqdimatın xüsusi əhəmiyyətini vurgulayaraq, təqdim edilən yeni təhsil tendensiyalarının nazirliyin fəaliyyətində nəzərə alınması barədə tapşırıq verib.

Aprelin 14-də Təhsil Nazirliyində "Ən yaxşı müəllim" müsabiqəsinin II mərhələsi ilə bağlı müşavirə keçirilib. Tədbirdə təhsil naziri və müavinləri, nazirliyin müvafiq şöbələrinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, təhsil ictümayyatının nümayəndələri, eyni zamanda, müsabiqə iştirakçılarının sınaq dərsi keçəcəkləri ümumtəhsil məktəblərinin direktorları və onların müavinləri iştirak etmişlər.

Aprelin 15-də Təhsil Nazirliyində nazir Misir Mərdanovun "Ən yaxşı müəllim" müsabiqəsinin II mərhələsini keçirən fənn komissiyalarının üzvləri ilə görüşü keçirilmişdir.

Aprelin 18-də Təhsil Nazirliyində nazir Misir Mərdanovun iştirakı ilə respublikanın ümumtəhsil məktəblərinin I sinifləri üçün 2008-2009-cu dərs ilində Milli Kurrikulum əsasında dərslik komplektlərinin hazırlanması ilə bağlı görülən işlərə həsr olunan müşavirə keçirilmişdir.

Aprelin 21-də Təhsil Nazirliyində "Ən yaxşı müəllim" müsabiqəsinin ikinci mərhələsinin iştirakçıları ilə müşavirə keçirildi. Tədbirdə nazirliyin məsul işçiləri, müvafiq şöbələrin və struktur bölmələrinin, ictimai qurumların rəhbərləri və müsabiqə iştirakçılarının sınaq dərsi keçəcəkləri məktəblərin nümayəndələri iştirak edirdilər. Müşavirəni açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamladı və müsabiqənin ikinci mərhələsinə buraxılmalara münasibətlə müəllimləri təbrik etdi.

Mayın 1-də Təhsil Nazirliyində "İlin ən yaxşı müəllimi" və "İlin ən yaxşı məktəbi" müsabiqələrinin növbəti mərhələsinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə təhsil naziri Misir Mərdanov "İlin ən yaxşı müəllimi" müsabiqəsinin üçüncü mərhələsi üzrə nəzərdə tutulan tədbirlərdən danışıb.

Mayın 2-də Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Konfransda Təhsil Nazirliyinin rəhbər işçiləri, nazirliyin struktur bölmələrinin, ali, orta ixtisas, ümumtəhsil məktəblərinin rəhbərləri, alımlar, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Təhsil naziri Misir Mərdanov respublika elmi-praktik konfransında geniş məruzə etdi. Sonra çıxışlar oldu. Məruzə və çıxışlarda ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, dövlət quruculuğu sahəsindəki xidmətlərindən ətraflı söz açıldı, onun ölkənin inkişafı, xalqın rifahı naminə gördüyü misilsiz işlərin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyi, dövlət başçısının təhsilə davamlı olaraq qayğı göstərdiyi vurgulandı.

Mayın 6-də Misir Mərdanov Təhsil Nazirliyində Norveç Krallığı Oslo Universitetinin əməkdaşları ilə görüş keçirmişdir. Görüşdə ali təhsil müəssisələri və nazirliyin struktur bölmə rəhbərləri iştirak etmişdir.

Mayın 19-də təhsil naziri Misir Mərdanov Cənubi Koreya Respublikası "DAEWOO" şirkətinin prezidenti cənab Young-Von Kanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə müvafiq sahə üzrə bir sira məsələlər müzakirə edilib.

Mayın 20-də Təhsil Nazirliyində Cənubi Koreyanın beynəlxalq "DAEWOO" şirkəti tərəfindən Azərbaycanda "Ali Texniki Peşə Təhsili Mərkəzinin tikintisi" üzrə hazırlanmış layihənin təqdimatı olub.

Mayın 22-də Təhsil Nazirliyində respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil naziri Misir Mərdanov, nazir müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov, İradə Hüseynova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdürü Nailə Rzaquliyeva, Azərbaycan – Türkiye Özəl Liseyləri Baş İdarəsinin rəisi Adəm Ünal, fənn olimpiadalarına münsiflik etmiş respublikanın tanınmış alımları, şagirdləri bilik yarışında yer tutan məktəblərin direktorları iştirak ediblər.

Mayın 27-də təhsil naziri Misir Mərdanov Çexiya parlamenti Deputatlar Palatasının elm, təhsil, mədəniyyət, gənclər və idman komitəsinin üzvü cənab Peter Plevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mayın 27-də Təhsil Nazirliyində Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 19 fevral 2008-ci il tarixli birgə qərarına əsasən ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətlə keçirilən ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının qaliblərinə mükafatlar təqdim olunmuşdur.

Mayın 29-də Təhsil Nazirliyində Türkiye Respublikası Yüksək Öyrətim Kurulunun (YÖK) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycan-Türkiyə əlaqələrində danişan təhsil naziri Misir Mərdanov son illər bu istiqamətdə böyük addımlar atıldığı diqqətə çatdırır. Nazir həmçinin diplomlarının tanınması, zəruri ixtisaslara tələbatın ödənilməsi, ali təhsildə proqramların uyğunlaşdırılmasından söz açıb, xüsusilə tibb, müəllim hazırlığı üzrə proqramların yaxınlığını irəli sürüb. Görüşdə iştirak edən qonaqlar Azərbaycan-Türkiyə təhsil əlaqələrinin daha da yaxınlaşması istiqamətində təkliflər irəli sürüblər.

İyunun 4-də Misir Mərdanovun sədrliyi ilə Təhsil Nazirliyi kollegiyasının iclası keçirilib. İclasın müzakirəsinə bu məsələlər çıxarılmışdır: "27 aprel 2008-ci il tarixində mərkəzləşdirilmiş qaydada keçirilmiş üçüncü yoxlama imtahanının nəticələri və buraxılış imtahanlarına hazırlıq"; "2006-2007-ci dərs ilində ümumtəhsil məktəblərinin XI siniflərini "əla" qiymətlər və fərqlənmə attestatı ilə bitirmiş məzunların ali məktəblərə qəbulu vəziyyəti"; "2007-ci ildə Təhsil Nazirliyində vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması vəziyyəti" və "Gənclərin çağırışaqqədərki hazırlığı fənninin tədrisi vəziyyəti".

İyunun 9-də Təhsil Nazirliyində nazir Misir Mərdanov Amerika Birleşmiş Ştatlarının təhsil sahəsi üzrə bir qrup mütəxəssisindən ibarət nümayəndə heyəti ilə görüş keçirib.

5

4

İyunun 9-da təhsil naziri Misir Mərdanov ABŞ-in Indiana Universitetinin beynəlxalq tədqiqat və inkişaf üzrə vitse-prezidenti cənab Carlz Rifsnider, Mərkəzi Avrasiya bölməsi üzrə direktoru cənab Uilyam Fiermanla görüşüb.

İyunun 11-da təhsil naziri Misir Mərdanov İSESKO-nun Baş direktoru cənab Əbdüləziz bin Osman Əl-Tüveyrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İyunun 16-da Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti arasında Azərbaycan tələbələrinin təhsili üzrə təqaüd programı ilə bağlı saziş imzalandı. Təhsil Nazirliyində bu münasibətlə keçirilən mərasimdə Azərbaycan tərəfindən təhsil naziri Misir Mərdanov, nazir müavini Elmar Qasımov, nazirliyin bir sıra şöba və bölmələrinin rəhbərləri və əməkdaşları, Almaniya tərəfindən Alman Akademik Mübadilə Xidmətinin (DAAD) vitse-prezidenti Maks G.Huber, qurumun iki eksperti və Azərbaycan təmsilciliyinin rəhbəri, Almaniyadan Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Per Kristofer Stankina iştirak etmişlər.

İyunun 18-da təhsil naziri Misir Mərdanov Böyük Britaniyanın "British Council" təşkilatının ölkə üzrə direktoru xanım Nikol Ios de Lalüye ilə görüşüb. Görüşdə azərbaycanlı gənclərin Böyük Britaniyanın nüfuzlu universitetlərində təhsil almalarına dair layihənin hazırlanması və təsdiqi, ingilis dili müəllimlərinin təkmilləşdirilməsi işinə yardım göstərilməsi, bu dilin tədrisi üzrə monitoring keçirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

İyunun 19-da Təhsil Nazirliyində Azərbaycan Respublikası hökuməti ilə Amerika Birleşmiş Ştatları hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması mərasimi keçirilmişdir. Tədbirdə Amerika Birleşmiş Ştatları Dövlət kabinetinin təhsil və mədəniyyət məsələləri üzrə müavini xanım Qoli Ameri, ABŞ-in ölkəmizdəki səfiri Ənn Dersi və digər qonaqlar iştirak etmişlər.

İyunun 23-də Təhsil Nazirliyində nazir Misir Mərdanovun iştirakı ilə uşaqların erkən yaş dövründəki təhsilinə həsr olunan müşavirə keçirilmişdir.

İyunun 24-də Təhsil Nazirliyi "Məktəblərin maliyyə formuluası: ehtiyaclarla görə maliyyələşmə, ədalətlilik, şəffaflıq və cavabdehlik" mövzusunda üç günlük seminar keçirmişdir.

30 iyun 2008-ci il.

Dilcılık və ədəbiyyatşünaslıq

MİR CƏLAL M.Ə.SABİRİN ƏDƏBİ İRSİ HAQQINDA

Tərlan NOVRUZOV,
filologiya elmləri doktoru, professor

M.Ə.Sabirin ədəbi ərsinin tədqiqi onunla nəticələnir ki, 1944-cü ildə meydana çıxan «Müxtəsər Azərbaycan ədəbiyyatı» tarixinə dair kitabə XX əsrin digər klassikləri ilə yanaşı, Sabir haqqında da elmi ocerk daxil edilir. Ocerkin müəllifi professor Mir Cəlal Paşayev idi.

Ədəbiyyat tarixində Mir Cəlalın Sabir haqqındaki ocerki mövcud tədqiqatları ümumiləşdirməsi, bir klassik kimi bu dahi şairin ədəbiyyat və mədəniyyət tariximizdə, inqilabi hərəkatda mövqeyini və yerini müəyyənləşdirməsi ilə diqqati cəlb edir. Ocerkdə Sabir milli şeirin inkişafında yeni mərhələnin aparcı ədəbi hadisəsi, tamamilə yeni məktəbin, inqilabi satira üslubunun banisi sayılır. Digər müasirləri ilə birlikdə (C.Məmmədquluzadə, Ə.Haqverdiyev və b.) Sabirdən realizm ədəbi məktəbinin hadisəsi kimi bəhs olunurdu. XX əsr realizmini xarakterizə edərək M.Cəlal yazırı: «Bu zaman ədəbiyyat kiçik bir ailədən başlanmış böyük bir ölkəyə qədər hər yerdə baş verən hadisələri siyasi ideyalar cəhatində mənalandırırdı» (səh.206).

Sabir haqqında ocerk şairin həyat və yaradıcılığını əhatə edirdi. Mir Cəlal Sabir yaradıcılığını iki əsas istiqamətdə - lirik və satirik poeziya kimi təhlil edir. Ocerkdə şairin məzmun və forma cəhətdən klassik şeirlərə əlaqələri araşdırılır. M.Cəlal ictimai - vətəndaşlıq hissələrinin ifadəsində Sabir lirikasının özünəməxsusluğunu müəyyənləşdirir. Müəllifə görə, «Sabirin lirikasında ictimai fəallıq, vətəndaş həvəsi və qeyrəti vardır» (səh.207). Onu da deyək ki, müəllif öz fikirlərini ayrı-ayrı şeirlərinin təhlili ilə əsaslandırma bilir. Müəllif qeyd edir ki, Sabir poeziyasının güc ictimai tənqid pafosundadır. Doğru fikirdir ki, «Beynəlmilə» şeirindən sonra Sabir «lirika ustası kimi yox, qüvvətli bir mütəfəkkir, günün ehtirəsi bir mübarizi, nüfuzlu natiq kimi tanınmağa başladı» (səh.206). M.Cəlal Sabir satirasında gerçekliyi əhatə miqyasının genişliyini - onun realizminin yeni keyfiyyəti sayırı. Siyasi quruluşdan tutmuş məsiətin an xırda bələlərinə qədər hər şey Sabirin tənqidini gülüşünün hədəfi idi. Ocerkdə Sabir novatorluğunun «inqilabi satira məktəbi», «yenİ mübariza şeiri», «ictimai -siyasi satira məktəbi»

əlamətləri ilə xarakterizə olunması ədəbiyyatşunasın bu şeirin bədii hadisə olaraq estetik təbiətini müəyyənləşdirməsindən irəli gəldi.

Sabir şeirinin gücünü şərtləndirən təkcə ideya dərinliyi və həyatılıyi deyildi, həm də şeirin bədii xüsusiyyətləri idi. Mir Cəlal bu xüsusiyyətlərin mühüm məqamlarına diqqəti cəlb edirdi. Tipin özünü dindirmək, kinaya və istehza üsulu, taziyanə forması, müəyyən sahənin tasviri və s. Mir Cəlalin Sabir satirik poeziyası üçün səciyyəvi hesab etdiyi bədii xüsusiyyatlardandır. Oçerkin məzmunca dəyərli məqamlarından biri də Sabirin Azərbaycan şeirinə, bədii təfəkkürə, obrazlar sisteminə bədii ədəbiyyatın həyatılıyi və xəlqiliyinə gətirdiyi yeniliklərin əsaslandırılmışdır. Müəllif doğru qeyd edir ki, «Sabir ədəbiyyatın, bədii söz sənətkarlığının həyata xidmət üçün səfərbər edilməsində «Molla Nəsrəddin»dən az iş görməmişdir. Bir ovuc yuxarı təbəqəyə – mey, məhəbbət əhlində nəşə verən şeirə gülmüştür.

Mir Cəlalin yazdığı oçerkin bir mühüm məziyyəti də ondadır ki, burada Sabirin ədəbiyyat və mədəniyyət tariximizdə, inqilabi hərəkətdə müsələsiz mövqeyi və yeri müəyyənləşdirilir. Şairin mübarizə və tənqid hədəflərini qeyd edir. «Yüz illər boyu Nizamılara, Nəsimilərə, Füzülilərə təqlidən yazılan, onlardan irəli getməyən, köhnəlmış, çeynənmış, təravətinə, ləzzətinə itirmiş qazəl ədəbiyyatına qarşı Sabirin yeni satirik şeiri parlaq bir qılınç kimi parladi». (Yenə orada, səh.204). Oçerkində müəllif şairin həm məzmun, həm də forma cəhətdən klassik şeirə nəzərə çarpan bir yenilik gətirdiyini göstərir. Şairin bu yolda müəyyən, yeni məzmun, yeni orijinal fikir tərənnüümünə yalnız yaradıcılığının sonlarında yazdığı bir sıra klassik üslublu şeirlərində nail olduğunu göstərir. O, bu fikri əsaslandırmış üçün şairin məşhur «Seyli tən öylə təməvvüclə alıb dövrü bərim» və «Şəkibayı», «Ruhum», «İstiqbal üçün», «Cocuq», «Analar bəzəyi», «Tərbiyə» sərlövhəli şerlərini misal götürür. Oçerkdə Sabirin estetik idealindən, şeirə, sənətə, bütövlükdə götürdükdə ədəbiyyata baxışından da söz açılır. Müəllif şairin yaradıcılığından bədii nümunələr gətirir, «Dilbər» şeiri üzərində xüsusi dayanaraq, geniş təhlillər aparır. Tədqiqatçı İlsmayılov demişkən, Mir Cəlal Sabirin «exoklastik şeirdə donmuş ehkama çevrilmiş, şablon halına düşmüş bədii vəsitələrə istehzali münasibətlərini, acı gülüş nümayiş etdirdiyini müəyyənləşdirir» (səh.200). Mir Cəlal belə bir natiçəyə gəlir ki, «bu şeirdə qısa, yiğcəm bir şəkildə olsa da, realist sənətin bədii programı verilmişdir». (Yenə orada, səh.206).

40-ci illərin tədqiqatları içerisinde XX əsrin əvvəllərindəki ədəbi hərəkatı, ədəbi cərəyanları birləşdirən və fərqləndirən amillərə ümumiləşdirici qiymət vermək baxımından, eləcə də Sabir yaradıcılığının əsas mərhələlərini, yeniliyini, inqilabi satira olması etibarilə təbiətini, realizmin səciyyəvi xüsusiyyətlərini və s. tədqiq edib aydınlaşdırmaq baxımından seçilən işlər görülür ki, bunlardan biri Mir Cəlalin «Azərbaycanda ədəbi məktəblər» (1905-1917-ci illər) adlı doktorluq dissertasiyasıdır (1945-ci il). Əsərdə Sabir yaradıcılığına xüsusi yer

ayıran müəllif XX əsr Azərbaycan poeziyasında Sabir məktəbinin yerini və mövqeyini müəyyənləşdirərkən birinci növbədə və başlıca amil olaraq bu poeziyaya «yeni söz, yeni fikir» kimi yanaşır. Sabirin dövrün tələblərinə uyğun yararlı üslub və formaca yeni bir şeir yolu tapmaq söylərini ön plana çəkir və göstərir ki, «Sabir Azərbaycanda birinci dəfə olaraq yazdığını, duybub düşündüyünü, ictimai həyat, məşət məsələlərini «fəzalarda», «xayalat, məhəbbət aləmində» dolaşan fikirləri on adı, hətta həyat problemlərinə endirməyi, yaxud bu problemləri şeir səviyyəsinə yüksəltməyi bacaran böyük yenilikçi bir şair kimi meydana çıxdı.

Mir Cəlal Sabir poeziyasının seçilən, fərqlənən keyfiyyətini, onun mövzu genişliyi, rəngarəngliyi ilə bərabər həyatın olduğu kimi «fotosunu» çəkməkdə deyil, onu dərin bir idrakla tədqiq və təhlil etməsi ilə izah edir. Yaxşı haldır ki, müəllif bu yenilikçiliyin mühüm bir tərəfini də məzmun-məskurə yeniliyində görür və yazar: «İctimai varlığın, mübarizələrin istiqamətləndirici tərəfi onu ruhlandırmış, inkişafə mane olan əngəlləri isə qəzəb, nifrat doğurmuşdur». Bütün bu məziyyətlərinə görə Mir Cəlal haqlı olaraq Sabiri Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin, inqilabi-satira üslubunun banisi adlandırır: «Sabir yeni inqilabi mübarizə şeirinin pioneri, ictimai-siyasi satira məktəbinin bayraqdar şairi oldu». M.Cəlal Sabir yaradıcılığının ilk və sonrakı əsas mərhələsinin mahiyyət və keyfiyyəti haqqında da dolğun təsəvvür yaratmağa çalışır. Sabir yaradıcılığının ilk dövrünə aid söylədiyi müləhizədə yanılmır, bəzi qəzəllərində məsələn, «Şəkibayı» kimi şeirlərində artıq şairin klassik üslubdan və ictimai məzmunundan uzaqlaşdığını, «öz mənlik qüdrətin, mənəvi böyüklüyünü tərənnüm etdiyini», daha doğrusu şeirə bir vətəndaşlıq mahiyyəti gətirdiyini də əsaslandırır, «Beynəlmilə», «Səttarxanə» kimi şeirlərini də bu baxımdan təhlil süzgəcindən keçirir. Mir Cəlal Sabirin inqilabçı satirik səviyyəsinə yüksəlməsində, satirik şeir məktəbinin ləyaqatlı başçısı və ilhamvericisi olmasında «Molla Nəsrəddin»la yanaşı şairin öz şəxsi istedadının varlığını da qeyd edir. Ədəbiyyatşunas alim böyük satirik haqqında tədqiqatunda şairin yaradıcılıq taleyində «Molla Nəsrəddin»in rolunu, onun satiraya meydan açmasını, jurnalın istiqamətləndirici mahiyyətini də izah edir.

M.Cəlal Sabir satirasının vətəndaşlıq cəsarətini yalnız feodal ağıllığını, çarizmi, istismar dünyasını, irticani cəsarətlə, hünərlə ifşa etməsilə məhdudlaşdırırmırdı. Onun təhlilində on maraqlı cəhətlərdən biri şairin vətəndaşlıq hünərini ədəbi hərəkatın özündə belə köhnəlmış, mühafizəkar formalara qarşı çıxmışında görürdü. Mir Cəlal Sabirin şeirə mahiyyət yeniliyi gətirdiyini əsaslandırmak onun heç də klassik ənənələrindən tamamilə üzülmədiyini, klassik formaya yeni məzmun, ifadə çalarları gətirdiyini tutarlı misallarla izah edir, şairin satiralarını fərqləndirən kinaya və istehza ilə təsvir üsullarını «balaca canlı həyat sohnacıkları yaratmaq», «iciddi şeirdə ciddi planda gülüş» və «canlı xalq dilindən» istifadə etmək kimi keyfiyyətləri açır. Sonra müəllif yazar:

«Nazəri cəhətdən realizmin tələblərini bəlkə də Sabir yaxşı bilmirdi; ancaq öz yaradıcılığının tabiatı və istiqamətindən çıxaraq duyurdu ki, şkolastik şərəfəni ölmüş bir üslubdur; bu gündü həyat və mübarizələrə xeyir yox, zərər verən bir üslubdur. Sabirin şəirə olan tələbləri C.Məmmədquluzadənin realizmə tələb və baxışlarına tamamilə uyğundur». Bizi bələ galır ki, burada mülahizənin ikinci tərəfi daha dürüst və inandırıcıdır. Başqa sözla desək, Sabir şeirinin həyatiliyini, realizmin nazəriyyədən, kitablardan deyil, sövq-təbii olaraq həyatdan gəldiyini söyləmək daha doğru olardı. Təsadüli deyil ki, müəllif özü də mülahizələrinin birinci hissəsində öz şübhəsini «bəlkə» ifadəsi ilə bildirir. Müəllif Sabir poeziyası haqqında hərtərəflə və dolğun təsəvvür yaratmaq məqsədilə, onun qələmə aldığı mövzuların əsas hissəsinə toxunur, ictimai-siyasi satiraları ilə bərabər ciddi şeirlərini də yiğcam şəkildə tutarlı nümunələrlə təhlil edir. M.Cəlal 40-ci illərdə ümumən XX əsr Azərbaycan ədəbiyyatına, o cümlədən Sabir məktəbinin davamçılarına aid tədqiqatlarında da onun rolunu inandırıcı elmi müqayisələrlə işqlandırır. Alimin «Əliqulu Qəmküsər» məqaləsi bu baxımdan fikrimizə səbətdür. 60-ci illər sabırşunaslığının elmi mövzuları içərisində iki mühüm mövzunu xüsusi qeyd etməliyik. Birincisi, bu mərhələdə Sabirin irsi daha köklü problemlər işığında, məsələn, Azərbaycan ədəbiyyatında realizm, realizmin inkişaf meylləri işığında nəzərdən keçirilir; ikincisi, Sabirin sənətkarlığını, poetikasını, surətlər ələmini öyrənmək yolunda ciddi elmi təşəbbüsər yaranır. Bunu da deməliyik ki, keçən əsrin 60-ci illərinin əvvəllərində (1962-ci ildə) Sabirin 100 illiyinin keçirilməsi onun yaradıcılığının tədqiqi məsələsinə xüsusi təkan vermişdir. Mir Cəlal Sabir realizmini ayrıca bir problem halında öyrənən ilk tədqiqatçılarındandır. Onun əsərlərində şairin realizmini doğuran ictimai-siyasi amillər (1905-1907-ci illər inqilabı) əhatəli və doğru mənalandırılır və göstərilir ki, şairin realizmi həyatı tələbatından, ictimai-siyasi ehtiyacdən doğmuşdur.

Mir Cəlal hadisə və faktların daxili mahiyyətini, mənşəyini, səbəbini, başqa hadisələrlə əlaqə və münasibətlərini dərinən əks etdirməyi Sabir realizmini şərtləndirən əsas xüsusiyyətlər kimi müəyyənənşdirir. Alim düzgün hesab edir ki, Sabir realizmi estetik cəhətdən zəngin və rəngarəng xüsusiyyətləri ilə seçilir. Gerçekliyi daha düzgün əks etmək, ifşa, tənqid, kinaya, satira, məzəmmət keyfiyyətləri Sabir realizminə xas olduğu kimi lirik və romantik ünsürlər də ona daxilən xasdır. Sabir poeziyası inqilabi mahiyyətdədir, deməli o, varlığı sadəcə əks etmirdi, həm də hadisənin inkişafını, gələcəyini hiss edirdi.

Mir Cəlalin çap etdiyi yazılar şairin realizminin xüsusiyyətlərini, tipikləşdirmə ustalığını, sənətkarlığına aid məsələləri araşdırmaq yolunda əhəmiyyətli işlərdəndir. Sabirin surətlər ələmini açarkən müəllif, onun realizminin çoxcəhətliliyini, gerçekliyi inikas genişliyini göstərmiş olurdu. Alimin müşahidəsinə görə, XX əsrin başlanğıc dövrünün insan tipləri, o cümlədən inqilabçılar, fəhlə hərəkat nümayəndləri, xalq

məşətini təmsil edən qüvvələr Sabirin geniş əhatəli, surətlər ələmini yaradırırdı. Ədəbiyyatşunas alım bu ələmi ətraflı təhlil edir, onda xalq hərəkatının ən tipik, ən canlı mənzərəsinin əks olduğunu göstərir. Ümumən XX əsr Azərbaycan ədəbi məktəbləri probleminin ilk dəfə olaraq işlənilə hazırlanması Mir Cəlalın adı ilə bağlı olduğu kimi, Sabir realizmi haqqında yazılan əsər də məhz M.Cəlalın qələminə mənsubdur. Mir Cəlal ilk növbədə Azərbaycan realizmini doğuran ictimai-tarixi amilləri araşdırır bununla belə qənaətlə gəlir ki, Sabir realizmi həyatı tələbatdan, ictimai-siyasi ehtiyaclardan doğmuşdur.

Mir Cəlal realizmin beynəlxalq əhəmiyyəti və ictimai fikrə təsirindən danışarkən yazar ki, bizim yaşlı nəsle və tarixi sənədlərə istinadən cəsarətlə deməyə haqqımız var ki, Sabirin bir sıra şeirləri də nəinki Azərbaycanda, eləcə də Yaxın və Orta Şərqdə dillər əzbəri olmuşdur. Burada Sabirin mənsub olduğu inqilabi-demokratik hərəkatın bədii-emosional gücү haqqında oxucuda aydın təsəvvür yaradılır. Mir Cəlalın belə bir qənaəti doğrudur ki, M.Ə.Sabir realizminin ideya mənbəyi məhz 1905-ci il inqilabının təsirilə hərəkətə gəlmış Azərbaycan mühiti olmuşdur. Sabir realizminin on əsas mənbəyini və gücünü də burada, inqilab hərəkatı dalğalarında, Azərbaycan zəhmətkeşlərinin mübarizəsində görmək və göstərmək lazımdır. (Bax: Mir Cəlal. M.Ə.Sabirin realizmi haqqında. ADU-nun elmi əsərləri, 1962, №2, səh.5). Yaxşıdır ki, müəllif bu məsələdə Sabirin doğuldugu, ilk təhsil alb güzəran keçirdiyi Şamaxı mühitinin ziddiyyətlərini də nəzərə alır. Mir Cəlal daha sonra M.Ə.Sabir yaradıcılığında inqilabi azadlıq hərəkatının önündə gedən fəhlə sinfi və onun mübarizəsinin inikası üzərində dayanır, xalq şairinin bu problemin xarakter xüsusiyyətlərini böyük uzaqgörənlilik qələmə aldığı tədqiq edir. Ona görə Sabirdə fəhlə məsələsi müasirlik cəbhəsindən tamamilə başqa bir miqyasda və məhz sinfi mübarizə cəbhəsindən qoyulmuşdur. Mir Cəlalın tədqiqatında belə bir qiymətli tezis də irəli sürüлüb əsaslandırılır ki, Sabir realizminin qüdrəti bir də hadisə və faktların daxili mahiyyətini, mənşəyini, səbəbini, başqa hadisələrlə mütəqabil əlaqə münasibətini dərinən arayıb tapmaq və bacarıqla inikas etdirməsindədir. Həqiqətdir ki, inqilabi satirik şair fəhlə-kəndli həyatından bəhs edən «Bakı fəhlələrinə», «Təraneyi-əsilanə», «Fəhlə, özünü sən də bir insanı sanırsan?», «Əkinçi», «Cığırma, yat», «Neylərdin, ilahi?», «Paradır» və başqa satirik əsərlərdə fəhlənin nəinki istismar olunduğu və istismarın formalarını, həm də bunun köklərini, səbəbələrini, müqəssirələrini göstərir.

Ümumiyyətlə, məqalədə Sabir realizminin əsas xüsusiyyətləri, mahiyyəti, ifadə üsulları doğru şərh edilir. Müqayisələrlə sübuta yetirilir ki, Sabirin realizmi «passiv», «məhdud», «mütərrəb», «çağırış ruhunda», «kortəbi», «seyirçi», olmamış «ən fəb», «ən müasir, bütün qidası, mənbəyi və ideyaları ilə xalqa, onun arzularına, mübarizələrinə, gələcəyinə, səadətinə bağlı bir realizmdir» (səh.17). Göründüyü kimi, burada Sabir realizmi bir neçə cəhətdən düzgün və bitkin

monalandırılmışdır. Mir Cəlal Sabir realizmi ilə bir sıradı romantika və lirikanın mövqeyi haqqında da maraqlı mühəhizələr söyləyir, həmçinin Sabirin romantika və lirkada zəif olduğunu düşünənlərə layiqli cavab verir. Müəllisin elmi nəticəsinin mözki budur ki. Sabirdə romantika və lirika güclü olsa da tənqidçi realist yaradıcılıq metoduna əsaslanan inqilabi satirasi daha məqsədyyönlü yaradıcılıq metodu idi. Mir Cəlala görə, «Sabirin suratlı aləminin» XX əsrin əvvəlləri üçün səciyyəvi olan inqilabçılar, fəhlə hərəkatı nümayəndələri, eləcə də xalqa zidd qüvvələrinin, müxtəlisil cildə girmiş tiplər aləmidir ki, şair bunları bəzən birinci şəxsin dili ilə, bəzən də suratların öz sözləri ilə canlı, qabarlıq, emosional bir səciyyədə oxuculara çatdırıbilir. Məqalədə daha çox yer suratların canlandırılmasında «əlavə boyaya işlədirilmədən», onların öz dedikləri, damışqları vasitəsilə təsviri məsələsinin aydınlaşdırılmasına verilmişdir.

Mir Cəlal Füzuli sənətkarlığını məharətlə tədqiq edən bir alim kimi Sabir yaradıcılığının bədii sənətkarlıq xüsusiyyətləri haqqında da çox maraqlı fikirlər söyləmişdir. Belə ki, Mir Cəlal «Sabir yaradıcılığında bədii sənətkarlıq» məqalasında başlıca olaraq şairin xalq ədəbiyyatı ilə əlaqəsi, şeirlərinin şəkil və vəzn xüsusiyyətləri, novatorluğu, poetikası, tipikləşdirmə üsulları və s. məsələlərlə bağlı ümumiləşdirilmiş fikir və mülahizələr söyləmişdir. Deməliyik ki, alimin Sabir sənətkarlığının vacib sahələri ilə bağlı fikirləri zəngin olduğu qədər də düzgündür və sabirsüňashığın bu sahəsinin hərtərəfli tədqiqində uğurlu başlangıçdır.

Mir Cəlalın keçən əsrin 70-ci illərində də Sabir mövzusunda ardıcıl araşdırımlar apardığını görürük. Onun Firudin Hüseynovla birgə qələmə aldığı «XX əsr ədəbiyyatı» dərsliyinin ikinci nəşri də (1974) diqqəti cəlb edir. Bu kitabda bir çox ocerklər kimi, Mirza Ələkbər ocerki də Mir Cəlal tərəfindən yazılmışdı. Əvvəlcədən deyək ki, Mir Cəlal əvvəlki ocerkləri eynilə təkrar etməmiş, bir sıra dəyişikliklər, ixtisarlar, təzələmə işləri aparmışdır. Ocerkdə Sabir təkcə satirik deyil, həm də lirik şair, uşaq şeirinin mahir yaradıcılarından biri kimi nəzərdən keçirilir. Ədib dərslikdəki məqaləsində yazırkı ki, «şair, ciddi lirik parçalarında içtimai tərbiyənin rolunu, onun gələcəyə, xalq taleyinə nə qədər böyük təsir bağışladığını göstərirdi, valideynləri də öz övladını bu ruhda tərbiyə etməyə çağırı».

Mir Cəlalın Sabir haqqında elmi yazılarını yüksək qiymətləndirən tədqiqatçı Yaqub İsmayılov 1975-ci ildə çap etdirdiyi «Mir Cəlalın yaradıcılığı» monoqrafiyasında onun bədii yaradıcılığını, o cümlədən Sabir haqqında «Yolumuz hayanadır» romanını da obyektivcəsinə təhlil etmişdir. Tədqiqatçı qeyd etmişdir ki, misilsiz xidmətləri olan tarixi şəxsiyyət, orijinal ədəbi sima, inqilabi satira banisi kimi Mirzə Ələkbər Sabir mövzusunu Mir Cəlala cox tanış, doğma və əziz mövzudur.

Mir Cəlalın Sabir haqqında elmi tədqiqatları, eləcə də «Yolumuz hayanadır» romanı bu gün də öz təsirini və aktuallığını itirməyən gözəl elmi və bədii nümunələrdir.

«MƏKANSIZ OLDU NƏSİMİ, MƏKANI YOXDUR ANIN»

Əsmər BƏDƏLOVA,
Azərbaycan Müəllimlər İnstitutunun dosenti

Azərbaycan klassik ədəbiyyatı nə qədər tədqiq olunsa da, zəngin folsəsi məntiqinə və bədii siqlətinə görə daim gündəmdədir və hər zaman da belə olacaq. Dövran və dünyabaxışları dəyişdikcə ona yanaşma bucaqları da gəyişəcək. Təəssüf ki, bəzən həqiqət yolunda düyünlər də yaranır. Necə ki, axır vaxtlar şair Nəsiminin anadan olduğu yer, adı və təxəllüsü ilə bağlı həqiqətlər düyünlərinə.

Azərbaycan filologiyasının ilk akademik nəşri üç cildlik «Azərbaycan ədəbiyyatı tarixi»dır. Baxmayaraq ki, həmin mənba Sovet dövrü məhsulu olduğu üçün bu gün müəyyən mənalarda qəbul edilmir və düz də edilir. Amma nəşrdəki siyasetdənkənar fikir və müddəalar diridir. O cümlədən, haqqında danışılan problem baxımından mərhum Mirzəağa Quluzadənin təqdimatında Nəsimi ocerkindəki faktlar. Diqqət yetirək: «Seyid İmadəddin Nəsimi, təxminən, 1369-1370-ci illərdə Şamaxıda anadan olmuşdur. Nəsimidən bəhs edən bəzi təzkirəçilər, məslən, Qəstəmonili Lətifi, Qinalızadə Həsən Çələbi onun Bağdadın Nəsim nahiyyəsində anadan olduğunu yazırlar. Bunlar yalnız şairin özünü Nəsimi adlandırmamasına əsaslanırlar. Aşıq Çələbi, Faiq Rəşad və Bursali Məhəmməd Tahir isə heç bir əsas irəli sürmədən Nəsiminin diyarbəkrli olduğunu iddia etmişlər. Lakin, bir çox başqa mənbələr də şairin Şamaxıda anadan olduğunu göstərir». (Bax: qeyd edilən mənba, I cild, Bakı, 1960, səh. 264).

Hörmətli alimimiz professor Əliyar Səfərli 1982-ci ildə çap olunmuş «Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatında şairin anadan olduğu yeri müəmmalı saxlayıb (Seyid İmadəddin Nəsimi 1369-cu ildə sənətkar ailəsində anadan olmuşdur. səh. 187), sonda gənc oxucularını yeni müəmmə qarşısında (1973-cü ildə Nasiminin anadan olmasının 600 illik yubileyi əsl xalq bayramına çevrilmişdir. Nəsiminin vətənində (harada? – Ə.B.) ilk dəfə olaraq onun əzəmətli heykəli ucaldılmış... səh. 209) qoysa da, şairin «Məktəb kitabxanası» seriyasından tərtib etdiyi seçilmiş əsərlərinə yazdığı ön sözü (1985) deyir: «Seyid Əli İmadəddin Nəsimi 1369-cu ildə əski şeir-sənat besiyi Şamaxıda gözlərini dünyaya açdır» (səh. 3).

Hörmətli professorumuz Qazənfər Paşayevə görə, Nəsiminin kökü Təbrizdəndir. Onun valideynləri Təbrizdən İraqa köçmüş, Nəsimi İraqda (Nəsim kəndində) anadan olmuş, sonra ailə Şamaxıya köçmüsdür. Çünkü tarixdə Salur Qazanın hakimiyyəti dövründə (1295-1304) Təbrizdən İraqa, çox illər sonra isə Bayandur bəyin dövründə itaatsizlik səbəbindən

İraqdan Şamaxıya belə bir köç olmuşdur. Köçərilər «arasında Nəsimi və qohum-aqrəbasının olması ehtimalı böyükdür».

Qəzənfər müəllim şairin təxəllüsünü əsas götürərək fikrini belə konkretləşdirir: «S.Mümtaz, akademik H.Arası, AMEA-nın müxbir üzvü Ə.Cəfərli, dosent S.Şixiyeva və əcnəbi Nəsimişunaslar mütəxəlif mənbələrə əsaslanaraq şairin İraqda türkmanlar (azərbaycanlılar) yaşayan Kifri qazasının Nəsim kəndində, Diyarbakırda (Türkiyə), Təbrizdə, Şirazda, Şamaxıda və ya Bakıda doğulduğundan söz açmışlar.

Biza qalırsa, şairin Nəsim kəndində anadan olması və Nəsimi təxəllüsünü buradan götürməsi ehtimalı daha inandırıcıdır. Keçmişdə (indinin özündə də) şairlərin anadan olduğu yeri təxəllüs kimi götürmələri dəbdə olub. Xaqani Şirvani, Nizami Gəncəvi, Arif Ərdəbilli, Füzuli Bağdadi və s.» (Bax: Nəsiminin həyat və yaradıcılığına yeni baxış. «Ədəbiyyat» qəzeti, dekabr 2006).

Burada hansı tədqiqatçının hansı şəhəri nişan verdiyi açıqlanmasa da, əvvəlki sitatdan görürük ki, Ə.Səfərinin fikri M.Quluzadənin fikri ilə üst-üstə düşür.

Şairin adı və təxəllüsü ilə bağlı fikirlər də müxtəlifdir. M.Quluzadənin aşağıdakı cümləsində şairin adının İmadəddin olduğu geyilir: «Fəzlullah Nəimi 1394-cü ildə Şirvana gəlmış İmadəddin onunla görüşüb həmsöhbət olmuş, bir müəllim kimi sevərək hərufiliyi qəbul etmiş və ustادın təxəllüsü ilə həməhəng olsun deyə Nəsimi təxəllüsünü qəbul etmişdir» (bax: əvvəldə qeyd edilən mənbə, səh. 266).

Professor Ə.Səfərli bu fikrə toxunmadan qətiyyatla bildirir: «Orta əsrlərdə yazılmış «Künzüz-zəhab» adlı əsərdə onun adı Əli-ən Nəsimi kimi verilir. Nəiminin «Vəsiyyətnamə» əsərində isə "Seyid Əli" deyə xatırlanır. İmadəddin isə şairin ləqəbidir» (bax: Qədim və orta əsrlər ədəbiyyatı. 1982, səh. 187). Əlyar müəllim şairin orta məktəb şagirdləri üçün tərtib etdiyi «Seçilmiş əsərlərinə» yazdığı ön sözə həmin fikri bir daha belə vurgulayırlar: Əli... «Seyid», «Hüseyn» və «Nəsimi» təxəllüsleri ilə inca, zərif nəğmələr qoşmağa başladı. Ancaq məsləkdaşı Fəzlullah Nəiminin (1340-1494) təxəllüsü ilə həməhəng səslənən Nəsimi təxəllüsünə daha çox sadıq qaldı. Bunu da özünəməxsus şəkildə belə aydınlaşdırıldı:

Adımı Haqqdan Nəsimi yazaram.

Bil bu mənədən ki, simam, ya zərəm» (səh. 3).

Professor Q.Paşayev məsələyə münasibətini belə bildirir: "Doğrudur, Nəsimi, yaradıcılığının ilk dövrlərində Hüseyni, Seyid və hətta Seyid Nəsimi təxəllüsü ilə də şeirlər yazmışdır. Buna biz şairin İraq divanının nüsxəsində də təsadüf edirik. Bu divan nüsxəsində şairin 398 şeiri Nəsimi, üç şeiri isə Seyyid Nəsimi təxəllüsü ilə bitir".

Qeyd etmək lazımdır ki, ilkin qaynaqlardan başlamış şairin adının Nəsiməddin, İmadəddin, Cəlaləddin, Əli, Seyid Əli və s. olduğu göstərilsa də, tədqiqatçıların böyük əksəriyyəti şairin adının İmadəddin, təxəllüsünün Nəsimi olduğuna üstünlük vermişlər. Təssüs doğuran odur ki, bəzi son dövr araşdırılmalarında Nəsimiye başqa adları aid etməyə cəhd

edən müəlliflər İmadəddin (Dinin dayağı) adını şairə sonradan verilmiş ləqəb kimi təqdim etmişlər. Məlumdur ki, ləqəb insana xarici görünüşünə, daxili aləminə və s. görə verilir. İmadəddin – dinin dayığı mənasında Nəsimi ilə bağlı məqbul sayıla bilməz» (bax: yuxarıda adı çəkilən məqale).

Filologiya elmləri namizədi Səadət Şixiyeva da şairin adının İmadəddin, təxəllüsünün Nəsimi olması qənaətindədir (bax: Bir daha Nəsiminin adı haqqında. «Dil və ədəbiyyat» jurnalı, 1998, №2.)

Məsələyə Qəzənfər müəllimin adı çəkilən məqaləsi və ANS telekanalındaki çıxışı (Dahilərin divanı. 11 noyabr 2007) kontekstində münasibət bildirmək istərdik.

Elmi-ədəbi mənbələrin, o cümlədən Nəsimi şeirlərinin təhlili göstərir ki, Mütlöq Həqiqət yolunu seçmiş hərufilər məntiqi olaraq kütlənin fövqündə dayanmış, xırda regionçuluq, məhəlləçilik duyuguları ilə yaşamamış, fikirlərini Aləmi-kübra və Aləmi-subra – makro və mikro mühitlər arasında vəhdət və ayrıqlar müstəvisində yürütmüş, həmin ruha köklənmişlər. Onlar üçün böyük hərflərlə yazılışı, ucadan deyiləsi iki məshum olmuşdur: İNSAN + İLAHİ MƏNƏVİYYAT. Və bu iki qütbün birini digərinə bağlayan, birinci qütbü ikinci qütbün son məqamında şövkətləndirən pillə: şəriət + mərifət + təriqət = HƏQİQƏT. Bu mənada, kövnü-məkanə siğmadığını açıq-aşkar bəyan edən mütəsəkkir ideoloq özünü coğrafi anımla (Nəsim kəndi) tanıq verməzdi. Həmçinin, təxəllüs, yaxud nisbə götürmək məsələsində şairlər hər zaman azad olmuşlar. Həm Nəsimidən əvvəl, həm onunla eyni dövrdə, həm də ondan sonra yaşayıb-yaratmış sənətkarlar arasında nisbəziz çox şəxsiyyətlər var. Məsələn, Baba Tahir Üryan (anadan olduğu yer - Həmədan), Əbülfəsəm Firdovsi (Tus, Bac), Eynəlquzzat Miyanəçi (Həmədan), İzzəddin Həsənoğlu (Xorasan, Əsfərain), Qazi Bürhanəddin (Qeyşəriyyə), Cahansah Həqiqi (Mərdin), Şah Qasim Ənvar (Sərab), Həbib (Göyçay, Bərgüşəd), Molla Vəli Viddati (Şəmkir), Molla Pənah Vaqif (Qazax, Qıraq Salalı), Mirzə Ələkbər Sabir (Şamaxı), Abbas Səhhət (Şamaxı) Məhəmməd Hadi (Şamaxı), Hüseyn Cavid (Naxçıvan) və i.a. Elə buradaca qeyd edək ki, Azərbaycan ədəbiyyatında nisbəsi dəqiq məlum olan dahi sənətkarlar var ki, başqlarını öz aləmlərində, «daha tutarlı» saboblər götürməklə ona sahib çıxırlar. Məsələn, Nizami Gəncəvi. Həm İranda, həm də Avropada nəşr olunan ədəbiyyatşünaslıq mənbələrində onu İranın Qum şəhərində anadan olmuş fars şairi kimi qələmə verirlər. Qüvvələrimizi bu faktla qarşı səfərbər etsək, daha yaxşı olar.

Eləcə də tarixən zülm, dolanışq, ticarət, səyahət və s. sabobdən insanların toplum hərəkəti və məskunlaşma Şərqdə eyni adlı toponimlər yaratmışdır. Bu gün onların hansının kök, hansının budaq olduğunu söyləmək ozu ayrıca tədqiqat tələb edir. Məsələn, mənbələrdə (bax: Məhəmmədəli Təriyət. Danişməndani – Azərbaycan. Bakı, 1987) adı çəkilən Mədəddin Şeyx İsmayıllı Sislının Şamaxının Sis, Aşub Dilmani, Qəndil Dilmani, Kişvəri Neymətulla Dilmani, Sabir Hacı Rza

Dilmanının Ağsuyun Dilman kendinden olduğunu iddia etmek düzgündürmü?

Həmçinin, şəhər əhlinin (Təbriz) köcüb kəndə (Nəsim) siğünması psixoloji və məşət faktları baxımından inandırıcı deyil. Bu səbəbdən də düşünsürük ki, Nəsimi təxəllüsü tamam başqa qaynaqdan galır.

Bildiyimiz kimi, həyat dörd ünsürün vəhdətindən nəşət edir. Adına külək (yel, hava) dediyimiz dördüncü ünsürün poetik adı nəsimdir. O, üç ünsürün (ab, atəş, xak - su, od, torpaq) dirçələşini, oyanışını tamamlayıb, cansızca can, nafəs verir, ölüñü dirilir (Hərçənd ki, yeni azərbaycanının təfəkküründə bu sıranı qarışdırırlar.).

Şair İmadəddin insanlığa böyük mənada ölümsüzlüyü, əbədiyəşarlığı təbliğ və təlqin edir. Məhz ona görə təşbehən nəsimdir – Nəsimidir. Bu qüdrətin ona Haqqdan verildiğini bir qədər əvvəl iqtibas gətirdiyimiz beytədə faxiranə bəyan edir:

*Adımı Haqqdan Nəsimi yazaram.
Bil bu mənadan ki, siməm, ya zərəm.*

Döñə-döñə müqayisə və paralellər müstəvisində vurgulayır:

*Ey Nəsimi, dəmi-İsa degil isə nəfəsin,
Nəfəsi doğrular ana nə üçün can dedilər?
(İraq divanı, səh. 94)*

*Nəsiminin sözü gərçi dəmi-İsadır, ey münkir,
Sənə kar eyləməz, neyçün ki, yoxdur Həqqə iqrarm.
(səh. 127)*

*Çünkü Məsihanın dəmi-nitqi Nəsimidir bu gün,
Anı bəhasız sanma ki, can rayiganə verməzəm.
(səh. 151)*

Dini mənbələrə görə, Həzrəti İsa ölüyə nafəs verir, onu dirildirdi. Qeyd etdiyimiz beytədə, Nəsimi İsanın sonra özünün bu qüdrətə sahib olduğunu deyir və diriltidiyi, yəni Haqqı dərk etdirdiyi, yaxud fırıldanın diri olan, yəni binadan Haqq Yolla gedən insanların onu (Nəsimini) can və başqlarına can verən olaraq dərk etdiklərini misal götürir.

İstər Azərbaycan, istər İraq, istərsə də fars divanında şairin öz sözünü İsanın nafəsinə, İsrafilin Suruna bənzətməsi faktları çoxdur. Məsələn:

*Adımdır Seyid Nəsimi, nə deyirsəm, nəsimi.
Əbədi Surəm Nəsimi hurılıcınanə gəldim
(İraq divanı, səh. 171)*

Fikrimizin təsdiqi üçün təkcə bu beytin birinci misrasının sonundakı *nəsimi* sözünün mənasına diqqət yetirmək kifayətdir, həmçinin Sur ilə müqayisəyə. Bu təxəllüsün Fəzəlullah Nəiminin təxəllüsü ilə həmahənglik fikri də ağlabatandır. Hətta çox ola bilər ki, ustadla şagirdi söhbət-məşvərətdən sonra bu seçimi etmişlər. Amma gəlişigözəl söz kimi yox, hürufiliyin fəlsəfi məntiqi olaraq.

Nəsim Cənnətin dördüncü guşəsinin adıdır. Biz həmin guşə haqqında nə bilirik?

Mərhum professor Əkrəm Cəfər deyirdi ki, Nəsimidə dil heyrətamız dərəcədə müasirdir. Anlaşılmayan dil deyil, məntiqdir; o da dini bilməməyimizdən irəli gəlir (bax: «Ana sözü» jurnalı, 1993, № 1-6, səh. 32). Bəli, «Din elmini bilmək şəriət olur». Əgər bilsəydik, bu məqamda iki təxəllüs arasındaki vərəsəlik və tamlıq bağlarını asanlıqla açardıq...

Şairin adının İmadəddin olmasına gəlinçə, Qəzənfər müəllimin fikri ilə razılaşmamaq mümkün deyil. Amma onomastik təhlil göstərir ki, o, şəhər mənşəli addır. Buradan da Şamaxı həqiqəti zahir olur.

Min illik (VI-XVI əsrlər) tarixi olan Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı karvan yolunun üstündə yerləşir. Bu isə mədəniyyətlərin integrasiyası, insanların qarşılıqlı gedış-galışı və inkişaf deməkdir. Orta əsrlərdə inkişafın iki təzahür forması daha önəmlı olmuşdur: 1) mənəvi; 2) maddi. Real gerçəkliliyi olduğu kimi görüb dərk edən, naqışlıklardan ikrah edib fəsilətlərə yaşayan və cəmiyyətin da yaşamasını istəyən ağıl və zəka sahibləri coğrafi imkandan faydalanaraq karvanın keçib getdiyi ölkələri səyahətə çıxır, sürətli informasiya – kommunikasiya vasitələrinin olmadığı bir şəraitdə öz ideyalarını, elmi konsepsiyalarını yayır, alimlərlə ünsiyyətdə olur, öyrənir və öyrədirildilər. Xaxud, böyük mütəfəkkirlərə əhatasında olduqları mühit darlıq edir, daha geniş meydan, daha geniş auditoriya şövqü, görmək-götürmək eşqılərə ölkələr dolaşırıdlar. Cavanlar təhsil almaq üçün məşhur elm ocaqlarına üz tuturdular. Bu, mənəvi inkişafın bələrləri idi və tarixdə əslən şirvanlı olan çox şəxsiyyətin adı yaşayır ki, onlar ya səyyah olmuşlar, ya da qeyd edilən sabəblərdən ailəliklə köcüb İraqı-Bərə, Bağdad ellərini, Kərbələni, Kərkükü özlərinə ikinci vətən seçmişlər. Necə ki, Əfzələddin Xaqani Təbrizi seçmişdi.

Aramızın zələzalədən baş götürüb şəhəri tərk edən imkanlı nəsilları də nəzərə alsaq, görərik ki, Şamaxıdan kənardə bütöv bir Şamaxı vardı. İndi də belədir. Lakin insan haraya gedir-getsin onu yarandığı yera bağlayan köklər var: Bu da onun «əcdadının mədfənidir» ki, adına Vətən deyirik. Nəsiminin vətəni Şamaxıdır. Mərhum Salman Mümtaz bu barədə yazır: «Şah Xəndən» Nəsiminin doğma qardaşı olub məqsətür-rəsi (doğulan yeri – Ə.B.) bulunan Şirvanda vəfat etmişdir. Şamaxının cənub-qərbində vəqə və öz adı ilə adlanmış «Şah Xəndən qəbristanında mədfundur (dəsn edilmişdir – Ə.B.). Bu gün belə türbəsi mövcud və ziyarətkahdır. (bax: S.Mümtaz. Seyid İmadəddin Nəsimi. Bakı, 1926, səh.5. Sitat üç cildlik «Azərbaycan ədəbiyyatı tarixi» kitabının I cildindən götürülmüşdür. Bakı, 1960, səh. 265).

Bundan əlavə, Seyid Əzim Şirvanının ədəbiyyat tarixində yaşayan və azi orta təhsil almış hər kəsə məlum olan vəsiyyəti vardır:

*Mən ölündə Şaxəndanda basdırın,
Çünkü onun Şahidi-Xəndəni var».*

Beytdə ikicə kəlmə sözlə (Şahidi-Xəndan) Şah Xəndanın obrazı yaradıb: Açılmış Gözəl Gül...

Biz Onun haqqında nə bilirik? – Niya Onun yatdığı torpaq tarixiləşib? Hani Onun əsərləri? Niya Onun nə nisbəsi, nə künyəsi var, şeirlərini poeziyaya daxli olmayan «Culidəmu» təxəllüsü ilə yazıb? Axi mənbələrdən «sizən» məlumatları (Şah Xəndanın qardaşına

«Gəl bu sırrı kimsəyə fəs eyləmə,

Xanı xasi aməyə aş eyləmə.

müraciətini) təhlil etdikdə görürük ki, O, güclü məntiq, dini-fəlsəfi düşüncə, elmi təfakkür sahibi olmuşdur. Yaşıda necə, Nəsimidən böyük idimi? Nəsimidən avvəlmi vəfat edib, ya sonra?

Seyid Əzimi Şah Xəndana bağlayan nə idi? Şairlik? Elə isə XIX əsrədək Şamaxıda nə qədər şair yetişib və dünyadan köçüb. Seyidlik, yoxsa qohumluq? Güman ki, qohumluq. Çünkü Şirvan camaatının dəfn vəsiyyətləri bir qayda olaraq öz simsarları ilə gor qonşuluğu istəyinə söykənir. Və görəsən, hörmət-izzət sahibi filosof-şair Şah Xəndan Şirvan ziyahlarının bütün Şərqi əriş-ərgac gəzdikləri bir vaxtda bu gün iddia edilən «ana yurdlarından» hansınasa heç olmasa bir daşə səfər etmişdim? Axi, Vətən güclüdür və onun cazibəsindən çıxmak çəlindir.

Zənnimizcə, bu suallara cavab tapılması problemin düzgün həlli üçün gərəklidir.

Sözün sonunda qeyd edək ki, bütün yazılı mənbələr və ehtimallarla yanaşı, Nəsimiyə ən yaxın, əl uzatsan, çatacaq reallıq da mövcuddur: Onun Hələbdə yaşayan soyu. Bu barədə ilk məlumatı Xalq şairi Rəsul Rza vermişdi (Bax. «Ədəbiyyat və incəsənat» qəzeti, 28 dekabr, 1968). O, Nəsiminin qəbrini ziyarət etmiş, nəslindən olan kəşlərlə həmsöhbət olmuşdu. İkinci məlumatı ədəbi aləmə şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd çatdırılmışdır. (Bax: «Hər kəsin öz səsi» kitabında «Bəşər Nəsimi – Nəsimi soyundadır» məqaləsi. Bakı, 1993). Vüqar müəllimin məqaləsindəki yenilik Nəsiminin altıncı nəslindən olan Bəşər Nəsimi ilə Bakıda üz-üzə həmsöhbət olmasına baxıb. Bəşər bəy Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş, 1989-cu ildə Təcili Tibbi Yardım Xəstəxanasında internatura keçmişdir. Onun səhəbtindən aydın olur ki, bacısı Maisə xanım da həkimdir və əvvəlcə o, ATİ-ni bitirmişdir. 1973-cü ildə Bakıda Nəsiminin abidəsinin açılışına dəvət olunmuş və orada çıxış etmişdir. Yəqin ki, bu barədə müvafiq arxivlərdə nəsə qalmış olar. Bəşər bəy baba yurdu (onun öz təbirilə) Şamaxını ziyarət etmiş, bu mövzuda səhəbət zamanı Vüqar müəllimə demişdir: Şamaxı məni yaman çəkir. Həmişəlik Azərbaycanda qalmaq istəyirəm.

Ehtimal ki, nəsimişünaslarımız «mübahisəli» məsələyə (Şamaxı) aydınlıq gətirmək üçün bu faktı əhəmiyyət verərlər...

DƏYƏRLİ ELMİ-METODİK İRS

Həsən BALIYEV,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru,

Soltan HÜSEYNOĞLU,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti

Zamanın sərt sınağından çıxmış hər yaradıcı insana və hər tədqiqat əsərinə nəsib olmur. Nəsillər dəyişdikcə, zaman irəlilədikcə elmi fakt və hadisələrə, vaxitlə mükəmməl hesab edilən nəticələrə baxış da dəyişir, münasibət də... O kəslər və o tədqiqat əsərləri yaşamaq haqqını qoruyub saxlayır ki, elmi uzaqgörənlili özündə ehtiva edir. Doğrusu, mərhum alimimiz Əhəd Əhmədovun yenicə çapdan çıxmış kitabını (Azərbaycan dili tədrisinin bəzi məsələləri. Elmi redaktoru dosent F.Şahbazlı, Bakı, «Təhsil», 2007) oxuyanda heyrətləndik. Buna səbəb oxuculara təqdim olunan materialların çoxunun yazılımasından az qala yarım əsr ötməsinə, təlimə yeni baxışların meydana gəlməsinə, fərqli texnologiyaların təklif olunmasına baxmayaraq həmin kitabda öyrənilməsi və tətbiq edilməsi vacib olan elmi-nəzəri fikirlərin, praktik nümunələrin bir sistem şəklində öz əksini tapması oldu. Kitabın məzmunu ilə tanışlıqdan aydın olur ki, kursun - orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikasının, demək olar, bütün məsələləri əhatə edilmişdir. Onun tərtibinə fərqli yanaşsaq, belə bir ardıcılıq yaranar: fənnin tədrisi tarixinə, programına münasibət, dərsliklərin və məktəb təcrübəsinin təhlili, fonetika, leksikologiya, qrammatika və üslubiyyat təliminin başlıca istiqamətləri...

Elmi fəaliyyətinin müxtəlif dönenlərində fənnin tədrisi tarixinə müraciət edən zəhmətkeş alim uğurlu addımları, yol verilmiş qüsurları səbirlə, təmkinlə araşdırmış, gəldiyi elmi nəticələrin müasirləri üçün faydalı olmasına çalışmışdır. Bu məqamda onun faktlara, müxtəlif mülahizələrə münasibətindəki ədalətli mövqə oxucuda rəğbət hissi doğurur. Mirzə Kazım bəyin, M.Ə.Vəzirovun, M.M.Əfşarın, Ə.Dəmirçizadənin, Z.Tağızadənin, A.Abdullayevin və başqalarının fikirlərini çoxalarına müyəssər olmayan iki mövqedən - həm sırf nəzəri dilçilik, həm də elmi-metodik baxımdan təhlil edir. Bu, onun obyektiv nəticə çıxarmasına əhəmiyyətli təsir göstərmişdir. Dil təliminin incəliklərinə dərindən bələd olan həssas dilçi alimi kitabın birinci səhifəsindən sonuncusuna qədər ən çox düşündürən problemin

şagirdlərə şifahi və yazılı nitqin inkişaf etdirilməsi olduğunu duymaq çətin deyildir. Bu, fənnin mahiyətindən, məqsədindən irəli galən qayğı idi.

Müəllisin həla 1960-ci illərdə Azərbaycan dil proqramlarının təhlilindən gəldiyi nəticələr fənn kurikulumlarını hazırlayanlar üçün bu gün örnək olmalıdır. Proqramın çoxlu həcmə bilik vermək cəhdinə ciddi etiraz edən bu uzaqqorən alim hamı tərəfindən məqbul sayılan ənənəyə qarşı çıxır, 13-14 yaşı şagirdləri dilciliyin müxtəlis sahələrinə aid informasiya selində bölgəni qətiyyətlə rədd edir: «Proqramda budaq cümlənin on bir növünü öyrətmək nəzərdə tutulur, şagirdlər hər bir budaq cümləni ayıran əlamətləri bilməli, onları bir-birindən fərqləndirməyi bacarmalıdır. Məgər bu mümkün dürmə?»

Təriflərin, qaydaların «quruca» əzberlənməsinin əleyhinə çıxan müəllif bütün məqamlarda bacarıq və vərdişlərin yaradılmasını ön plana çəkir. Onun fikrincə, əger şagird tabeli mürəkkəb cümlənin müxtəlis növlərindən şifahi və yazılı nitqində istifadə etmirsa, bu biliklər onun nitqinin zənginləşməsində rol oynamırısa, çəkilən zəhmət mənasızdır. Bu, sovet dönenində - 1960-ci illərdə uzaqqorənliklə söylənmiş obyektiv elmi mövqe idi.

Proqramda bütünlükə yüngülləşdirmə istiqamətində iş aparılmasını, başlıca diqqəti qazanılmış biliklərin tətbiqi üçün bacarıqların yaradılmasına, həyat üçün vacib olan keyfiyyətlərin (ünsiyyət yaratmaq, şifahi və yazılı nitqi inkişaf etdirmək) yaradılmasına yönəltməyi vacib sayan metodist-alim həyəcanını gizlədə bilmir: «Altıncı sinif şagirdlərini məsəfa, istiqamət, zaman, fərqlənmə, səbəb, məqsəd, birləşlik mənası ifadə edən qoşmaları bir-birindən ayırmak üzərində işlətməyin və bunları bilməyi onlardan tələb etməyin əhəmiyyəti nədir?». Alimin bu mövqeyi müxtəlis illərdə, həm də nüfuzlu mütəxəssislər tərəfindən yazılın dərsliklərə münasibətdə də özünü qabarıq göstərir. V-VIII siniflərin dərsliklərini vaxtaşırı təhlil süzgəcində keçirən təcrübəli metodist-alim müəlliflərin diqqətini ən vacib mətləblərə yönəldir, problemin ciddiliyini nəzərə çəpdirir: «İndi qarşında duran əsas problemlərdən biri müasir elmi-metodik, pedagoji və psixoloji tələblərə cavab verən stabil, keyfiyyətli dərsliklər yaradılmasıdır». Bu prinsipdən çıxış edən müəllisin V-VI siniflər üçün 1970-ci illərdə eyni vaxtda çap olunmuş iki sınaq dərsliyinə səriştəli, elmi-məntiqi əsasa söykənən münasibəti indi də mütəxəssislərin heyrətinə səbəb olur. Dərsliklərin təhlilini orijinal yolla - paralel aparan müəllifin diskussiya mədəniyyəti, həqiqətən nümunəvidir, örnək olmağa layiqdir. Onun göstərdiyi iradaların

demək olar ki, hamısı («idi», «isə» hissəcikləri, düzəltmə sözər, ismin halları, fəlin qarammatik məna növləri, «əsas» anlayışı, feli bağlamaların cümlədə vəzifəsi və s. bağlı) məktəbdə istifadə olunması məqbul sayılan sınaq dərsliyində nəzərə alınmış, nöqsanlar düzəldilmişdir.

Kitabın bütün bölmələrinin məzmunundan açıq-aşkar duyulur ki, müəllif məktəb təcrübəsindəki vəziyyətlə müntəzəm maraqlanmış, müşahidələrinə ara verməmişdir. Bu, onun araşdırımalarının praktik əhəmiyyətini artırın mühüm səbəblərdən olmuşdur. Bu cəhət müəllisin «Linqvistik təhlil bacarıqları aşılanmasının elmi-metodik əsasları» adlı tədqiqatında özünü daha qabarıq göstərir. Həmin araşdırımada «linqvistik təhlil» anlayışının mahiyyəti, dil təlimində yeri və əhəmiyyəti, tətbiqi yolları, şagirdlərdə müvafiq bacarıqların formalasdırılması üzrə işin sistemi xüsusi aydınlıqla şərh edilmiş, tutarlı nümunələr verilmişdir.

Linqvistik təhlilin, bir çoxlarının düşündüyüne rəğmən geniş anlayış olduğunu əsaslaşdırın müəllif onun ayrı-ayrı növlərinin (fonetik, leksik, morfoloji, sintaktik) möğzini əhatəli açıqlamağa, tətbiqində spesifikasiyi aydınlaşdırmağa nail olmuşdur. Əhəmiyyətli olan bir də odur ki, linqvistik təhlilin hər növünün aparılması qaydalari izah olunarkən nəzəri biliklərin mühüm cəhətləri xatırladılır, bir daha saf-çürük edilir, dərinləşdirilir və tətbiqi yolları işıqlandırılır.

Alimin maraq dairəsinin geniş olduğu kitabdan aydınca görünür. Qeyd edildiyi kimi, dilciliyin və dilin tədrisi metodikasının elə sahəsi olmamışdır ki, müəllif ona münasibət bildirməsin. Lakin sintaksis bu əməksevər alimi daha çox cəlb etmiş, düşündürməş və bütün yaradıcılığı boyu araşdırıldığı sahə olmuşdur. Bu, təsadüfi deyildir; təcrübəli dilçi-metodist filologiyamızda daha çox mübahisə doğuran bu sahə ilə bağlı məktəb təcrübəsində ciddi kəm-kəsirlərin olduğunu yaxşı bilirdi. Bildiyinə görə də, sintaksisin bütün əsas bölmələrinin tədrisi metodikasını əhatə edən araşdırımalarının nəticələrini ardıcıl çap etdirmişdir. Və bu yazılar, maraqlı olan budur ki, eyni zamanda üç ünvana yönəldilmişdir; filoloqlar sintaksisin mübahisəli nəzəri məsələləri ilə bağlı əsaslandırılmış müləhizolordən bəhrələnlər. Dilin tədrisi metodikası ilə məşğul olanlar nəzəri cəhətdən əsaslandırılmış və məktəb təcrübəsinə söykənən metodik sistemi mənimsayırlar. Müəllimlər isə birbaşa məktəb təcrübəsində tətbiq edilmək üçün yararlı olan, hərtərəflı düşünülmüş metodik tövsiyə ilə tanış olurlar.

Alimin elmi-metodik əsasının əhəmiyyətini bu gün də saxlayan cəhətlərdən biri də sintaksisin (və ümumiyyətlə

dilciliyin hər bir sahəsinin) tədrisində şagirdlərin müstəqilliyini və fəallığını mühüm tələb kimi irəli sürməsidir. Lakin bu, sadəcə tələb olaraq qalmamışdır, buna praktikada nail olmağın yolları maraqlı nümunələrlə nümayiş etdirilmişdir. Müəllifin bu məqsədlə təklif etdiyi vasitələrin içərisində didaktik müqayisə priyomu önəmlı yer tutur. Oxucu - müəllim kitabda müqayisə priyomunun tətbiqi ilə əlaqədar nümunələrlə yanaşı, hansı dil hadisələrinin öyrədilməsində həmin priyomdan istifadənin mümkünlüyü barədə də əhatəli təsəvvür qazanacaqdır.

Üstündən sükutla keçilməsi mümkün olmayan bir məsələni də xatırlatmaq yerinə düşər; pedaqoji-metodik irsi bilməyən, yaxud çox çiy mənimşəyən bəzi «novator metodistlər» Venn diaqramını yeni, misli görünməmiş bir təlim metodunu (?) kimi tərişləməkdən doymurlar. Çoxdan, həm də lap çoxdan Venn diaqramından daha mükəmməl cədvəllerin və bunların ərsəyə gəlməsinə imkan yaradan işin məzmunundan ətraflı danışılmışdır. Budur, haqqında danışdığımız kitabda müqayisə prosesinin cədvəl və sxemlərlə müşayiət olunmasının əhəmiyyəti və zəruriliyi döñə-döñə vurğulanmışdır. Həm də göstərilmişdir ki, «müstəqil olaraq sxem və cədvəller tərtib etmək və ya verilmiş sxem və cədvəlləri izah etmək ancaq dərs məşğələləri ilə məhdudlaşdırıla bilməz. Müəllim şagirdlərin evdə yerinə yetirmələri üçün bu cür tapşırıqlar verməli, onların müstəqillik və fəallığını inkişaf etdirmək üçün bu üsullardan hərtərəfli istifadə etməyə çalışmalıdır».

Müəllif hələ 50 il öncə bu gün tələb olunanları, məsələn, verilmiş biliklərin şagirdlərdə həyatı bacarıqların formalasmasına yönəndirilməsini təlimin qarşısında mühüm vəzifə kimi qoyur, buna nail olmağın səmərəli yollarını göstərir. Bu baxımdan aşağıdakı qəbildən olan mövqə onun araşdırımalarında öz əksini ardıcıl tapmışdır; təlim prosesində müstəqilliyin, fəallığın təmin edilməsi «şagirdlərin fikri və əməli fəaliyyətini gücləndirir, verilən biliklərin yadda daha yaxşı qalmasını, şüurlu olaraq manisənilməsini təmin edir, həmin biliklərin həyata tətbiq edilməsini asanlaşdırır». Bu, müəllifin, xüsusən sintaksisin ayrı-ayrı bölmələrinin (sintaktik əlaqələr, cümlə üzvləri və s.) tədrisi ilə əlaqədar apardığı tədqiqatlarda müntəzəm izlənilmişdir. Nitq mədəniyyətini cəmiyyətin hər bir üzvü üçün həyatı əhəmiyyətli məsələ sayan alim, artıq qeyd edildiyi kimi, dilciliyin digər bölmələrinin, o sıradan sintaksisin tədirləsində şifahi və yazılı nitqin inkişaf etdirilməsi üzrə işin sistemli təşkilinə xüsusi əhəmiyyət verirdi. Əlbəttə, bu, səbəbsiz deyildi, çünki «sintaksis cümlədə sözlərin birləşməsi və cümlənin qurulması qaydalarını, başqa cür desək,

nitqin bitmiş fikir ifadə edən ən böyük vahidini - cümləni öyrənir». Nitqin inkişafı üçün faydalı olan bütün vasitələrin, xüsusən ifadəli oxunun sistemli tətbiqini vacib sayan müəllif problemin uğurlu həlli üçün iki şərtin mövcudluğunu vacib hesab edir; birincisi, bu «iş o zaman keyfiyyətli və effektli olabilər ki, müəllim cümlə üzvləri bəhs ilə əlaqədar olaraq şagirdlərin yazılı və şifahi nitqlərində özünü göstərən nöqsanları əvvəlcədən konkret şəkildə müəyyənləşdirmiş olsun». İkinci şərt müəllimin hazırlığı ilə bağlıdır; nitq inkişafı üzrə işi o zaman səmərəli təşkil etmək mümkündür ki, «müəllim dilimizn sintaktik quruluşunda cümlə üzvləri sırasının ədəbi dil normalarını, üslubi xüsusiyyətlərini dərinlən bilsin və ona yiyələnmiş olsun».

Bu iki şərtin gözlənilməsinin əhəmiyyəti ayrı-ayrı cümlə üzvlərinin tədrisi ilə bağlı araşdırımalarında öz təsdiqini tapır. Və bu araşdırımalar, yuxarıda qeyd edildiyi kimi, filoloq-dilçilər üçün də dəyərli elmi qaynaqdır. Elə bircə onu qeyd edək ki, tamamlıq, təiyn və s. cümlə üzvləri ilə bağlı söylənmiş nəzəri fikirlər dilciliyimizdəki mübahisəli, dolaşiq məqamlara aydınlıq gətirməsi baxımından diqqəti həmişə çəkmışdır.

Cümlə üzvlərinin hər birinin mühüm qrammatik, məna əlamətlərini aydınlaşdırıran müəllif tədris prosesində məhz bundan çıxış etməyin faydalı olduğunu nümayiş etdirən maraqlı misallar göstərir. Dil faktlarında, hadisələrində müşahidə edilən zahiri oxşarlıqların tədrisde törətdiyi çətinlikləri aradan qaldırmaq üçün müqayisələrin müntəzəm aparılmasını tövsiyə edir. Bu baxımdan tamamlıqla mübtədanın müqayisəli öyrədilməsi yollarının işıqlandırılması, tərtib etdiyi cədvəl nümunələri bu gün də dəyərini saxlayan orijinal metodik yanaşmalarındandır.

Təyinin tədrisi ilə bağlı araşdırımalarında da öz mövqeyinə sadiq qalan müəllif ilk növbədə həmin cümlə üzvü ilə əlaqədar türkologiyadakı fikirləri saf-çürük edir, mübahisəli məqamlara aydınlıq gətirir və məhz bundan sonra mövzunun tədrisi metodikasının üzərində dayanır. Hiss olunur ki, filoloji hazırlığı, dilciliyin nəzəri problemləri ilə mükəmməl tanışlığı ona bu və ya digər dil hadisələrinin səmərəli tədrisi üçün optimal variant müəyyənləşdirməkdə ciddi kömək göstərməmişdir. Məsələn, təyinlə zərfliyin fərqləndirilməsi barədə dilcilikdə hökm sürən ziddiyyəti və dolaşiq fikirlərə aydınlıq gətirən müəllif məktəb üçün konkret və tutarlı metodik tövsiyə hazırlanmaqdə çətinlik çəkməmişdir. Kitabda təkcə metodika, təlim işi üçün yox, ümumiyyətlə elm üçün əhəmiyyətli olan bir məqam da diqqəti çəkir. Bu, varışlıyın gözlənilməsidir. Müəllif ibtidai siniflərdə haqqında ilkin təsəvvür yaradılan hər bir

anlayışla bağlı bilik və bacarıqların sınıfdan-sinfla dərinləşdirilməsini, zənginləşdirilməsini, başqa sözlə, qazanılmış biliklərə bütün məqamlarda istinad olunmasını mühüm didaktik tələb kimi irəli sürür. Bunun faydasını nümunələrlə əsaslandıran müəllif həmin prosesdə şagirdlərin fəallığını ön plana çəkir, müəllimin yardımçı suallarla məhdudlaşmalı olduğunu nəzərə çarpdır.

Kitabın praktik dəyərini artırıran bir cəhəti də qeyd etməmək mümkün deyil; səriştə ilə hazırlanan, sistemləşdirilən tapşırıqları diqqətlə nəzərdən keçirəndə onların şagirdləri düşünməyə, axtarışlar aparmağa, fikirlərini tətbiq etməyə yönəldəcəyini dərhal anlamaq olur. Tapşırıqların belə uğurlu hazırlanmasını təkcə səriştəli metodist əməyinin məhsulu olması ilə izah etmək kifayət deyildir. Məktəb təcrübəsi və dərsliklərdəki vəziyyətlə ətraflı tanış olan müəllif «müvafiq bacarıq və vərdişlər yaratmaq, təlim prosesini intensivləşdirmək, şagirdlərin fikri fəallığını və müstəqilliyini gücləndirmək baxımından faydalı olan çalışmaları» uğurlu hesab etmiş, dərsliklərdə «əksini tapan «altından xətt çəkin», «göstərin», «seçib yazın» kimi az əhəmiyyətli tələblərlə məhdudlaşan» çalışmalarını məqbul saymamışdır.

Qeyd edildiyi kimi, 1960-cı illərdə və daha sonralar hazırlanmış «Azərbaycan dili» dərsliklərinin müəllifləri təcrübəli metodist-alimin fikirlərini həmişə diqqətlə öyrənmiş, təkrar nəşrlərdə nəzərə almışlar. Təəssüf ki, son illərin bir sıra dərsliklərində, xüsusən sintaksi əhatə edən bəzi dərsliklərdə təkcə nəzəri fikirlər yox, çalışmalar da ciddi narazılıq doğurur. Təəssüflənirsən ki, belə dərsliklərin müəllifləri zamanın sınağından çıxan metodik fikirləri diqqətlə öyrənmir, çox bəsit, yalnız yaddaşa hesablanan çalışmalarla məhdudlaşırlar. Haqqında danışdığınıza kitabda verilən çalışmalar sistemində dərslik müəlliflərinin diqqətini cəlb etməklə həmin mənbədən faydalanağı onlara təklif edirik.

Mərhum dilçi - alim Əhəd Əhmədovun zəngin yaradıcılığının bir qismini əhatə edən bu kitabın öz nəzəri-praktik dəyərini bundan sonra da qoruyub saxlayacağına şübhə etmirik.

DİLÇİLİYİN QAYĞILARI

Buludxan XƏLİLOV,
filologiya elmləri doktoru, professor

Azərbaycan dili minillik yaddaş tariximizin incəliklərini ifadə etmək iqtidarında olan, həyatın bütün sahələrinin modullarını özündə əks etdirən, təqiblərə, təzyiqlərə müqavimətli, dünya dilləri sırasında bərabər-hüquqlu mövqeli, zəngin yazılı və şifahi ədəbiyyatı olan dildir. Dili yaşadan, qoruyan və nüfuzlu edən millətin özüdür. Ancaq onu statuslu edən dövlətdir. Bu mənada Azərbaycan Respublikası Azərbaycan dilinin statusunun təminatçısıdır. Konstitusiyamızın 21-ci maddəsində yazılır: «Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir». Qeyd edim ki, dövlətimiz dilimizin statusu, inkişafı ilə bağlı əlindən gələni edir. Məsələn, «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» malum fərman, «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» fərman, Dil Komissiyasının yaranması, dilimizin, ədəbiyyatımızın ilk qaynaqları ilə bağlı yubileylərin, tədbirlərin keçirilməsi və s. deyilənlərə sübutdur.

Dil elə bir sahədir ki, onu qorumaq, yaşıatmaq, inkişaf etdirməklə bağlı görüləcək tədbirləri yalnız və yalnız dövlətdən gözləmək düzgün olmaz. Bu işdə müvafiq qurumların, təşkilatların, lap elə millətin hər bir övladının rolu heç də az deyildir. Məsələn, Azərbaycan dilinin, dilçilik elminin inkişafını təmin etmək üçün Dilçilik İnstitutunun rolu böyükdür. Nəzərə alsaq ki, bu Dilçilik İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının institutudur və müstəqil Azərbaycan Respublikasına mənsubdur, onda bir daha bu təşkilatın dilimizin öyrənilməsində, inkişaf etdirilməsində oynayacağı böyük rol qarşısında aciz qalrıq. Dilçilik İnstitutu zəngin ənənəsi, Azərbaycan dilçilik elminin inkişafında xidmətləri, sayılıb seçilən kadrları olan bir institutdur. İndiye qədər, təbii ki, bu institut Azərbaycan dilinin, deyərdim ki, mənəvi statusunun qoruyucusu olub və bu, belə də olmalıdır. Azərbaycanda dilçi alımların yetişməsində, dilimizin müxtəlif sahələri ilə bağlı araşdırılmaların aparılmasında Dilçilik İnstitutunun görüdüyü işləri danmaq olmaz. Dilçilik İnstitutunun görməli işləri də az deyildir. Onu da deyim ki, bəzən bizim cəmiyyətdə söz demək çox asan bir vasitəyə çevriləbdir. Ancaq mənim bu barədəki fikirlərim elmimizin, dilimizin xeyrinə olan, səmimiyyətdən, xeyirxahlıdan yоğrulmuş qeydlərdir. Elə hesab olunmasın ki, bu qeydlərlə nəyəsə kölgə salırıq, yaxud da zəhməti olanların zəhmətini unudurıq. Əslə, belə deyildir. Sadəcə olaraq sən demə, mən deməyim, o deməsin... fikri ilə razılaşmaq düzgün deyildir. Qadir olduğumuzu, qabil olduğumuzu etməliyik, hərəmiz öz sahəmizdə əlimizdən gələni əsirgəməməliyik, səmimi və xeyirxah polemikanı millətin, dövlətin naminə artırıbmaliyiq. Bu mənada mənim düşüncələrim, fikir və

mühəhizalarım somimi, xeyirxah missiya üzərində köklənməkla, günahkar axırmış məvqeyindən tamamilə uzaqdır, yaxud da nəyisə şisirtmək, qabartmaq ehvalı ruhiyyasına uyarlı deyildir. Mətbədən uzaqlaşmayaraq dilçilik sahəsində görülənəsi vacib olan işlər barəsində fikir və müləhizalarını bəla qruplaşdırmaq istardım.

Birincisi. Hər birimiz Dilçilik Institutundan yaxşı mənada umuruq. Sabob dili aid an böyük elmi nailiyyətlərin burada yarandığına, elmi ictimaiyyata çatdırılğına inanımlı bağlıdır. «Azərbaycan dilinin izahlı lügəti», «Azərbaycan dilinin orfoqrafiya lügəti» və s. buna misal ola bilər. Ancaq indiyə qədər nə üçün «Azərbaycan dilinin etimoloji lügəti», «Azərbaycan dilinin izahlı onomastik lügəti», «Azərbaycan dilinin etnoqrafiya lügəti», «Azərbaycan dilinə aid mifoloji lügəti», «Azərbaycan dilinin semasiologiya lügəti», «Azərbaycan dilinin terminoloji lügəti», «Azərbaycan dilinin müqayisali lügəti» və bu qəbildən olan digər lügətlər çap olunmuşdır. Lügət, bir qayda olaraq, kollektiv əməyin məhsulu kimi meydana gəlir. Mənə elə galır ki, bəla lügətləri plan işi kimi islamak, çapına nail olmaq mümkündür. Lügətçiliyimizin tarixi zəngindir. Bu sahədə təcrüba, metod və üsullar da təminəcisi bir səviyyədədir. Potensial imkanlı kadrlar da var. Sadəcə olaraq hərəkətə gəlmək bu istiqamətdə olan ehtiyacımızı ödəyə bilər.

Lügət yazmaq qrammatikanı yazmaq qədər vacibdir. Bu gün ikidilli lügətlərə ehtiyac daha böyükdür. Mən burada, xüsusiilə, ikidilli lügətlər deyəndə heç olmazsa, azərbaycanca-türkçe, azərbaycanca-özbəkcə, azərbaycanca-türkməncə... lügətləri nəzərdə tuturam. Digər ikidilli lügətlərin çapı da olduqca vacibdir. Türk dillərinə aid ikidilli lügətlərin yazılmasını və çap olunmasını isə zamanın özü tələb edir. Ona görə ki, indi ortaç türk dili məsələsi aktual problem kimi tez-tez müzakirə mövzusuna çevrilir. Türk dilinin beynəlxalq dil statuslu olmaması hər birimizi narahat edir. Bunlar öz həllini həm də o vaxt tapacaqdır ki, ikidilli lügətlər çap olunsun və sonra da türk dillərinin hamisində, yaxud da əksəriyyətində ortaqlı olan leksik vahidlərin sözlüyü işq üzü görsün. Əlbəttə, ortaç türk dilinin yaranması üçün digər amillər də var, ancaq bunların hər birindən bəhs etmək bizim məqsədimiz deyil, bu, ayrıca bir məvzudur. Onu da qeyd etmək istəyirəm ki, ikidilli lügətlərin çap olunmasında bütün ağırlığı respublikamızdakı müvafiq qurumların bütünlükdə öz üzərinə götürməsini da qəbul etmək düz deyil. Düz olan odur ki, heç olmazsa, bu qəbildən olan lügətlərin çap olunması istiqamətdə müəyyən işlər görülməlidir. Məsələn, türk dövlətlərinin müvafiq qurumları ilə əlaqələr görülmək işlərin koordinasiya mərkəzi yaradılmalı, mütəxəssislərdən ibarət işçi qrupu təşkil olunmalı və sair. Bunun üçün Respublika səviyyəsində müntəzəm olaraq konfranslar keçirilməli, konkret sahələr üzrə müzakirələr aparılmalı, qərarlar qəbul olunmalıdır.

İkinci. Dilaektologiya dilin elə bir sahəsidir ki, onuz dilin milli tərəfi, mən deyərdim ki, kökü yoxdur. Vaxtilə dialektoloji ekspedisiyalar

təşkil olunub, dialekt və şivələrimizdəki dil faktları toplanıb, tədqiq olunub, nəticə etibarilə sanballı dialektoloq alimlərimiz yetişibdir. İndi onların sayı keçən əsrin (XX əsrin) 70-80-ci illəri ilə müqayisədə çox azalıbdır. Sanballı dialektoloq alimlərimizin əvəzəcələri, demək olar ki, barmaqla sayılacaq dərəcədə azdır. Ona görə də dialektoloji tədqiqatlarə ehtiyac böyükdür. Mənə elə golır ki, dialektoloji ekspedisiyaları bir ənənəyə çevirməyin vaxtı çoxdan çatıbdır. Dialekt və şivələrimizin tədqiq olunmasına diqqət artırmalıdır. Dialektoloji tədqiqatları yalnız mövcud dialektoloji lügətlər vasitəsilə deyil, azərbaycanlıların yaşadıqları əraziləri qarış-qarış gəzməklə toplanmış dil faktları əsasında aparmaq lazımdır.

Hazırda Azərbaycan dilinin dialektologiyasına aid müasir dövrün tələblərinə cavab verən dərsliyə böyük ehtiyac var. Problemlə bağlı vaxtilə yazılmış dərslik tələbatı ödəmir, elmi prinsipləri, metod və metodologiyası baxımından zamanla ayaqlaşır. Bu mənada, mənə elə golır ki, dialektoloqlardan ibarət işçi qrupu yaradılmalı, konkret fəaliyyət programı hazırlanmalıdır.

Dialekt və şiva sözləri araşdırılmağa ehtiyacı olan xam materialdır. Bu materialın dərindən tədqiq olunması dilimizə və dilçiliyimizə böyük fayda gətirə bilər. Onu da nəzərə almaq ki, dialekt və şiva sözlər daha çox yaşlı nəşrin həfizəsində, nitqində yaşayır, onda hər günün qədrini bilməkə bələdiyi istiqamətdəki isimizi sürətləndirməliyik.

Üçüncüsü. Dil tarixi dilin mənbəyinin, mənsəbinin səviyyəsini əks etdirməkdə, konkret tarixi dövrlərə xas olan fonetik, leksik və qrammatik xüsusiyyətlərin ortalığa çıxmışında, dillər arasında ümumi elementləri aşkar etməkdə, dilin coğrafiyasını müəyyənləşdirməkdə, onun təbiətinə təsvir etməkdə və digər məsələlərdə əvəzsiz rola malikdir. Ferdinand de Sossürün sözləri ilə desək, ilk növbədə dilin mütləq başlangıç, çıxış nöqtəsi olması barədə düşünmək mümkündür. Lakin an sadə bir mühakimə belə bir qənaat üçün kifayətdir: elə bir dil tapmaq mümkün deyil ki, onun yaşıını müəyyənləşdirə bilən. Hər bir dil İstanbul məqamda ona qədər mövcud olan vəziyyətin davamından başqa bir şey deyil. Bu baxımdan dilin inkişafı insan nəşrinin inkişafından fərqlənir: dil inkişafının mütləq fasılısılılığı onda nəşillərin bir-birinin ardınca gəlməsini görməyə imkan vermir.

Azərbaycan dilinin tarixi kökləri, qaynaqları, yazılı abidələri əsas verir deyək ki, dilimizin tarixi qədim-qayım dövrlərə gedib çıxır, tarixin dərin qatlardan xəbor verir. Azərbaycan dilinin hər bir yazılı abidəsi, o cümlədən klassiklərimizin yaradıcılığı bütünlükdə türk dünyası üçün həmişə yeni bir mərhələ açmışdır. XI əsrdə aid anadilli ədəbiyyatımıza mənsub olan İsanın «Mehri və Vəfa» əsəri, İzzədin Həsənoğlunun, Qazi Bürhanoddinin, İmadəddin Nəsiminin və digərlərinin yaradıcılığı buna nümunə ola bilər. Təkcə onu demək kifayətdir ki, XIII əsr Azərbaycan dilinin ərəb və fars dilləri ilə üz-üzə dayanması ilə xarakterizə olunur. Yəni Azərbaycan dilinin XIII əsrə ərəb və fars dilləri ilə bərabərhüquqlu mövqədə olduğunu nümayiş etdirmişdir. Nəticədə Orta Asiyadan tutmuş

Anadoluya, Azərbaycandan başlamış Misirə qədər yayılan böyük ərazilədə bu dildə yaranmış zəngin bir ədəbiyyat formalşmışdır. Deməli, dilimizin inkişaf yolunu həm də tarixi torpaqlarımızda, dilimizin geniş yayıldığı tədqiq etməliyik.

Artıq dövr, zaman dəyişir. Ən başlıcası isə dilimiz, tariximiz barəsində indiyə qədər mövcud olan təhrifli konsepsiyalardan alt-üst olur, həqiqat öz yerini tapır. Fərdi şəkildə tədqiqatçılar tərəfindən bir qisim obyektiv məzənnələr də aparılır. Ancaq yaxşı olar ki, dil tariximizin öyrənilməsi araşdırımlar da aparılır. Dövlət Dil Komissiyasının təsdiq edilməsi haqqında 4 iyul 2001-ci il tarixdə sərəncam imzalanmışdır. Bir sözə, Dövlət Dil Komissiyası yaranmışdır. Dövlət Dil Komissiyasının dilimizin tətbiqi işinin təkmilləşməsi sahəsində görəcəyi işlər çoxdur. Bu komissiyanın qarşısında ciddi vəzifələr durur. Dövlət Dil Komissiyası vaxtıla Türkiyədə fəaliyyətə başlamış, öz işi ilə türk dilinin inkişafında dönüş yaratmış Türk Dil Qurumunun təcrübəsindən nümunə və örnək kimi faydalana bilər. Dövlət Dil Komissiyasının görəcəyi işlər barəsində bunları söyləmək olar: a) Dövlət Dil Komissiyasının dilimizin tətbiqi ilə bağlı geniş programı olmalıdır; b) Bu komissiyanın tədbirlər planı hazırlanmalı və həyata keçirilməlidir; c) Dövlət Dil Komissiyasının nəzdində fəaliyyət göstərən dil müfəttişləri olmalıdır; ç) Dövlət Dil Komissiyasının müvafiq şöbələri yaranmalıdır və bu şöbələr dilin tətbiq olunduğu müxtəlif sahələr üzrə, məsələn, radio və televiziya, mətbuat, kütləvi nəşrlər üzrə, reklamlar üzrə və s. təşkil edilməlidir.

Beşinciisi. Dərsliklər təhsilimizin, dövlətimizin strateji maraq dairəsində olan sahədir. Hazırkı dərsliklərin dilinə aşağıdakı cəhətlərdən xüsusi fikir verməliyik:

a) Dərsliklərin dili sadə, aydın, səlis, cılız olmalıdır. Uşaqların dili sevməsi üçün qeyd olunan şərtlərin yerli-yerində olması vacib amillərdəndir. Ancaq yeri gəlmışkən onu da qeyd edək ki, bütün dərsliklərin dili asan və təkmil olmalıdır. Burada ana dili, ədəbiyyat, Azərbaycan dili dərslikləri ilə yanaşı, riyaziyyat, kimya, fizika, tarix və s. dərslikləri, bir sözə, bütün dərslikləri nəzərdə tuturuq. Ona görə ki, istənilən bir dərslikdəki elmi bilgi dil vasitəsilə çatdırılır. Dərsliklərin dili nə qədər asan, qayda-qanuna uyğun olarsa, bir o qədər uşaqlar tərəfindən informasiya asan qavranıla bilər. Ancaq bu baxımdan orta məktəb dərsliklərinin dili ilbəil cılalanmalı, təkmilləşməlidir. Bunun üçün yaxşı

olar ki, hər bir dərsliyin dil və üslub baxımından, eləcə də qrammatik norma baxımından cılalanmasına dilçilər cəlb olunsun. Yəni dilçilər bütün dərsliklərin yazılışında dil və üslub redaktoru kimi mütləq iştirak etməlidirlər. Bu iş müvafiq təşkilatlar tərəfindən nəzarət altında saxlanmaqla tənzim olunmalıdır.

b) Uşaqlar daha çox kitaba və dərsliyə inanırlar. Ancaq dərsliklərdə gedən orfoqrafiya sahvləri, üslub xətaları bu inamı azaldır. Konkret olaraq hansısa dərslikdən danişmağa dəyməz. Ona görə ki, bu hal bir qədər kütləviləşib. Vaxtılı nəşriyyatlarda peşəkar korrektorlar ordusu fəaliyyət göstərirdi. İndi isə belə korrektorları barmaqla göstərmək olar. Çap olunan kitabların böyük əksəriyyətinə müəlliflərin özləri korrektorluq edir, şərti olaraq korrektor kimi başqalarının adı yazılır. Müəllif öz yazdıqlarının həm də korrektoru ola bilməz. Yaxşı olardı ki, nəşriyyatlar çap mərhələsindən qabaq sıfırlaşınır, götür-qoy etsinlər ki, onların korrektorları varmı? Bir sözə, hər bir nəşriyyatın peşəkar redaktoru, korrektoru olmalıdır və onlar öz vəzifələrini vicedanla yerinə yetirmalıdır. Bizdə mətbuat tarixinin zənginliyi: Həsən bəy Zərdabının «Ökinçisi», İsmayıllı bəy Qaspiralının «Tərcüməni», Ünsizadə qardaşlarının mətbuatı buna ən canlı nümunədir. Bu sahədə ənənəsi olan, diller içərisində öz avtonomiyasını çıxdan almış Azərbaycan dilinin qayda-qanunlarına riayət etmək hər birimizin borcudur.

Dərslik şagirdin müqəddəs hesab etdiyi, inandığı ən müqəddəs kitabdır. Orada hər hansı bir sözün düzgün yazılmaması, üslubi cəhətdən dəlaşiq cümlələrin getməsi şagirddə dərsliyə olan inamı azaldır.

Altıncısı. Hər bir insan öz fikr və mülahizələrini doğma ana dilində ifadə etmək qabiliyyətinə yiyələnməlidir. Tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaş mədəniyyətə malik olmalıdır. Nitqin mədəni olması, nitq normalarına əməl etmək, məntiqli və rabitəli danişmaq, saymadığımız digər neçə-neçə tələblər dilin zənginliyini üzə çıxarır, onu sevdirir və praktik olaraq yaşıdır. Bəzən belə fikirləşənlər də olur ki, nitq mədəniyyəti dilçilər, ədəbiyyatçılar, müəllimlər üçün daha vacibdir. Bu, məsələyə yarımçıq münasibətdir. Odur ki, həm orta məktəblərdə, həm də ali məktəblərdə müükəmməl nitq mədəniyyəti fənni tədris olunmalıdır.

Sözümüz sonunda demək istəyirəm ki, biz azərbaycanlıyız, bizə bütün dillərdən əvvəl Azərbaycan dili gərəkdir. Bu dili sevməliyik, yaşatmalıyıq, onun bütün potensial imkanını üzə çıxartmalıyıq.

KLASSİK ƏDƏBİYYATIN TƏDRİSİNİN PEDAQOJİ ƏSASLARINA DAİR

Pirali ƏLİYEV,
pedaqoji elmlər namizədi, dosent

Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi kurrikulum islahatı təlimin dünya standartlarına yaxınlaşdırılmasına xidmət edir. Bununla əlaqədar olaraq, təlimin məzmun və qiymətləndirmə standartlarının hazırlanması, fənlərarası integrasiya problemi ortaya çıxmışdır. Bunların hamısının irəli sürdüyü müddəələrlə tamşlıq göstərir ki, ümumtəhsil məktəblərində şagirdlərə hayatı bacarıqlara əsaslanan bilik verilməlidir. Poetika üzrə hansı bacarıqlar tələb olunursa, onlar tədrisə gətirilməli və şagirdlərə öyrədilməlidir.

Klassik poetik əsərlərin tədrisində aşağıdakı qanunauyğunluqların nəzərə alınması şagirdlərdə müəyyən bacarıqların formalşamasına xidmət göstərə bilər. Bu məsələdən danışarkan professor Z.Y.Rez yazırı: "Poeziyanı başa düşmək və tam şəkildə qavramaq üçün bir neçə ədəbiyyat nəzəriyyəsinə dair fikirlərə də yiylənmək lazımdır. Onlar əsasən üç hissədən ibarətdir: 1) poetik nitqin obrazlılığı (ümumiyyətsiz poeziyanın dili), 2) poetik sintaksis, 3) şeirşünaslıq (şeirin ritmik xüsusiyyətləri)" (Metodika преподавания литературы. M.; «Происвещение»; 1985, səh.211). Obrazlılıq şeirin əsasını təşkil edən vahidlərdəndir. Şagirdlərə bunu mənimsəməklə təlimdə müvaffaqiyət əldə etmək mümkündür. Poetik sintaksisdə söz birləşmələri, cümlə, mürəkkəb cümlə və s. məsələlərin öyrədilməsi irəli sürürlür. Yaxud, şeirşünaslıq çox böyük məsələlərdəndir ki, biz də bunlarla razılaşınq.

Ümumtəhsil məktəblərində klassik poetik əsərlərin tədrisində çətinlik yaranan sahə onun məzmunu, ideyası və sənətkarlığının dərk edilməsilə bağlıdır. Professor Ə.Qarabağlı yazırı: "Ədəbiyyat nəzəriyyəsi üzrə verilən məlumatın şagirdlər tərəfindən nisbətən çətin mənimsənilən hissələrindən biri də şeir bəhsidir. Təcrübə göstərir ki, orta məktəb şagirdləri... şeir şəkillərini, onun xüsusiyyətlərini, qayda-qanunlarını yaxşı dərk etməkdə çətinlik çəkirlər" ("Azərbaycan ədəbiyyatının tədrisi metodikası". "Maarif", 1968, səh.137). Sonra isə, V-VII siniflərdə öyrədilən şeir texnikasının xüsusiyyətlərini verir. Bu da vaxtilə tədris olunan anlayışların həcmini müəyyənləşdirirdi. Daha sonra yuxarı siniflərdə ədəbiyyat nəzəriyyəsinə aid verilən biliklərin həcmini müəyyənləşdirərkən üç əsas yol üzərində dayanır. "...ədəbiyyat nəzəriyyəsi anlayışlarını şagirdlərin yaxşı qavramaları üçün birinci şərt onların bədii mətn üzərində fəal və şüurlu işləmələrindən ibarətdir.

İkinci mühüm şərt bədii əsərlərin məskurusunu başa düşmək üzərində şagirdlərin uzun müddət və ardıcılıqla işləməsədir... Üçüncü əsas yol qarşılaşdırmaq, müqayisə etmək yoludur". (Yenə orada, səh.230). Müllif müqayisəyə heca və əruz vəzvlərini nümunə gətirir. Əruzda uzanma, ölçü məsələlərinə toxunur. Məktəbdə tədris olunan beş bəhrin adını çəkir.

Klassik poetik əsərlərin öyrədilməsi zamanı ədəbiyyatşunaslıqda olan yeniliklər nəzərə alınmalıdır. Klassik poetikamız və islam dini problemi məktəblilərə olduğu kimi çatdırılmalıdır.

Bədii əsərlərin tədrisində janr xüsusiyyətlərinin nəzərə alınmasını professor C.Əhmədov əsas məsələ sayır. O, ayrı-ayrı janrlarda yazılın əsərlər əsasında şairlərin sənətkarlıq bacanığını şagirdlərə başa salmağın ədəbiyyat tədrisində diqqət mərkəzində saxlanması mühüm məsələ hesab edirdi. Lirik əsərlərin tədrisi zamanı müəllim qarşısına aşağıdakı xarakterli pedaqoji-metodik məsələləri qoyub həll etməsini tövsiyə edirdi: a) lirik əsərlərin tədrisilə əlaqədar olaraq, şagirdlərdə ümumiyyətlə, poeziya nümunələrini oxumaq bacanğı yaratmaq; b) bu əsərlərin köməyi ilə şagirdlərə lirika, lirik janr haqqında nəzəri məlumat vermək; c) lirik əsərlərin imkanları əsasında şagirdlərin tədrisən oxu texnikalarını təkmilləşdirilmələrinə nail olmaq ("Ədəbiyyat tədrisi metodikası". Bakı Dövlət Universiteti, 1992, səh.355).

Lirik şeirlərin tədrisində şairin sənətkarlığını şagirdlərə mənimsətmək üçün onların yaş və bilik səviyyəsinə uyğun sistemli iş aparılmasını irəli sürür. C.Əhmədov V-VIII siniflərdə şeirin vəzni, ahəngi üzərində şagirdləri işlətməyi təklif edir. Sonra şeirdə heca, rədif və qafiyəni onlara öyrətməyi, şairin təbliğ etdiyi ideyani qələmə alarkən bədii formaya necə sadıq qaldığını başa salmağa daha çox fikir verməyi lazımlı birləri. (Yenə orada, səh.356).

Şeirdə ahəng yaranan vasitələr üzərində iş aparmağı, fasılələrə əməl etməyi də tövsiyə edirdi.

Fasilənin əhəmiyyətini S.Marşak da "Bir şeir haqqında" məqaləsində yada salırdı. O, on iki yaşında M.Y.Lermantovun "Выхожу один я на допору" şeirini oxuyarkən valeh olduğunu qeyd edirdi. S.Marşak yazırı ki, yalnız indi mən görürəm ki, nə dərəcədə məzmunlu, səlist sətirlər, sətirdaxili bərabər fasılələr bizim ruhumuzu oxşayır, onlar bizə asan və sərbəst nəfəs almağa imkan verir.

Dosent B.Muradov poetik mətnin öyrədilməsində çətin söz, ifadə və beytlərin izahından başlamaq fikrini irəli sürür ("Orta məktəbdə ədəbi əsərlərin öyrədilməsi". Maarif, 1992, səh.23). Hər bir poetik əsərin dili onun əsas dərk edilməsinə kömək edən vasitədir.

Poetik sözün öyrədilməsində, emosional əhvali-ruhiyyənin yaradılması da vacib şərtlərdən sayılır. Ruhlandırma, emosional yüksələş klassik poetikanın mənimsənilməsinin zəruri şərtlərdən biridir. Klassik poetikanın mövzusunun, obrazlılığının, dilinin, janrinin və digər xüsusiyyətlərinin öyrədilməsində ənənəvi təlim üsullarına əsaslanmaqla yanaşı, yeni interaktiv təlim metodlarına da müraciət olunmalıdır. R.F.Brandesov poetik əsərlərin öyrənilməsinə həsr edilmiş dərslərin forması haqqında axtarışlar aparmış, dərs-seminar, dərs-oxucu konfransı, dərs-kitabların təqdimi, dərs-oxucu

tayihələrinin müdafiəsi, dərs-referatın müdafiəsi və s. haqqında geniş söhbət açılmışdır (Брандесов Р.Ф. Методика преподавания литературы. Л., 1976). Bu dərs formalarında poetikanın müxtəlif problemləri şəhər edilərək şagirdlərə çatdırılır.

Klassik poetik əsərlər mürekkeb struktura malikdir. Onun bütün məsələlərini ümumtəhsil məktəblərində öyrətmək qeyri-mümkündür. Hətta klassik poetikanın elə çətin sahələri var ki, ümumtəhsil məktəbi şagirdlərinə lazıim deyil. Lakin vacib olan, ondan ötüb keçmək mümkün olmayan xüsusiyyətləri da var ki, tədrisdə mütləq nəzərə alınmalıdır. Bura birinci növbədə şeirin bədii formasına və məzmununa aid olan ünsürləri daxil edirik: kompozisiya, ritm, vəzn, qəfiyə, səs təkrarları və bədii təkrar (assimilyasiya, dissimilyasiya, alliterasiya); dil-üslub hadisələri (dil-üslub problemləri), dil-ədəbiyyat materialı kimi, morfoloji və qrammatik elementlərin səviyyəsi, şeirin leksik və sintatik xüsusiyyətləri, poeziya və nəşr fərqi, növ və janrlar (heca, aruz, sərbəst) onların spesifik xüsusiyyətləri, oxşar və fərqli cəhatləri, misra, beyt, bənd, bənd şeirdə bir vahid kimi, obrazlılıq yaradan vasitələr; poetik əsərlərdə süjet məsələsi, şeirin daxili bölgüsü; forma və məzmun, onuna və novatorluq və s. kimi nəzəri anlayışlar didaktikanın sadəcən mürəkkəbə prinsipi əsasında öyrədilməlidir. Bu zaman tədris olunan klassik poetik mətnin quruluşu nəzərə alınmaqla yanaşı, şagirdlərin inkişaf səviyyəsi də gözlənilməlidir. Xüsusilə klassik poetikanın bu günə kimi öyrədilməyən formaların üzərə şagirdlərə bacarıqlar formalasdırılmalıdır. "Divan" şeirinin xüsusiyyətləri hərtərəfli və dərindən açılmalıdır.

V-XI siniflərin ədəbiyyat dərsliklərində klassik poetik əsərlərin tədrisinə, onun növlərinin öyrədilməsinə geniş yer ayrılmışdır. Həyat klassik poetikanın tədrisində yeniliklər apartılmasını tələb edir. Məhz bu baxımdan yanaşlıqdır, dərsliklərdə verilən klassik poetik materialların məzmunu, işlənmə prinsipi dəyişməlidir. Yəni poetik mətnin struktur təhlili burada öz əhəmiyyətini göstərməlidir. Nəzəri fikir mətn üzərində iş aparıla-aparla verilməlidir. Dərsliklərdə şeirlər mövzü, janr, üslub nəzərə alınmaqla qruplaşdırılmalıdır.

Klassik şeir nümunələrinin təhlilindən danışan professor A.Hacıyev göstərir ki, "...klassik ədəbiyyatımızdan verilmiş lirik şeirlərin tədrisi aşağı səviyyədədir... bunu doğuran başlıca səbəblərdən biri lügət işlərinə az əhəmiyyət verilməsi, şeirlərin vəzni, bölgülləri üzərində səthi iş aparılması, əsərin ifadəli qiraatının pis təşkil edilməsi ilə bilavasitə əlaqədardır..." ("Orta məktəbdə lirik şeirlərin tədrisi". "Maarif", 1982, səh.29).

Deyilənlərdən belə bir nəticəyə gələ bilərik ki, klassik poetik əsərlər tədris edilərkən ədəbiyyat nəzəriyyəsinə aid nəzəri elementlərdən bir neçəsi təcrübə işə tətbiq edilməlidir. Nəticədə şagirdlər:

- poetik mətnin obrazlılığını, obrazlılıq yaradan vasitələri mətnin strukturda tapıb ayıra bilməli;
- şeirin vəzni və şəkli xüsusiyyətlərini mənimsdiklərini poetik mətn üzərində iş apararkən nümayiş etdirməli. Bu zaman: a)heca vəzində bərabər bölgünün olması; b)əruz vəzində uzanmanın əsas götürülməsini, təqtinin sözün müxtəlif yerlərinə düşməsinin aydınlaşdırılmasını; c)sərbəst şeirdə

sabitloşmış qəlibin olmamasını, hecaların səpkili olmasını; d)heca və əruz vəzində oxsar və fərqli xüsusiyyətlərin olması məsələsini aydınlaşdırılmayı bacarmalıdır;

- dili bütün parametrləri ilə poetikanın materialı kimi mətn üzərində iş aparmaqla izah etməyi bacarmalıdır;

- klassik poetik əsərlərin yaranmasında iştirak edən vasitələri: misra, beyt, bənd, mövzü, məqsəd, sujet, məzmun və forma vəhdəti, poetikada elmlik və obrazlılıq, poetikada ölçü, həyat həqiqəti və bədii şərtlik və novatorluğu şeir üzərində tətbiq etməyi bacarmalıdır;

- "Divan" şeirinin özünməxsus xüsusiyyətlərini nümunələr üzərində iş aparmaqla izah etməyi bacarmalıdır.

Klassik ədəbiyyatın yüksək səviyyədə tədrisi didaktikanın aşağıdakı prinsiplərinin gözlənilməsindən çox asılıdır. Prinsip dedikdə, hər hansı nəzəriyyənin, ümumi şəkildə götürdükə elmİN ilkin, əsas müddədələrinin bu və ya digər sahəyə verilən tələblərinə nəzərdə tutur. Pedaqoji prinsiplər qarşıya qoyulmuş pedaqoji məqsədlərin daha yüksək səviyyədə əldə edilməsinə kömək edən əsas idəyalardır.

I. Klassik poetik əsərlərə dair verilən nəzəri fikirlərdə elmlik, aydınlıq, kifayət qədər çatınlıq prinsipinin gözlənilməsi.

Bu prinsip aşağıdakuların məktəbə gəlməsini tələb edir:

- heca şeirinin milli yaranışı və keçdiyi yoluñ türk dilli yazılı mənbələrinə istinad edilərək izah olunmasını;
- əzər vəzinin Azərbaycan şeir şəkillərinə təsirinə diqqət yetirilməsini;
- poetik əsərlərdə mövzü, ideya, islam dininin mütərəqqi cəhətləri və hürufizm, sufizm, onların rəmzlərlə ifadəsinin təlim zamanı öyrədilməsini;
- "Divan" şeirinin mövzusu, vəzni və şəkli xüsusiyyətlərinin sistemli mənimsdiləməsini.

Bu baxımdan ədəbiyyat dərsliklərində klassik poetik materialın yerləşdirilməsində də elmlik prinsipinin tələbləri gözlənilməlidir;

- X sinifdə anadilli poeziyamızın yaranışı və inkişafı verilərkən türkdilli xalqların bədii nümunələrinə də yer verilməli;
- yənə həmin sinifin programı və dərsliklərində "Saray ədəbiyyatı" haqqında tələb və məlumat verilərkən "Divan" şeirinin janrları göstərilməlidir.

II. Klassik poetik əsərlərin tədrisində təlimin inkişafetdiricilik prinsipinə əməl olunması.

Bu prinsipin reallaşdırılması şərtləri aşağıdakılara diqqət yetirməyi qarşıya qoyur:

- şeirin ən kiçik vahidi misra haqqında məlumatla başlayıb, beyt, bənd, mətn üzərə biliklərin verilməsinə doğru getmək;
- qəfiyə, yarımqəfiyə, rədif, cinas, daxili qəfiyə, alliterasiyanın inkişaf yolu gözlənilməklə, tam qəfiyə, yarımqəfiyə və zəngim qəfiyəyə gəlib çıxməq;

- əruz vəzni şeirlər üzərində iş apararkən əvvəlcə vəzn haqqında, sonra təfəlla, daha sonra bəhrlər və onların bölmələri haqqında məlumat verilməsinə tələb edir.

III. Təlimin əyanılıyi və nəzəri təsəkkürün inkişafı prinsipi.

Əyanılıyın sözlü və şətti növləri də vardır(H.M.Kazımov) ki, bunlar da poetikanın tədrisində bir neçə tələbin irəli sürülməsini şərtləndirir:

- şeir nümunəsinin ifadəli oxusu ilə onun haqqında müəyyən nəzəri fikrin şagirdlərə aşilanması;

- klassik şeirdən nümunənin bəhrini, təqətini, uzanma və qısalmasını, açıq və qapalı hecələrini, qasıyəsinin cədvəlini çəkməkə əruz vəzni haqqında nəzəri anlayışların verilməsi;

- lirik növ və onun janrlarını sxemləşdirilməklə onun haqqında müəyyən bilik verməyin mümkün olması;

- şeirdə dilin qrammatik qanunlarının əslubiyata güzəşə getirməsinə dair nümunə vermeklə nəzəri fikrin möhkəmləndirilməsi.

IV. Klassik əsərlər üzrə bilik, bacarıq və vərdişlərin aşilanmasında əməkdaşlıq prinsipinin nəzərə alınması.

Təlimdə yeni texnologiyalardan istifadə poetik mətn üzrə iş aparakən daha geniş imkanlar yaradır:

- şeirin şairin subyektiv düşüncəsi nəticəsində meydana gəlməsi, şair "mən"inin mübahisə yeri ola bilməsi və baxışların müxtəlif yero ayrılmazı;

- klassik poetikanın misra və beytlərində müəyyən əfsanələrin, rəvayətlərin, rəmzlərin aks olunması, onların açılaraq izah edilməsində istifadə edilməsinin daha yüksək effekt verilməsi;

- poetikada ənənə və novatorluq problemini şagirdlərin müzakirə obyektinə çevirməklə təlimdə müvəffəqiyyət əldə edilməsi;

- dərsin təşkili formalarında şagirdlərlə müəyyən mövzu ətrafında əməkdaşlıq edilməsi.

V. Klassik poetik əsərlərin tədrisində təlimin tərbiyeləndirici prinsipinin nəzərə alınması.

Bu prinsipin reallaşdırılması şərtləri aşağıdakılara məmkündür:

- poetik əsərlərdə müəyyən tərbiyəvi fikrin aşilanmasının nəzərə alınması;

- milli soyköküməzə qayıdışın indiki vaxtında türkçülük, vətənpərvərlik, xeyirxaxlıq, qayğıkeşlik, insanpərvərlik, əməksevərlik, humanizm ideyaları aşılan poetik əsərlərin tədrisində təlimin tərbiyeləndirici prinsipinin gözönçlənməsi.

VI. Poetika üzrə bilik və bacarıqlar aşilananda təlimdə müsbət emosional fonun yaradılması prinsipi aşağıdakı tələblərin həyata keçirilməsini tələb edir:

1) Obrazlılığın nəzərə alınması tələbi.

V-XI siniflərdə elə klassik poetik nümunələr tədris olunmalıdır ki, şagird təxəyyülünü qanadlaşdırıbilsin. Onun qəlb dünyasında özüne əbədi yer tutsun. Obrazlılıqda sözün müxtəlif mənalılılığı, məcaziliyi, müqayisəliliyi, bədiliyi əsas götürülməlidir. Şeirdə olan ahəngdarlıq, alliterasiya, cinas, ritorik sual, idiomatiklik obrazlılıq yaranan vasitələr tədrisdə nəzərə alın-

malıdır. Adı təsvirdən seçilən, qeyri-adiliyi, xəyalılıyi söykənən klassik poetik nümunələr tədris edilməlidir.

Tədris edilən poetik nümunə məzmun dərinliyinə malik olan, fikir zənginliyini özündə əks etdirən sözlərdən ibarət olmalıdır. Həmin sözlər ülviliyin və gözəlliyyin simvoluna çevriləlməlidir. Obrazlılıq həyatı, varlığı gözəlləşdirməyə xidmət etməlidir. Şairin real həyatı bədii təxəyyüldən keçirib, sənət dilinə çevirdiyinə görə həmin sözdən nəticə çıxarılmalıdır, bu da şagirdlərin dünyagörüşüne təsir göstərməlidir.

2) Janr və şəkli xüsusiyyətlərinin gözlənilməsi tələbi.

Ümumtəhsil məktəblərində tədris olunan poetik nümunələrin janr və şəkli xüsusiyyətləri nəzərə alınmalıdır. Belə ki, lirik növün(bəzi ədəbiyyatşunaslar janrı böyük sayı) çoxlu formaları var. Bunların hamisini tədris etmək imkan xaricindədir. Lakin elə işlək janrlar var ki, onlardan yan keçmək olmaz. Məs.: klassik ədəbiyyatın janrlarından qəzəl, qasidə öyrədilir. Bunlarla yanaşı digər janrlarda yazılmış əsərlərin tədrisinə də yer verilməlidir.

3) Bədii nitqin gözəlliyyinin nəzərə alınması tələbi.

Şagirdlərin yaş və bilik seviyyəsinə uyğun olan, dili anlaşılan klassik poetik əsərlər tədris olunmalıdır. Klassik poeziyamızın dilini ərəb və fars sözləri uğurlaşdırır.

Onların dilində işlənən bəzi söz və ifadələr müasir şagirdlər tərəfindən anlaşılmır. Bu zaman klassik poetikanın şagirdlərin başa düşəcəkləri nümunələrə üstünlük verilməlidir.

Hər bir sinifdə tədris olunan klassik poetik nümunənin dilinin gözlənilməsi əsas tələb kimi nəzərə alınmalıdır.

4) Həcminin nəzərə alınması tələbi.

Klassik poetik nümunələr tədris olunarkən onun həcmi gözlənilməlidir. Həcm əsərin qarvanılması şərtləndirən əsas amillərdəndir. V-XI siniflərdə mümkün qədər bitkin poetik nümunələr tədris olunmalıdır. Bəzən poetik əsərdən müəyyən bir hissə tədris edilir. Şagirdlər əsəri bütöv oxuya bilmədiklərinə görə, onlarda yanmış təsəvvür yaranır. Əsərin süjet xətti haqqında tam məlumatları olmur. Bu və ya digər səbəblərə görə də tədris olunan poetik nümunə bitkin olmalıdır.

5) Məzmun və forma gözəlliyyinin vəhdəti tələbi.

Klassik poetik əsərlərdə məzmun və forma gözəlliyyinin vəhdəti uzun illərdir ki, əsas tələb kimi gözlənilir. Tədrisdə bu, nəzərə alınmalıdır.

Müəyyən "qəlibə salılmış", böyük mənalar ifadə edən əsərlər öyrədilməlidir. Şagirdlər məzmun və forma gözəlliyyinə malik olan əsərlərlə tanış olmalıdır.

Klassik poetikanın tədrisində digər təlim prinsiplərinin də uyğun gələnini nəzərə almaq lazımdır. Bütün təlim prinsipləri arasında bir-birinə keçid asan olduğu üçün poetik əsərlərin tədrisində də nəzəri və təcrübə məsələlərin arasında kəskin fərq qoymaqla düz deyildir. Bunlar qarşılıqlı əlaqədə, vəhdətdə öyrədilməlidir.

XƏBƏRLİK KATEQORİYASI: İSMİ VƏ FELİ XƏBƏRLƏRİN TƏDRİSİ

Məskura HÜSEYNNOVA,
Azərbaycan Tibb Universitetinin dosenti

Doğma dilimizin tədrisinin genişlənməsi gələcək kadrların hazırlığında, milli dövlət qurumunun möhkəmləndirilməsində və yeni nəslin milli ruhda tərbiyə olunmasında xüsusi əhəmiyyətə malikdir.

Mərhum prezidentimiz Heydər Əliyevin aşağıdakı kəlamlarını əldə rəhbər tutaraq bizim vəzifəmiz bu dili qorumaq, zəngin ifadə imkanlarını nəsillərə çatdırmaq üçün Azərbaycan dilinin tədrisini genişləndirməyə, yetişməkdə olan yeni nəslin dilimizdən baharlanmasına çalışmaqdır:

«... hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini – dövlət dilini mükəmməl bilməlidir». «... Öz ana dilinizi heç zaman başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz...»

Azərbaycan dilində əhatə dairəsinin genişliyinə, ümumiyyinə görə diqqəti daha çox cəlb edən və işlək kateqoriyalardan biri xəbərlik kateqoriyasıdır.

Ali məktəblərdə Azərbaycan dilinin tədrisi ilə əlaqədar olaraq bu dilin sintaksi zəminində xəbərlik kateqoriyası meydana çıxmışdır. Deməli, dərsliklərdə bu kateqoriya tam əksini tapmışdır. Dilimizin qrammatikasına aid dərsliklərdə özünün işləkliliyi ilə diqqəti cəlb edən -dir (-dir, -dur, -dür) morfemləri xəbər şəkilçisi adlandırılmışdır. Sonralar mahiyyətinə görə üçüncü şəxsi bildirən bu şəkilçi ilə bərabər birinci və ikinci şəxs şəkilçilərinə də xəbər şəkilçiləri deyilmişdir. Şəxs şəkilçiləri nəinki isimlərdən, hətta sıfat, say və əvəzliklərdən xəbər əmələ gətirdikləri üçün eyni zamanda xəbərlik şəkilçiləri termini altında tınırlar.

Xəbərlik şəkilçiləri sözlərin – nitq hissələrinin xəbərlik adlanan müstəqil kateqoriya şəklində formallaşmasına xidmət edir.

Xəbərlik kateqoriyasının əhatə dairəsi göstərilən nitq hissələri ilə məhdudlaşdırır.

Xəbərlik, felləri də əhatə etdiyi üçün Azərbaycan dilinin bütün əsas nitq hissələrinə aid olan və onları hərəkətə gətirən bir kateqoriya sayılır. İsmi xəbərlik və feli xəbərlik əsaslarının müxtəlifliyinə görə fərqlənir.

İsmi xəbərliyin əsasını isim sıfat, say, əvəzlik, məsələr və feli sıfatlar, feli xəbərliyin əsasını isə fellər təşkil edir.

İsmi xəbərlik düzəltmədir; dilin başqa vahidlərindən yaranır. Feli xəbərlik isə cümlədə mövcud və hazır vahidlərlə verilir. Məsələn:

Siz həkimsiniz.
Siz ariqsınız.

Siz xəstəyə baxırsınız.
Siz resept yazırsınız.

Birinci cərgədə verilmiş cümlələrdəki ariqsınız, həkimsiniz ismi xəbərlik ariq sıfatına, həkim isminə ikinci şəxsin cəmini bildirən dördvarianthı -siniz, (-sunuz, -sünüz) şəkilçisinin müvafiq variantlarından birinin qoşulmasından alınmışdır. Göstərilən ismi xəbərlə qarşılaşdırılan yazırsınız, baxırsınız felləri ikinci şəxşa aid cəm şəkilçisi qəbul etmiş indiki zaman forması ilə ifadə olunmuşdur. Deməli, ad nitq hissələrindən ismi xəbərlik, felin şəxşa görə təsrif olunan bütün şəkil və zaman formalarında feli xəbərlik yaranır.

İsmi xəbərliyin və feli xəbərliyin oxşar xüsusiyyətlərindən biri onlara məxsus şəkilçilərin əsasında şəxs şəkilçilərinin durmasıdır. Buna görə ismi və feli xəbərliyin şəkilçiləri bir-birinə uyğun gəlir. Həmin uyğunluq birinci və ikinci şəxsləri göstərən şəkilçilərə aiddir:

Mən	<u>həkim-əm</u> <u>alim-əm</u>	Mən	<u>baxır-am</u> <u>dinləyir-am</u>
Sən	<u>təbib-sən</u> <u>alim-sən</u>	Sən	<u>baxır-san</u> <u>dinləyir-san</u>

Xəbərlik kateqoriyası Azərbaycan dilinin qrammatik quruluşu ilə six bağlı olduğu üçün dilin tədrisi zamanı müəllimlər ona xüsusi diqqətlə yanaşmalıdır.

Azərbaycan dili dərsliklərdə xəbərlik kateqoriyasına aid müstəqil bölmə olmasa da, fənn müəllimlərinin tələbələrdə həmin kateqoriya haqqında təsəvvür yaratmağa imkanları vardır. Bu imkanlar dərsliyin morfologiya hissəsindəki fellərin şəxslərə və zamanlara görə təsnifinə, inkarlığına aid bəhslərdə, sintaksis hissəsindəki xəbərə aid bəhsdə çap genişdir.

Fellərin şəxslərə görə təsrisində danışarkən, müəllim şəxs şəkilçilərinin cümlədə təkcə feli xəbərliyi ifadə edən fel formalarında işlədiyini deyil, onların ad bildirən nitq hissələrinə qoşularaq ismi xəbərlik əmələ gətirdiyi üçün həm də xəbərlik şəkilçiləri adlandığını suallar və uyğun misalların təhlili əsasında başa sala bilərlər.

Tələbələrə bəzən hərəkətin içərinin cümlənin feli və ya ismi xəbərlərində formal olaraq oks etdirən şəxs şəkilçisinin buraxıldığından da aydınlaşdırmaq məqsədə uyğundur. Müasir Azərbaycan dilindəki elliptik cümlələrin, demək olar ki, hamisində xəbər formal olaraq isim kimi çıxış edir, bəzən feli xəbər də buraxılır. Belə üslubi vəziyyətdən atalar sözlərində, bədii əsərlərin dilində geniş istifadə olunur. Məsələn, atalar sözləri:

«Məni sayın quluyam, saymayanın ağası» («ağasıyam»), «İgid oğul dayısına, xanım qız xalasına» («oxşayar»), «Nə coraba yumaqdı, nə yırtığa yamaq» («-dir»).

Elmsiz adam meyvəsiz ağaç («-dir»).

Qələmin ucu, qılincın gücü («-dür»).

Nə vaxt yağış, o vaxt qış («-dir»).

Xəta məndən, ata səndən («-dir»).

Əti sənin, sümüyü mənim («-dir» olsun»)

Belə ixtisarlar, şübhəsiz ki, dildə ifadənin yiğcamlığına, bədii təsir gücünün artmasına səbəb olur.

Ümumiyyətlə, şəkilçinin (və ya bütün sözün) ixtisar olunmasına baxmayaraq, ismin hansı şəxsa və zamana aidliyi konkret cümlənin özündən məlum olur. Məsələn;

Aygün uzağa ki getmir, o yenə də mənim həkimimdir, mən də onun xəstəsi (-yəm).

Fellərin zaman formalarına aid bölmələrdə qrammatik zamanın ad bildirən nitq hissələrindən düzəlməsi ismi xəbərlərdə özünü göstərməsindən yeri gəldikən müəyyən misallar göstərməklə tələbələrin feli xəbərliyə aid zamanla ismi xəbərliyə aid zaman haqqında geniş təsəvvür əldə etmələrinə nail olmaq mümkündür.

Tələbələrdə xəbərlik kateqoriyası haqqında təsəvvür yaratmaq məqsədilə fakultativ dərslərdən, əlavə məşğələlərdən də istifadə etmək məqsədə uyğundur.

ATU-nin rus bölmələrində Azərbaycan dilinin tədrisi zamanı bütün qrammatik kateqoriyaları dənişiq dilindən, bədii əsərlərdən gətirilən misallarla izah etmək yaxşı nəticə verir.

ÜMUMİ ŞƏXSLİ CÜMLƏNİN TƏDRİSİ VƏ ŞAGİRLƏRDƏ AXTARICILIQ QABİLİYYƏTİNİN FORMALAŞDIRILMASI

Gülbaniz SEYİDOVA,

Qax şəhərindəki 2 nömrəli məktəb-liseyin müəllimi


Təlim təkcə bilik vermir, o, həm də həyatda insana lazım olan keyfiyyətləri şagirdlərə aşılıyır. Azərbaycan dili dərsləri də istisna deyil. Biliklərin verilməsi o zaman həm də təbiyyə vasitəsi olur ki, müəllim işə yaradıcı yanaşın. Lakin bu azdır. Şagirdlərin özlərində də yaradıcılıq qabiliyyətlərinin formalaşdırılması diqqət mərkəzində olmalıdır. Məhz bunları nəzərə alaraq, Azərbaycan dilindən konkret bir mövzunun tədrisi prosesində şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi üzrə necə iş apardığını şərh edirəm.

Məqsəd:

1. Sədə cümlə və onun növləri ilə bağlı biliklər vermək. Mübtədanın iştirak edib-etməməsi baxımından sədə cümlənin növlərini müəyyənləşdirmək.
2. Yazılı və şəfahi nitqda sədə cümlənin müxtəlif növlərindən düzgün istifadə etmək, nitqin dolğun olmasına diqqət etmək.
3. Qoyulan problemin həlli yollarını araşdırmaq bacarıqları formalaşdırmaq.
4. Şagirdləri yaradıcı fəaliyyətə cəlb etmək, onlarda çeviklik və orijinallığı inkişaf etdirmək.
5. Şagirdlərə tədqiqat fəaliyyətlərinin nəticələrini təqdim etmə vərdişləri formalaşdırmaq, mükəmməl nəticə çıxarmağı, öz fikirlərini dəqiq ifadə etməyi öyrətmək.
6. Dövlət rəmzlərinə hörmət hissini inkişaf etdirilməsi və qrupla işdə bir-birlərinə düzgün münasibətin formalaşdırılması.

Dərsin təşkili üzrə strategiyası.

Sınıfı təşkil edirəm. Keçən dərsdə yekunlaşdırılmış mövzunun mənimsemə səviyyəsini müəyyən etmək üçün hər qrupda beş şagird olmaqla üç qrup təşkil edirəm. Qruplar üzrə lider müəyyənləşdirilir. Stolların üstüncə rəngli kağızdan hazırlanmış göstərici (qırmızı, gül, yaşıl) qoyuram. Hər qrupa bir zərf təqdim edirəm (bu zərlərin içindəki nümunələr stolun üstündəki ranga uyğun rango yazılmışdır). Qrupların hər birinə müəyyən və qeyri-müəyyən şəxslə cümlələrdən ibarət nümunələr verirəm. Diqqəti ləvhədə asılmış plakata cəlb edirəm. Aşağıda göstərilən həmin plakatın üzərində üç zərf yapılandırılmışdır.



Eyni zamanda lövhədən qiymətlər cədvəli yazılmış vatman kağızı da asılmışdır.

Cədvəldə verilmiş üçbucaqlardan birincinin rəngi göy, ikincinin rəngi qırmızı, üçüncüün rəngi yaşıldır.

Qiymətlər cədvəli

Qruplar	1	2	3	4	Bir-birini dinləmə	Gecikmə	Yekun qiymət
I							
II							
III							

Qrupların nömrələri yazılmış xanaya müvafiq rəngli kağız yapışdırılmışdır. Şagirdlərə izah edirəm ki, verilən beş nümunəni plakatdakı müvafiq zərfərin içinə yerləşdirsinlər. Nümunələr yerləşdirildikdən sonra cavabları yoxlayıram. Şagirdlər səhv etmişlərə, bunu onlara verilən nümunələrin rənginə görə müəyyənləşdirirəm. Bu tapşırıq beş balla qiymətləndirilir.

Tapşırığın ikinci mərhələsi səhvlərin təhlilinə həsr olunur. Şagirdlərə səhv və düz cavablara görə suallar verirəm.

Motivasiyanın qoyuluşu şagirdləri yeni dərsə hazırlayırlar. Lövhədə asılmış plakatda üçüncü zərfin üzərində sual işarəsi yazılmışdır. Onun içindəki nümunələri götürürəm və qruplara verirəm. Sinfə müraciət edirəm: "Uşaqlar, gərəsan, sadə cümlənin daha hansı növü vardır?" Şagirdlər onlara verilən nümunələrin hansı növə aid olmasına aşadırlırlar. Hər qrupa iş vərəqi verilir.

İş vərəqi №1

I qrup

Əlinizdə olan nümunələr üzərində aşağıdakı plan əsasında araşdırma aparın.

- Cümələlərdə mübtədanın olub-olmaması.
 - Mübtədanın hansı şəxsə təsəvvür edilməsi:
- a) I şəxs tək cəm
b) II şəxs tək cəm

c) III şəxs tək

cəm

- Müxtəsər və geniş olması
- Bu cümlələrin necə cümlələr olması və hansı məqsədlə işlədilməsi.

Araşdırma başa çatır və liderlər dinlənilir.

Növbəti mərhələdə nəticələr çıxarılır və ümumiləşdirilir:

- Bələ cümlələrdə mübtədə yoxdur.
- Xəbər II şəxsin cəmindən başqa bütün şəxslərdə olur.
- Bu cümlələr geniş olur.
- Əsasən, atalar sözləri, məsəllər, aforizmlərdir, nəsihat məqsədilə işlədirilir.

Sinfə müraciət edirəm: "Bələ cümlələri necə adlandıraq?" "Ümumi şəxslər cümlələr" cavabı alınır. "Ümumi" sözü ilə bağlı leksik təhlil aparılır. "Ümumi" və "xüsusi" sözləri ilə söz birləşmələri düzəldilir. Lövhədəki sual işarəsinin yerinə "Ümumi şəxslər cümle" yazılmış dairə yapışdırılır. Qruplar və ayrı-ayrı şagirdlərin fəallığı qiymətləndirilir.

Növbəti mərhələdə ümumi şəxslər cümlələrin xəberinin konkret bir şəxsə görə formallaşması üzərində iş aparılır. Lövhəyə "Sözün doğrusunu zərafatla deyərlər" cümləsi yazılır. Şagirdlərə təklif olunur ki, onun xəberinin şəxsinə və zamanını dəyişsinlər. Aşağıdakı kimi cümlələr alınır:

Sözün doğrusunu zərafatla deyərik. Sözün doğrusunu zərafatla dedin. Sözün doğrusunu zərafatla demişəm və s. Məlum olur ki, bələ cümlələrin heç biri ümumi şəxslər cümlədə olduğu kimi ümumiləşmiş fikir ifadə etmir.

Növbəti mərhələ "Kim daha tez?" adlanır. Şagirdlərə iş vərəqləri içində ləçək şəklində kəsilmiş rəngli kağızlar olan zərf və yapışqan verilir.

İş vərəqi №2

I qrup

Atalar sözləri və məsəllərin içində ümumi şəxslər cümlələr çoxdur. Elələrini seçin ki, xəbəri III şəxsin cəmində olsun. Bu nümunələri sizə verilən rəngli kağızın üzərinə yazın və gül şəklində yapışdırın.

İş vərəqi №2

II qrup

Atalar sözləri və məsəllərin içində ümumi şəxslər cümlələr çoxdur. Elələrini seçin ki, xəbəri II şəxsin təkində olsun. Bu nümunələri sizə verilən rəngli kağızın üzərinə yazın və gül şəklində yapışdırın.

İş vərəqi №2

III qrup

Siz tez-tez bələ nəsihatlər eşidirsiz: "Böyük goləndə ayağa duralar" və s. sizə verilən rəngli kağızlar üzərində bələ nəsihatlərə aid nümunələr yazın və gül şəklində yapışdırın.

Bu mərhələ yarış xarakterli olduğu üçün qruplara 6 dəqiqə vaxt verilir.
Vaxt bətdikdə iş vərəqləri götürülür və qiymətləndirilir.
Növbəti mərhələdə şagirdlər 3 rəsm üzərində iş aparırlar. Lövhədən rəsmləri asıram.



I qrup



II qrup



III qrup

Hər qrupa iş vərəqi verilir. İş vərəqlərindəki tapşırığın məzmunu eynidir.

İş vərəqi №3

I qrup



Şəkəl diqqətlə baxın. Onun məzmununa aid kiçik mətn tərtib edin. Mətnə ad verin. Burada sadə cümlənin hansı növündən istifadə etmək olar?

Vaxt başa çatdıqdan sonra mətnlər oxunur, qiymətləndirilir. I şəkəl aid inşada müəyyən şəxslər, II şəkəl aid inşada qeyri-müəyyən şəxslər, III şəkəl aid inşada iso ümumi şəxslər cümlədən istifadə etmək olar. Bu mərhələdə şagirdlər öz biliklərini tətbiq etmək bacarıqları və yaradıcılıq qabiliyyətlərini nümayiş etdirirlər.

Qrupların qiymətləri yekunlaşdırılır. Dərsin gedisində şagirdlərin bir-birilə necə emakdaşlıq etmələrinə və tapşırığı vaxtında yerinə yetirmələrinə də qiymət verilir. Ayrı-ayrı şagirdlərin də fəaliyyəti qiymətləndirilir.

Sonda ev tapşırığı verilir. Evdə şagirdlər "Bütün atalar sözləri, məsəllər, aforizmlər və nəsihatlər ümumi şəxslər cümlələrdirmi?" fikrinə münasibətlərini bildirməli və mülahizələrini əsaslandırmalıdırular.

Axırda stolların üstünə qoyulmuş rəngli göstəricilərin mənasını aydınlaşdırıram (soldan gəy, qırmızı, yaşıl rəngdə olmaqla).



Əlavə bildirirəm ki, bu rənglər birləşib Azərbaycan Dövlət rəmzlərinən biri olan bayraqı əmələ gotırır. Siz də Azərbaycan Dövlətinin gənc vətəndaşlarınızın və mən inanıram ki, öz işinizlə, uğurlarınızla onu galəcəkdə ləyaqətə tömsil edəcəksiniz. Sizə bi işdə müvəffəqiyyətlər arzulayram.

MƏCNUN MƏHƏBBƏTİ - KAMİLLİK ZİRVƏSİ

Ramazan VƏLİYEV,
Bakı şəhərindəki 179 nömrəli orta məktəbin müəllimi

Füzulinin əsərlərində sufiliyin təsiri açıq hiss olunur. Əsərlərindən görünürlər ki, şair sufi fəlsəfəsi ilə yaxından tanış olmuş, onlardan bəhərəlməmişdir. Lakin sufiliyə möyl Füzuli üçün aparıcı xətti, əqidə deyil, öz bəlağatını nümayis etdirmək üçün bir köməkçi vasitə olmuşdur. M.C.Cəforov "Füzuli düşünür" adlı möqadəsində haqlı olaraq göstərir: "Füzulinin fəlsəfəsi, onun təfəkkür əlamı elə bir mühit danızdır ki, sufizmin mütarəqqi cəhətlərinin onun yaradıcılığına göstərdiyi təsirlər bu mühit danızına axıb gələn və onda əriyib itən çaylara bənzəyir". Amma hər halda, Füzuli yaradıcılığında sufilik vardır, xüsusilə onun vəhdəti-vücuud nəzəriyyəsindən böyük şair çox bacarıqla istifadə etmişdir. Ədəbiyyat müəllimləri bu nəzəriyyəni izah etməkdə çətinlik çəkir, yanlış nticələrə galırlar. Odur ki, vəhdəti-vücuud nəzəriyyəsi və ondan Füzuli yaradıcılığında istifadə olunması barədə öz fikirlərimizi oxucularla böülüsmək istəyirik.

Vəhdəti-vücuud nəzəriyyəsi sufizmin əsas prinsiplərindən biridir. Bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, hələ heç bir şey yaranmamışdan hər bir yaramışın zati, ilk nümunələri Allahla birlikdə, onunla vəhdətdə idi. Vaxtilə külli halında, tamla birlikdə olan ruh insan badəninə daxil olduqda öz əslindən, zatından, külldən, tamdan ayrılmış bir zərrə olur və tama, öz zatına qovuşmaga çalışır (məhz Məcnunun bu dünyaya gələrkən ağlamasının bir səbəbi də öz əslini anmasıdır). Bu fikir aşağıdakı misralarda da aydın görünür:

Ey Füzuli, mən dəm urmuşdum səfayı-eşqdən,
Mətləi-xurşid icad olmadan sübhi-əzəl.

(Füzuli. Seçilmiş əsərləri, "Maarif" nəşriyyatı, Bakı, 1983, səh.73)

Dünya yarananda ki, ilk dəfə günəş doğacaqdı, birinci sübhdə, hələ günəş doğmamışdan əvvəl mən eşqin səfasından danışmışdım. Bu mənəda Nəsimi deyir:

Mən ki, dərvishəm, fəqirəm, padişahi-aləməm,
Ruh-i-birəngəm, əgərci rəngə girdim, adəməm.
Şəs cəhətdən çar anasıdır məni faş eyleyən.
Yoxsa mən gəncinəyi-vəhdətdə nuri-obsəməm.

(L.Nəsimi. Seçilmiş əsərləri, II cild, "Lider nəşriyyat", Bakı, 2004, səh.85)

Mən dərvishiyimlə, fəqiriyimlə aləmlərin padşahiyam. Əvvəlim rəngsiz bir ruh idi, rəngə girdim, adəm formasına düşdüm. Adəm oldum. Məni zahirən göstərən altı cəhət (sağ, sol, aşağı, yuxarı, irəli, geri) və dörd ünsütdür (od, su, torpaq, hava). Yoxsa bunlarsız mən vəhdət xəzinəsində dilsiz bir nəram. Burada da şair vəhdəti-vücuud məsələsini açıq-aydın izah edir. Füzuli deyir:

Şirin bir vəslin ardında acı bir ayrılıq vardır,
O vəslü istəməz bir kəs düşünsə dördü-hieranı.

(Füzuli. Seçilmiş əsərləri, "Maarif" nəşriyyatı, Bakı, 1983, səh.147)

Vəsil haqqında düşündür bir adam bu şirin vüsalın ardından acı bir ayrılığın olduğunu dərk etək, o vəsi həy vaxt istəməz. Burada səhbət dünyəvi vəsildən gedir. Dənyəvi vəslin sonunda ayrılıq vardır. Bu mənəda başqa bir misal:

Ehtimalı hər təşvişinə daymaz zövq-i-vəsl.

Vəsl kim var onda lucran etməli, neyləram.

(Füzuli, Seçilmiş əsərləri, "Şərq-qərb" nəşriyyatı, Bakı, 1992, səh.122)

Mən cananın vəslinə çatmışam, amma bilmək ki, ayrılağım. Bu mənəti təşviş sahri. Vəsildən çıxdim yox ayrılıq təşvişinə, ayrılıqdan çıxdim yoxxuya dəyməz. Bir vəsl ki, onun sonunda ayrılıq vardır, mən onu istəmirəm, qorxuya dəyməz. Bir vəsl ki, onun sonunda ayrılıq vardır, mən onu istəmirəm, qorxuya dəyməz. Bir vəsl həsi vəsi istəyir? O vəsl ki, onun sonunda ayrılıq yoxdur. Bu Baş şair həsi vəsi istəyir? O vəsl ki, onun sonunda ayrılıq yoxdur. Bu Allaha qovuşmaq, əbədi, sonunda ayrılıq olmayan həyata çatmaqdır. Fitzuliya Allaha qovuşmaq, əbədi, sonunda ayrılıq olmayan həyata çatmaqdır. Yarın vüsalına görə, insan həyatının son məqsədi Allaha qovuşmaqdır, yarın vüsalına Allaha görüşə hazır olmaqdandır ibarətdür.

Önurlardır cılrom şəhəli-dünya imtəhan,

Nəqdi-əmrə basılı-dünya hamən bir yar imiş.

Zövq-i-didarılo dildərin yox etdüm varım,

Dövləti-bağı ki, derlər, dövləti-didar imiş.

(Füzuli, Seçilmiş əsərləri, "Şərq - qərb" nəşriyyatı, Bakı, 1992, səh.88)

"Qurani-Kərim"da Allaha dönüş haqqında ayələr vardır. Lakin bu dönüşdə bir cavabdehlik, sorumluluq, bu dünyada etdikləri işlər üçün sorğu-suala tutulma, cəzalanma və ya cənnətə müraciətənənə anlanı vərdür. Məsləhət: Ənam-60: "Gecələri siz əlü kimi yuxuladan, gündüzləri gördüyüünüz işləri bilən, sizə qədərlənmiş həyat müddətiniz qurtarınca yəqər gündüzləri sizə yenidən qaldıran odur. Sonra dönüşünüz onadır, işlədiklərinizi sizə bildirəcəkdir". (Qurani-Kərim, Ankara, 1991, səh. 134). Ənam-31, Məidə-83, 84, 85, 119 və s. digər ayələrdə insanların, Allahın qullarının Allahə dönüşü, doğuların doğruluqlarından ötrü cənnətə mükafatlandırılmışından danışılır. "Allah onlardan xoşnud olmuşdur, onlar da Allahdan xoşnud olmuşlar. Bu böyük qurtuluşdur". (Məidə-119.Qurani-Kərim, Ankara, 1991, səh.126). Yaramaz işlər görən, Allaha şərük qoşan, riyakarlıq edənlər və s. isə əbədi cəhənnəm əzəbi ilə qorxudulur. Əslində Allaha dönüşün mahiyyəti budur.

Vəhdəti-vücud nəzəriyyəsini dərk etmədən Fitzulini, xüsusilə "Leyli və Məcnun"u başa düşmək, doğru-düzgün izah etmək mümkün deyildir. Məhz bu sabəbdən çoxları Məcnunun məhəbbətini, xüsusilə səhrada Leyli ilə görüşərkən onu nə üçün rədd etdiyini dərk edə, qəbul edə bilmirlər.

Sufizmə görə, insan yüksək inkişaf səviyyəsinə- mərifətə çatdıqda Allaha qovşa bilər. "Olmayan qəvvasi- bəhri- mərifət arif deyil" misrası məhz bu mənəni daşıyır.

Vəhdəti-vücud "Leyli və Məcnun" əsərinin əsasını təşkil edir. Məcnunun məhəbbəti inkişaf edir, kamillaşır, nəhayət, Allaha qovuşma, Allahu dərkətmə səviyyəsinə çatır. Misallara baxaq: Leylini İbni Salama ərə verirlər. Zeyd bu xəbəri Məcnuna çatdırıldıqda Məcnun Leyliyə bir məktub yazar. Bir qədər giley- güzərdən sonra deyir:

Peyvəndini qeyr ilə eşitdim,
Billah ki,bəsi təcəttüb etdim.
Ey çəşməyi-abı-zindəganı!
Sən canun içindəsan nihani!
Bir İshəzə gütümdən olnadın dur,
Vəslin necə oldu qeyrə möqđur?
Gar İbni Salama nuri-Leyli
Bir vəch ilə eyləmiş təcəlli,
Leylidən olan xəyal görünlüş.
Öz vahiməsilə eys silrmiş.
Leyli, deməsin, mənə qarındır
Kim ona xəyalı həmnişindir.
Məcnundan edənm ol cüddaliq
Kim, qeyr ilə edə aşınaq?

(Füzuli, Seçilmiş əsərləri, 11 cild, "Şərq-qərb" nəşriyyatı, Bakı, 2005, səh. 146)

Ey sevgilim, sən gizli olaraq mənim caminin içindəsan. Başqaları bu halı görüb dərk edə bilməz. Sən mən bir an da olsun tərk etmədin, gözümdən uzaqlaşmadın, başqası sənin vəslinə necə çata bilər? İbni Salamın gördüyü Leylinin xəyalıdır. İbni Salam deməsin ki, Leyli mənə yaxındır, Məcnun isə onun xəyalı ilə yaşıyır. Leyli Məcnundan ayrıla bilənmə ki, başqası ilə dostluq edə bilsin?

Başqa bir hal: atası Məcnunu axtarış səhrada tapır. Onunla səhbət edir. Qəflətən Məcnunun qolundan qan axmaya başlayır.

Uzr ilə qılırdı eyləyib ah,
Babasına şəhi-qəm ki, nagah.
Lərzan oluban təni-həzini,
Qan doldu qolundan astını.
Əl verdi atasına təhəyyür,

Atası bu hala çox heyrətlənir. Səbəbinə soruştuduqda:

Məcnun dedi: "Eyləmə təfəkkür!
Fəsd cılədi ol bitti- pərizad,
Niş urdu onun qoluna fəssad.
Ol zəxm əsəri göründü məndə,
Biz bir ruhuz iki bədəndə,
Bizdə ikilik nişanı yoxdur.
Hər birinin özgə canı yoxdur.
Sən sanma ki, oldur ol, mənəm mən,
Bir can ilə zindədir iki tən.
Xürrəm oluram ol olsa xürrəm,
Qəm yetərə ona, mənə yetər qəm".

(Yenə orada, səh. 160)

Məcnun deyir: heyrətlənmə. Leyli xəstədir, qan alıdır. Qan alan onun qoluna neşər vurub. Onun təsiti məndə də görünübdür, çünki biz artıq ruhən

birləşmişik, iki bədəndə bir ruhuq, iki bədən bir canla yaşıyır. O şad olanda man da sevinirəm, o qəmlənəndə mən da qəmlənirəm.

Maraqlı bir məsələ "ikilik" məsələsidir. Həyatda hər şey ikidir, hər şeyin bir qarşılığı vardır: yaxşı-pis, gecə-gündüz və s. Hər bir ikilikdə ziddiyət mövcuddur. Biri digərinin əksinədir, biri digərini rədd edir. Məcnun deyir ki, bizdə ikilik, yəni ziddiyət yoxdur. Allahda da ikilik yoxdur, onun məhəbbətində də ilahi məhəbbətə da ikilik-ziddiyət yoxdur və ola da bilməz. Məcnunun məhəbbəti məhz tomiz, pak bir ilahi məhəbbətdir.

İbni Salam olmuşdur. Leyli artıq azaddır. Fikr edir ki, nəhayət, arzusuna çatacaq, Məcnuna qovuşa biləcəkdir. Dəvəsindən onu Məcnun olan diyara aparmasını xahiş edir. Səhrada Məcnuna rast gələn Leyli ona özünün Leyli olduğunu, indi artıq arzularına çata biləcəklərini bildirir:

Müjdə ki, muradın oldu hasıl,
Məqsuda səni Həq etdi vasil.
Leyli mənəm, arizuyi-canın,
Kami-dili-zarū natəvanın.
Müştəq-i-cəmal idin həmişə,
Möhtaci-vüsəl idin həmişə.
Hala ki, müyəssər oldu didar,
Təqsiri-təallül etmə zinhar!
Gör dövləti-vəslini qənimət,
Gəl yanına, fövt qılma fırsat! (Yenə orada, səh. 197)

Bunu eşidən Məcnun cavab verir ki, vüsalına məndə taqət yoxdur. Bir zərrasi belə olmayan bir vücud ayna tutmağın nə xeyri? Yarın üzündən, gözləlliyyində ləzzət alan can olar, mənimse canım məni çıxdan tərk etmişdir. İndi cismimdəki başqa bir candır. Əslində mən yoxam, məndə görünən sənsən. Bu, vəhdət qanunlarına zidd olar ki, mən səninlə burada xoşbəxt olam. Səni özümdən kənardı biləm. Sənin məkanın başqa bir yer deyil, sən mənim canım içindəsan.

Çün mən olubam səninlə məmlü,
Vəhdət rəvişində xoş deyil bu
Kim, dışradə istəyəm nişanın,
Bir özgə məkan biləm məkanın. (Yenə orada, səh. 199)

Mən xalq içində rüsvəliqda ad qazanmışam, sən özünü rüsvay etmə.

Tut pərdəyi- ismət içərə aram,
Rüsvay mənəm, sən ol nikunam! (Yenə orada, səh. 200)

Məcnun artıq eşqdə kamilləşmiş, özünü unutmuşdur. Bir cism olaraq o, artıq yoxdur. Onda nə varsa, yarına məxsusdur. O, cismən də, ruhən də pakdır.

Bir pak idi ki, bu ərseyi-xak
Onun kimi görməmişdi bir pak.
Məmureyi-qürbi-Həq məqamı,
Ərvaha fərizə ehtiramı... (Yenə orada, səh. 206)

Məcnun o dərəcədə pakdır ki, onun məqamı ən yüksək qatda, Allah yanında, Allah'a ən yaxın olan yerdədir. Ruhlar ona ehtiram etməyi vacib

bilirlər. İnsanların şəri onu vəhşilərə yoldaş etdi. Əslində vəhiş donunda onunla gəzənlər fırışılın, mələklər idi.

Çün nifratı-şərri-nəslə-adəm
Qıldı ona vəhşəti müsəlləm,
Hər vəhiş donunda bir fırışə
Yar oldu ol adəmisi rişə.
Zahirdə rəfiqi vəhşə teyr,
Batında məlaik ilə həmseyr. (Yenə orada, səh. 206)

Təvhid əhlinin, Allahın vahidiyyənə etiqad edənlərin, möminlərin yolunu tutmuşdu. Məhəbbəti artıq Allaha olan məhəbbətə çevrilmişdi.

Əyana yox idi etimədi,
Nəqqaş idi nəqşdən muradı. (Yenə orada, səh. 206)

Nəqşdən-bu dünyadan məqsədi nəqqaş-Allah idi. Yəni məqsədi Allaha qovuşmaq idi.

Olmuşdu vücudi-pakı pürmur,
Alayışı-əkli şürbədən dur. (Yenə orada, səh. 206)

Pak vücudu o qədər nurlu, o qədər zərif idi ki, yemək-içməkdən uzaq idi.
Səsi müləyim, əslublu dürüst, üsulu daim idi.

Təhrir ilə hər çəkəndə avaz,
Quşlara tutardı rahi-pərvaz. (Yenə orada, səh. 206)

Bir sözə, o qədər kamilləşmiş, mənəvi cəhatdən o qədər gözəlləşmiş, paklaşmışdı ki, artıq bir mələyə çevrilmişdi. Cismanı məhəbbət ona yad idi, onu göylərdən yera endirərdi, bu qədər yüksəklərə ucalan bir məhəbbəti alçaldar, məhv edərdi. Odur ki, Məcnun Leyliyə rədd cavabı verərək ona ağıllı olmağı, eşqdən uzaq qalmağı (ağıl ilə eşq bir-birinə ziddir), namusunu qorumağı tövsiya edir. Leyli də onun bu halını yüksək qiymətləndirir, onu başa düşür.

Leyli dedi: 'Ey vücudi-kamil,
Qürbi-Həqə ismət ilə qabil!

Ey isməti, paklığı ilə Haqqın yaxınlığına nail olmuş kamil insan!

Meraci-kəmalını sinardım,
Keyfiyyəti-haiini sinardım.
Oldum necə olduğundan agah,
Xoş mərtəbədir bu, barəkallah!
Əhsəntə ki, zati-pak imişən,
Pakızə vücudi-xak imişən...
Eşqində riya güman edərdim,
Ətvarını imtəhan edərdim.
Əlminnətü lillah, oldu məlum,

Vəsl olduğu məşrəbində məzmum. (Yenə orada, səh. 202)

Allaha şükür ki, xasiyyətinin, mahiyyətinin, məqsədinin vəsl -- Allaha qovuşmaq olduğu aydınlaşdı.

Vəhdəti-vücud fəlsəfəsinin mahiyyəti budur. İlahi məhəbbət Allah vergisidir. O, hər adamda olmaz. Eyni zamanda, bu məhəbbət elə insan anadan olan kimi birdən-birə təzahür etmir. O da insanla bərabər doğulur,

inkışaf edir, nəhayət, kamillősür. Bu mətbəə kamillik mətbəəsi-mərifət adlanır.

Əsər boyu Məcnunun bir aşiq kimi inkişafı bir neçə mətbəədən keşir. Məcnunun zatunda mahiyyətində eşq vardır. Yada salaq: anadan olanda Məcnun ağlayır, dayaya verirlər, yena ağlayır. Gözəl bir gəlinə verirlər, sakitləşir, gülür. Gəlinən qurcuğuna verirlər, şəddanır. Nəhayət, həmin gəlini işa götürürlər və körpə Məcnunu o saxlayır. Bu, Məcnunun zatunda olan ilahi eşqin ilk işartalarıdır. İkinci mərhələdə Məcnun Leyli ilə məktəbdə tanış olur. Onlar bir-birini sevirlər. Bu adı bir oğlanla bir qız arasında olan münasibətdir. Leylinin Məcnuna verilməməsi bu adı eşqi daha da alovlandırır. Məcnun nəinki bu eşqdən əl çökür, əksinə, bu eşqə daha çox mübtəla olur.

Getdikcə hüsntün eylə ziyadə nigarımın,
Gəldikcə dərdinə bətar et mübtəla məni!

(Füzuli, Əsərləri, II cild, "Şərq-qərb" naşriyyatı, Bakı, 2005, səh. 88) -deyərək eşqini daha da qüvvətləndirməyi Allahdan arzu edir. Əvvəlində adı bir eşq olan bu məhəbbət getdikcə kamillaşır, püxtəloşır. Üçüncü mərhələ: Məcnun Leyli ilə ruhan birləşmişdir. Onun eşqi əvvəlki mərhələyə nisbətən daha yüksək həddə çatmışdır. Amma hələ tam kamillaşmamışdır. Vəhdəti-vücud burada hələ bir oğlanla bir qız arasında olan münasibətlər səviyyəsindədir. Bəlkə hələ bu mərhələdə də Leylini Məcnuna versəydilər, bu inkişaf, bu təkamül dayanar, eşq sənər, Qeys Məcnun olmazdı.

Nəhayət, dördüncü mərhələ-- kamillik mərhələsi gelir: Məcnun artıq eşqin ən yüksək mətbəəsinə- ilahi eşq, tövhidə çatmışdır. Onun məhəbbəti artıq Allaha olan məhəbbətdir. Artıq o, Leylinin dediyi kimi, vücudi- kamıldır. O, vəhdəti-vücudun ən yüksək mərhələsindədir. Onun yeri Allah qatunda, Allahə ən yaxın yerdədir. Dünyəvi məhəbbət, bir oğlanın bir qızı, Məcnunun Leyliyə olan məhəbbəti ona yaddır. Artıq onun məhəbbəti kamala, ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Məcnun özü bu inkişaf prosesini belə izah edir:

Əvvəl bu işi edəndə bünayad,
Mən tifl idimü zəmanə ustad.
Etmişdi sənə məni müqəyyəd,
Guya oxudurdu dərsi-əbcəd.
Hala qılıbam kamal hasil,
Əbcəd səbəqin oxurmə kamil? (Yenə orada, sah.200)

Əvvəl mən uşaq idim, zəmanə işi ustad idi. Guya mənə əlifba dərsi oxudurdu. Yəni mənim məhəbbətim hələ ibtidai səviyyədə idi. Mən hələ eşqin əlifbasını oxuyurdum. Amma indi artıq kamillaşmışəm. Kamil insan yenidən qayıdır əlifba oxuyarmı? Yəni mən artıq əvvəlki cismanı məhəbbətlə sevə bilmərəm.

Bələliklə, Məcnun eşqin ən yüksək mərhələsini çatır. Məhz bu eşq insana düzgün yolu, Allaha doğru gedən yolu, həqiqətin yolunu göstərə bilər. Füzuli:

Qəd ənarəl-eşqü lil üşşaqı min hacəl hüda,
Saliki-rahi-həqiqət eşqə eylər iqtida-
dedikdə məhz bu eşqi nəzərdə tutur.

V-XI SINİFLƏR ÜZRƏ AZƏRBAYCAN DİLİ FƏNNİNİN PROGRAM MATERİALLARININ TƏXMINİ PLANLAŞDIRILMASI

V-XI siniflər üzrə Azərbaycan dilinin və ədəbiyyatından program materiallarının təqdim edilən bölgüsü təxminidir və müəllimlərə kömək məqsadlı dərc olunur. Bu işə o deməkdir ki, müəllim dəha faydalı hesab etdiyi hallarda bölgüdə dayışıklılıq edə bilər.
II yarımlı üçün bölgü jurnalımızın növbəti sayında təqdim olunacaq.

V SINİF

142 s. (28 s.)
I yarımlı
58 s. (13 s.)

I-IV sinifdə keçilmişlərin tekərəri

- 1-ci dərs: Fonetika.
2-ci dərs: Sözün tərkibi.
3-cü dərs: Şəkilçilərin yazılışı.
4-cü dərs: Sözün quruluşca növləri.
5-7-ci dəslər: RNİ (rabitəli nitqin inkişafı) – öyrədici inşa.
8-ci dərs: Nitə hissələri. İsim.
9-cu dərs: Sifat. Say.
10-cu dərs: Əvəzlilik.
11-ci dərs: Fel.
12-13-cü dəslər: Yoxlama imla.

Sintaksis və durğu işarələri

- 14-15-ci dəslər: Söz birləşməsi.
16-17-ci dəslər: Cümlo.
18-19-cu dəslər: RNİ – öyrədici ifadə.
20-21-ci dəslər: Cümə üzvləri. Cümənin baş üzvləri.
22-ci dərs: Xəbarın mübtəda ilə üzəşməsi.
23-cü dərs: Öyrədici imla.
24-25-ci dəslər: Xəbarın mübtəda ilə üzəşməsi.
26-27-ci dəslər: Cümənin ikinci dərəcəli üzvləri.
28-30-cu dəslər: RNİ – öyrədici inşa.
31-32-ci dəslər: Həmeins üzvlü cümələlər.
33-34-cü dəslər: Xitab.
35-ci dərs: Durğu işarələri.
36-37-ci dəslər: Öyrədici imla.
38-39-cu dəslər: Dil. Azərbaycan dilinin.
40-41-ci dəslər: Yoxlama imla.

Fonetika

- 42-ci dərs: Danışq səsləri və onların əmələ gəlməsi.
43-44-cü dəslər: Danışq üzvləri.
45-46-ci dəslər: Danışq səslərinin növləri.
47-ci dərs: Öyrədici imla.
48-49-cu dəslər: Sait səslərin növləri və onların qarşılaştırılması.
50-51-ci dəslər: Sözlərdə saitlərin yanaşı işlənməsi.

¹ Mətərizədə verilmiş saat rabitəli nitqin inkişafına aididir.

52-53-ci döşər: RNI - öyrədici ifadə.

54-55-ci döşər: Qəza sənət sözlərin yazılışı və tələffüzü.

56-57-ci döşər: Sənətin uzun tələffüzü.

58-59-ci döşər: Sami söz və onların növləri.

60-61-ci döşər: Sənətin sonunda cingiliyi samitlərin yazılışı və tələffüzü.

61-62-ci döşər: Ahang qanunu.

63-64-ci döşər: RNI - öyrədici inşa.

65-66-ci döşər: Əlibə.

67-68-ci döşər: Yoxlama imla.

VI SINİF

109 s. (27 s.)

I yarımlı

43 s. (14 s.)

1-4-ci döşər: V sinifda keçilmişlərin təkranı.

5-7-ci döşər: Grammatika haqqında ümumi məlumat.

8-13-ci döşər: Nitq hissələri anlayışı.

İsim

14-ci döşər: İsim haqqında ümumi məlumat.

15-17-ci döşər: RNI - öyrədici inşa.

18-ci döşər: İsimin cümlədə rolü.

19-ci döşər: İsimin məna növləri.

20-ci döşər: İsimin quruluşa növləri.

21-ci döşər: Mürəkkəb isimlər və mürəkkəb adlar.

22-23-ci döşər: İsimlərin baş hərfərinin yazılışı.

24-25-ci döşər: RNI - öyrədici ifadə.

26-27-ci döşər: İsimlərin kəmiyyətə görə dəyişməsi.

28-30-ci döşər: RNI - öyrədici inşa.

31-ci döşər: Topluşaq bildirən isimlər.

32-33-ci döşər: Yoxlama imla.

34-35-ci döşər: İsimin mənsubiyyətə görə dəyişməsi.

36-ci döşər: Öyrədici imla.

37-ci döşər: İsimin halları.

38-ci döşər: Adlıq hal.

39-ci döşər: Yiyəlik hal.

40-42-ci döşər: RNI - öyrədici inşa.

43-ci döşər: Yönüllük hal.

44-45-ci döşər: Tasirlik hal.

46-ci döşər: Yerlik hal.

47-49-ci döşər: RNI - öyrədici inşa.

50-ci döşər: Çoxşılıq hal.

51-52-ci döşər: İsim bəhsini üzrə morfoloji təhlil.

Sifat

53-54-ci döşər: Sifat haqqında ümumi məlumat.

55-ci döşər: Sifatin cümlədə rolü.

56-57-ci döşər: Yoxlama imla.

VII SINİF

108 s. (28 s.)

I yarımlı

44 s. (13 s.)

1-4-ci döşər: VI sinifda keçilmişlərin təkranı.

Fel

5-ci döşər: Fel haqqında ümumi məlumat.

6-ci döşər: Felin cümlədə rolü.

7-ci döşər: Felin quruluşa növləri.

8-ci döşər: Düzaltma sellər.

9-ci döşər: Mürəkkəb sellər.

10-ci döşər: Öyrədici imla.

11-ci döşər: Təsdiq və inkar sellər.

12-ci döşər: Tasirli və tasirsiz sellər.

13-ci döşər: Tasirli sellərin tasirsiz sellələr, tasirsiz sellərin tasirli sellələr çevrilə bilməsi.

14-15-ci döşər: RNI - öyrədici ifadə.

16-ci döşər: Felin grammatik məna növləri.

17-18-ci döşər: Felin məlum növü. Felin məchul növü.

19-ci döşər: Felin qayıdış növü.

20-21-ci döşər: RNI - öyrədici ifadə.

22-ci döşər: Felin qarşılıq növü.

23-24-ci döşər: Felin iebər növü.

25-27-ci döşər: RNI - öyrədici inşa.

28-29-ci döşər: Felin grammatik məna növlərinin cümlənin strukturuna təsiri.

30-31-ci döşər: Felin şaxs və komiyətə görə dəyişməsi.

32-33-ci döşər: Yoxlama imla.

34-ci döşər: Şaxs sonluqları.

35-ci döşər: Felin zamanları. Felin indiki zamanı.

36-ci döşər: Felin keçmiş zamanı.

37-ci döşər: Felin gələcək zamanı.

38-ci döşər: Felin şəkilləri.

39-ci döşər: Felin əmri şəkilli.

40-ci döşər: Felin xəbor şəkilli.

41-ci döşər: RNI - əməli yazı.

42-ci döşər: Felin vacib şəkilli.

43-ci döşər: Felin lazım şəkilli.

44-ci döşər: Felin arzu şəkilli.

45-ci döşər: Felin şart şəkilli.

46-ci döşər: Felin şəkilləri üzrə grammatik təhlil qaydası.

47-49-ci döşər: RNI - öyrədici inşa.

50-ci döşər: Felin təsirflənməyən formaları.

51-ci döşər: Məssdar.

52-ci döşər: Feli sıfət.

53-54-ci döşər: RNI - yoxlama ifadə.

55-ci döşər: Feli bağlama.

56-ci döşər: Felin təsirflənməyən formaları üzrə təhlil qaydası.

57-ci döşər: Yoxlama imla.

VIII SINİF

82 s. (20 s.)

I yarımlı

39 s. (10 s.)

1-4-ci döşər: VI-VII siniflərdə keçilmişlərin təkranı.

5-ci döşər: Sintaksis grammatikanın bir hissəsi kimi.

6-ci döşər: Söz birləşmələri. Söz birləşmələrinin quruluşu.

7-ci döşər: Söz birləşməsi və söz. Söz birləşməsi və cümlə.

8-ci döşər: Söz birləşmələrində əsas və asılı tərəflər.

9-11-ci döşər: RNI - öyrədici inşa.

12-13-ci döşər: Söz birləşmələrinin növləri. İsmi birləşmələr.

14-ci döşər: Tayini söz birləşmələri. Tayini söz birləşmələrinin cümlədə rolü.

- 15-16-ci dərsler: Feli birləşmələr.
17-ci dərs: Sintaktik əlaqələr haqqında ümumi məlumat.
18-ci dərs: Öyrədici imla.
19-cu dərs: Sintaktik əlaqələrin növləri haqqında. Tabesizlik əlaqəsi.
20-21-ci dərsler: Tabelilik əlaqəsinin növləri. Uzlaşma əlaqəsi.
22-24-ci dərsler: İdarə əlaqəsi. Yanaşma əlaqəsi.
25-26-ci dərsler: RNİ - əməli yazı.

Cümələ

- 27-ci dərs: Cümələ haqqında ümumi məlumat.
28-ci dərs: Yoxlama imla.
29-cu dərs: Cümənin məqsəd və intonasiyaya görə növləri. Nəqli cümə.
30-31-ci dərsler: Sual cüməsi. Əmr cüməsi. Nida cüməsi.
32-ci dərs: Cümənin quruluşca növləri. Cümənin tərkibi.

Cümələ üzvləri

- 33-cu dərs: Cümələ üzvləri haqqında ümumi məlumat.
34-35-ci dərsler: Mübtəda.
36-38-ci dərsler: RNİ - öyrədici inşa.
39-ci dərs: Xəbər.
40-ci dərs: Fel və ismi xəbərlər.
41-ci dərs: Cümənin ikinci dərəcəli üzvləri. Tamamlıq.
42-ci dərs: Vəsitalı və vəsitsiz tamamlıqlar.
43-44-ci dərsler: Təyin. Təyinin ifadə vəsitaları.
45-46-ci dərsler: RNİ - yoxlama ifadə.
47-ci dərs: Zərflik.
48-49-cu dərsler: Zərfliyin mənəvi növləri.

IX SINIF

50 s. (18 s.)
 I yarım il
 21 s. (8 s.)

- 1-3-cü dərsler: VIII sinifdə keçilmişlərin tekrarı.
4-5-ci dərsler: Mürəkkəb cümələ haqqında anlayış.
6-8-ci dərsler: RNİ - öyrədici inşa.
9-12-ci dərsler: Mürəkkəb cümələlərin növləri.

Tabesiz mürəkkəb cümələlər

- 13-15-ci dərsler: RNİ - əməli yazı.
16-ci dərs: Tabesiz mürəkkəb cümələlər.
17-ci dərs: Öyrədici imla.
18-ci dərs: Tabesiz mürəkkəb cümələlərdə mənəvi əlaqələri. Zaman əlaqəsi.
19-ci dərs: Səbəb - nəticə əlaqəsi. Qarşılaşdırma əlaqəsi.
20-21-ci dərsler: Aydınlaşdırma əlaqəsi.
22-23-ci dərsler: RNİ - yoxlama inşa.
24-ci dərs: Tabeli mürəkkəb cümələlər.
25-ci dərs: Budaq cümələlərin növləri. Mübtəda budaq cüməsi.
26-27-ci dərsler: Xəbər budaq cüməsi.
28-29-cu dərsler: Yoxlama imla.

X SINIF

47 s. (21 s.)
 I yarım il
 21 s. (8 s.)

- 1-3-cü dərsler: V-IX siniflərdə keçilmişlərin tekrarı.

Dil haqqında ümumi məlumat

- 4-cü dərs: Dil oğdır?
5-6-ci dərsler: Dilin funksiyaları.
7-ci dərs: Yazı.
8-ci dərs: Dilçilik və onun digər elmlər içərisində yeri.
9-11-ci dərsler: RNİ - öyrədici inşa.
12-ci dərs: Azərbaycan dil haqqında ümumi məlumat.
13-cü dərs: Azərbaycan Respublikasının Dövlət dili.
14-ci dərs: Türk dillər ailəsi.
15-16-ci dərsler: Azərbaycan dilinin morfoloji quruluşu.
17-18-ci dərsler: Dil və mədəniyyət. Dil və xalqın tarixi.
19-20-ci dərsler: RNİ - yoxlama inşa.

Azərbaycan dilinin quruluşu

- 21-ci dərs: Fonetika. Fonem anlayışı.
22-24-ci dərsler: RNİ - öyrədici inşa.
25-ci dərs: Azərbaycan dilində vuruğu. İntonasiya.
26-ci dərs: Leksika və frazeologiya. Söz əsas dil vahidi kimi. Sözün leksik və qrammatik, həqiqi və mənası monaları.
27-28-ci dərsler: «Dədə Qorqud» eposu və Ş.İ.Xətayının «Dəhnəmə» əsərinin dili üzərində iş.
29-cu dərs: Yoxlama imla.

XI SINIF

50 s. (18 s.)
 I yarım il
 21 s. (8 s.)

- 1-2-ci dərsler: X sinifdə keçilmişlərin tekrarı.

Dilin quruluşu

- 3-cü dərs: İsim.
4-cü dərs: Sifət.
5-ci dərs: Say.
6-8-ci dərsler: RNİ - öyrədici inşa.
9-cu dərs: Əvvəzlilik.
10-cu dərs: Fel.
11-ci dərs: Zərf.
12-ci dərs: Kəməkçi nitq hissələri.
13-15-ci dərsler: RNİ - öyrədici inşa.
16-ci dərs: Söz birləşməsi və cümə.
17-ci dərs: Cümələ üzvləri.
18-ci dərs: Xitab.
19-cu dərs: Mürəkkəb cümə.

Üslubiyat

- 20-ci dərs: Üslub haqqında məlumat.
21-ci dərs: Azərbaycan ədəbi dilinin üslubları.
22-23-ci dərsler: Bodii üslub nödürü?
24-25-ci dərsler: Sözün poetik funksiyası (poetizm).
26-27-ci dərsler: C.Məmmədquluzadənin «Anamın kitabı» və M.Ə. Sabirin «Nə işim var» əsərlərinin dili üzərində iş.
28-29-ci dərsler: Yoxlama imla.

V-XI SİNİFLƏR ÜZRƏ ƏDƏBİYYAT FƏNNİN'DƏN PROGRAM MATERIALLARININ TƏXMINİ PLANLAŞDIRILMASI

Planlaşdırma Təhsil Nazirliyinin 17.07.2003-cü il tarixli 716 sayılı əmri ilə V-XI siniflər üçün təsdiq edilmiş ədəbiyyat programı əsasında hazırlanmışdır. Programla bağlı sonrakı üçün təsdiq edilmiş ədəbiyyat programı əsasında hazırlanmışdır. Programla bağlı sonrakı üçün təsdiq edilmiş ədəbiyyat programı əsasında hazırlanmışdır. Müəllimlər planlaşdırılmaya illərdə aparılan dəyişikliklər planlaşdırılmasında nəzərə alınmışdır. Müəllimlər planlaşdırılmaya yaradıcı yanaşa bilərlər.

V SINİF

(Cəmi : 96 saat ; həftədə 3 saat)
I YARIMİL
42 saat

1. Giriş. Bədii ədəbiyyat söz sənətidir. Şəfahi və yazılı ədəbiyyat 1 s.
2. Laylalar və azzıləmlər. Onlarda ifadə olunan arzu və istək. 1 s.
3. Əfsanələr. Onlarda xalqın dünyagörüşünün əks olunması. "Göyərçin" əfsanəsi. Məzmunu və təhlili. 1 s.
4. "Ana maral" əfsanəsi. Məzmunu və təhlili. 1 s.
5. Tapmacalar. İti düşüncənin, məntiqi təfakkürün inkişafında rolü 1 s.
6. "Məlikməmmədin nağılı". Məzmunu üzərində iş. 1 s.
7. "Məlikməmmədin nağılı". Məzmunu üzərində iş. 1 s.
8. "Məlikməmmədin nağılı". Məzmunu üzərində iş. 1 s.
9. "Yətəim İbrahimin nağılı". Məzmunu üzərində iş. 1 s.
10. "Yətəim İbrahimin nağılı". Təhlili. Ədəbiyyat nəzəriyyəsi: nağılı. 1 s.
11. "Ali kişi". Məzmunu üzərində iş. 1 s.
12. "Ali kişi". Məzmunu üzərində iş. 1 s.
13. "Ali kişi". Təhlili. 1 s.
14. "Əbədi nadir?". Məzmunu və təhlili. 1 s.
15. "Əhməd və şah". Məzmunu üzərində iş. 1 s.
16. "Əhməd və şah". Təhlili. 1 s.
17. "Prometey" əsəri. Məzmunu və təhlili. 1 s.
18. Nizami Gəncəvi. "Minacat". Məzmunu üzərində iş. 1 s.
19. Nizami Gəncəvi. "Minacat". Təhlili. 1 s.
20. Ə.Cavad. "Azərbaycan, Azərbaycan". Məzmunu üzərində iş. 1 s.
21. Ə.Cavad. "Azərbaycan, Azərbaycan". Təhlili. Ədəbiyyat nəzəriyyəsi: şeir, misra, bənd, qafiyə. 1 s.
22. A.Şaiq. "Kök". Məzmunu üzərində iş. 1 s.
23. Yoxlama işəya hazırlıq. 1 s.
24. Yoxlama işə. 1 s.
25. İşə yaziları təhlili. 1 s.
26. Sınıfdənkaric oxu dərsi. 1 s.
27. Qazanılmış biliklərin testlərlə yoxlanılması. 1 s.
28. A.Şaiq. "Kök". Məzmunu üzərində iş. 1 s.
29. A.Şaiq. "Kök". Məzmunu üzərində iş. 1 s.
30. A.Şaiq. "Kök". Təhlili. Ədəbiyyat nəzəriyyəsi: peyzaj. 1 s.
31. Qabil. "Vətən". Məzmunu üzərində iş. 1 s.

32. Qabil. "Vətən". Təhlili. 1 s.
33. B. Vahabzadə. "Şəhidlər". Məzmunu üzərində iş. 1 s.
34. B. Vahabzadə. "Şəhidlər". Təhlili. Ifadəli oxusu. 1 s.
35. Ə.Tuda. "Yena Təbriz həsrəti". Məzmunu və təhlili. 1 s.
36. M.Şohriyar. "Ey vay, aman!..". Məzmunu üzərində iş. 1 s.
37. M.Şohriyar. "Ey vay, anam!..". Təhlili. Ifadəli oxusu. 1 s.
38. Yoxlama işəya hazırlıq. 1 s.
39. Yoxlama işə. 1 s.
40. İşə yaziların təhlili. 1 s.
41. Sınıfdənkaric oxu dərsi. 1 s.
42. Qazanılmış biliklərin testlərlə yoxlanılması. 1 s.

VI SINİF

(Cəmi: 64 saat; həftədə 2 saat) ·
I YARIMİL
28 saat

1. Giriş. Bədii ədəbiyyatın təriyəvi və idraki əhəmiyyəti. Bədii ədəbiyyat ədəb və bilik mənbəyi kimi. 1 s.
2. Nağmalər. Nağmalərdə xalqın adət-ənənələrinin, arzu və istəklərinin bədii əksi. Təbiət hadisələrinə, əməyə münasibətin ifadəsi. Ədəbiyyat nəzəriyyəsi: nağmalər. 1 s.
3. Bayatilar. Bayatuların mövzu, məzmun rəngarəngliyi, bədii ifadə gözəlliyi. Ədəbiyyat nəzəriyyəsi: bayat. 1 s.
4. "Dorzi şagirdi Əhməd" nağılı. Məzmunu üzərində iş. 1 s.
5. "Dorzi şagirdi Əhməd" nağılı. Təhlili. Ədəbiyyat nəzəriyyəsi: nağıl haqqında malumatın dərinləşdirilməsi. 1 s.
6. "Uşun qoca oğlu Sərgəyin boyu" ("Kitabi – Dədə Qorqud" dastanlarından). Məzmunu üzərində iş. 1 s.
7. "Uşun qoca oğlu Sərgəyin boyu". Təhlili. Ədəbiyyat nəzəriyyəsi: dastan haqqında məlumat. 1 s.
8. "Dəmirçiogluñun Çənlibələ galması" ("Koroğlu" dastanından). Məzmunu üzərində iş. 1 s.
9. "Dəmirçiogluñun Çənlibələ galması". Təhlili. 1 s.
10. Heraklin qəhrəmanlıqları: "Nemey şiri", "Krit öküzü". Məzmunu və təhlili. 1 s.
11. "Doniz soyahu Sindbadın nağılı". ("Min bir gecə" ərəb xalq nağıllarından). Məzmunu üzərində iş. 1 s.
12. "Doniz soyahu Sindbadın nağılı". Təhlili. 1 s.
13. Yoxlama işə. 1 s.
14. İşə yaziların təhlili. 1 s.
15. Sınıfdənkaric oxu dərsi. 1 s.
16. Sınıfdənkaric oxu dərsi. 1 s.
17. Xaqani Şirvani. "Savalan dağının tarifi". Məzmunu və təhlili. 1 s.
18. Abbas Səhərə. "Vətən". Məzmunu və təhlili. Ədəbiyyat nəzəriyyəsi: oruz vəzni haqqında anlayış. 1 s.
19. F.Qoca. "Neyləsin". Məzmunu üzərində iş. 1 s.
20. F.Qoca. "Neyləsin". Təhlili. 1 s.
21. S.Vurğun. "Azərbaycan". Məzmunu üzərində iş. 1 s.
22. S.Vurğun. "Azərbaycan". Təhlili. Ədəbiyyat nəzəriyyəsi: heca vəzni. Misradaxili bölüm (Malumatın dərinləşdirilməsi). 1 s.
23. B. Vahabzadə. "Bayraq". Məzmunu və təhlili. 1 s.
24. Yoxlama işə. 1 s.
25. İşə yaziları təhlili. 1 s.
26. Sınıfdənkaric oxu dərsi. 1 s.
27. Sınıfdənkaric oxu dərsi. 1 s.
28. Qazanılmış biliklərin testlərlə yoxlanılması. 1 s.

VII SİNIF
(Cəmi: 64 saat; həftədə 2 saat)
I YARIMİL
28 saat

1. Giriş.
2. Azərbaycan atalar sözü və məsoləti.
3. Kərkük türklerinin atalar sözü: Ədəbiyyat nəzəriyyəsi: atalar sözü və məsolələr haqqında.
4. "Bayburanın oğlu Bamsı Beyrak boyu" ("Kirabi - Doda Qorqud" dastanlarından). Məzmunu üzərində iş.
5. "Bayberanın oğlu Bamsı Beyrak boyu". Məzmunu üzərində iş.
6. "Bayburanın oğlu Bamsı Beyrak boyu". Təhlili.
7. "Durna teli". ("Koroğlu" dastanından). Məzmunu üzərində iş.
8. "Durna teli". Məzmunu üzərində iş.
9. "Durna teli". Təhlili.
10. B. Vahabzadə, "Azərbaycan". Məzmunu və təhlili.
11. M. Məhəmməd, "Tabriz". Məzmunu və təhlili.
12. İ.Əfəndiyev, "Nəncər". Məzmunu üzərində iş.
13. Yoxlama inşaya hazırlıq.
14. Yoxlama inşa.
15. İnşa yazılarının təhlili.
16. Sınıfdanxaricə oxu dərsi.
17. İ.Əfəndiyev "Nəncər". Təhlili.
18. Xaqani "Gənclərə nəsihət". Məzmunu üzərində iş.
19. Xaqani "Gənclərə nəsihət". Təhlili.
20. N.Gəncəvi "Neyir və Şər". Məzmunu üzərində iş.
21. N.Gəncəvi "Neyir və Şər". Təhlili. Ədəbiyyat nəzəriyyəsi: məsnəvi haqqında məlumat.
22. Ə.Haqverdiyev "Şeyx Şəban". Məzmunu üzərində iş.
23. Ə.Haqverdiyev "Şeyx və Şəban". Məzmunu üzərində iş.
24. Yoxlama inşaya hazırlıq.
25. Yoxlama inşa.
26. İnşa yazılarının təhlili.
27. Sınıfdanxaricə oxu dərsi.
28. Qazanılmış biliklərin testlərlə yoxlanılması.

VIII SİNIF
(Cəmi 64 saat; həftədə 2 saat)
I YARIMİL
28 saat

1. Giriş. Azərbaycan ədəbiyyatının qədimliyi və zənginliyi. Ədəbiyyatşünaslıq elmi.
2. Qədim türk ədəbiyyatı. Dünyanın yaranması.
3. Döyüş türkü. Məzmunu və təhlili.
4. "Oğuz bayın oğlu Uruz bayın dustaqları boyu". Məzmunu üzərində iş.
5. "Oğuz bayın oğlu Uruz bayın dustaqları boyu". Məzmunu üzərində iş.
6. "Oğuz bayın oğlu Uruz bayın dustaqları boyu". Təhlili.
7. N.Gəncəvinin hayatı və yaradıcılığı haqqında məlumat. "Sultan Səncər və qan". Məzmunu üzərində iş.
8. N.Gəncəvi. "Sultan Səncər və qan". Məzmunu üzərində iş.
9. N.Gəncəvi. "Sultan Səncər və qan". Təhlili. Ədəbiyyat nəzəriyyəsi: mənzum hekaya.
10. İ.Nəsimi. Hayati, yaradıcılığı haqqında məlumat. "Mövsümü-novruz-neysan..." qəzalının məzmunu üzərində iş.
11. İ.Nəsimi. "Mövsümü-novruz-neysan..." qəzalının məzmunu üzərində iş.
12. İ.Nəsimi. "Mövsümü-novruz-neysan..." qəzalının təhlili. İfadəli oxusu. Ədəbiyyat nəzəriyyəsi: qəzol.

13. Xətayi. Hayati, yaradıcılığı haqqında məlumat. "Bahariyyə". Məzmunu üzərində iş.
14. Yoxlama inşaya hazırlıq
15. Yoxlama inşa
16. Sınıfdanxaricə oxu dərsi
17. Xətayi. "Bahariyyə". Məzmunu üzərində iş.
18. Xətayi. "Bahariyyə". Təhlili. Ədəbiyyat nəzəriyyəsi: bahariyyə.
19. M.Füzuli. Hayati, yaradıcılığı haqqında məlumat. "Padışahi-mülk..." qətəsi. Məzmunu üzərində iş.
20. M.Füzuli. "Padışahi-mülk..." qətəsi. Məzmunu üzərində iş.
21. M.Füzuli. "Padışahi-mülk..." qətəsi. Təhlili. İfadəli oxusu. Ədəbiyyat nəzəriyyəsi: qıtə.
22. "Koroğlu ilə Bolu boy" ("Koroğlu" dastanından). Məzmunu üzərində iş.
23. "Koroğlu ilə Bolu boy". Məzmunu üzərində iş.
24. "Koroğlu ilə Bolu boy". Təhlili.
25. Yoxlama inşaya hazırlıq
26. Yoxlama inşa
27. Sınıfdanxaricə oxu dərsi
28. Qazanılmış biliklərin testlərlə yoxlanılması

IX SİNIF
(Cəmi 96 saat; həftədə 3 saat)
I YARIMİL
42 saat

1. Giriş.
2. C.Cabbarlı. Hayati və yaradıcılığı. "Ana". Məzmunu üzərində iş.
3. C.Cabbarlı. "Ana". Məzmunu və təhlili.
4. C.Cabbarlı. "Ana". Təhlili. İfadəli oxusu.
5. S.Vurğun. Hayati və yaradıcılığı: "Mən tolasmırıam". Məzmunu üzərində iş.
6. S.Vurğun. "Mən tolasmırıam". Məzmunu üzərində iş.
7. S.Vurğun. "Mən tolasmırıam". Təhlili. İfadəli oxusu.
8. A.Ildırım. Hayati və yaradıcılığı. "Ösir Azərbaycanım". Məzmunu üzərində iş.
9. A.Ildırım. "Ösir Azərbaycanım". Məzmunu üzərində iş.
10. A.Ildırım. "Ösir Azərbaycanım". Təhlili. İfadəli oxusu.
11. Ə.Cavad. Hayati və yaradıcılığı. "Göy göl". Məzmunu üzərində iş.
12. Ə.Cavad. "Göy göl". Təhlili. Ədəbiyyat nəzəriyyəsi: heca vəzni haqqında məlumatın dərinləşdirilməsi.
13. H.Cavid. Hayati və yaradıcılığı. "Ana". Məzmunu üzərində iş.
14. H.Cavid. "Ana". Məzmunu üzərində iş.
15. H.Cavid. "Ana". Məzmunu üzərində iş.
16. H.Cavid. "Ana". Təhlili. Ədəbiyyat nəzəriyyəsi: romantizm haqqında.
17. M.Müştəfiq. Hayati və yaradıcılığı. "Yeno o bağ olaydı". Məzmunu üzərində iş.
18. M.Müştəfiq. "Yeno o bağ olaydı". Məzmunu üzərində iş.
19. M.Müştəfiq. "Yeno o bağ olaydı". Təhlili. Ədəbiyyat nəzəriyyəsi: möcəz haqqında məlumatın dərinləşdirilməsi.
20. S.Rüstəm. Hayati və yaradıcılığı. "Təbrizim". Məzmunu üzərində iş.
21. S.Rüstəm. "Təbrizim". Məzmunu üzərində iş.
22. S.Rüstəm. "Təbrizim". Təhlili. İfadəli oxusu.
23. Yoxlama inşaya hazırlıq
24. Yoxlama inşa
25. İnşa yazılarının təhlili
26. Sınıfdanxaricə oxu dərsi
27. S.Rəhimov. Hayati və yaradıcılığı. "Minnatsız çörök". Məzmunu üzərində iş.
28. S.Rəhimov. "Minnatsız çörök". Məzmunu üzərində iş.
29. S.Rəhimov. "Minnatsız çörök". Təhlili.
30. S.Rəhimov. "Minnatsız çörök". Təhlili.

31. R.Rza. Hayati və yaradiciliği. "Mən torpağam". Məzmunu üzərində iş.
 32. R.Rza. "Mən torpağam". Məzmunu üzərində iş.
 33. R.Rza. "Mən torpağam". Təhlili. Ədəbiyyat nəzəriyyəsi: sərbəst şer haqqında.
 34. M.Ibrahimov. Hayati və yaradiciliği. "Talesiz insanlar" ("Gölacek gün" romanından).
 Məzmunu üzərində iş.
 35. M.Ibrahimov. "Talesiz insanlar". Məzmunu üzərində iş.
 36. M.Ibrahimov. "Talesiz insanlar". Təhlili.
 37. Yoxlama inşaya hazırlıq
 38. Yoxlama inşa
 39. İnşa yazılarının təhlili
 40. Sinfidəxaric oxu dərsi
 41. Sinfidəxaric oxu dərsi
 42. Qazanılmış biliklərin testlərə yoxlanılması

1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.

34. Xətayının yaradıcılığı.
 35. Xətay. "Ayrılır" qəzəli. Məzmunu və təhlili.
 36. Xətay. "Dəhnəmə". Məzmunu üzərində iş.
 37. Xətay. "Dəhnəmə". Məzmunu üzərində iş.
 38. Xətay. "Dəhnəmə". Təhlili.
 39. M.Füzulinin hayatı.
 40. M.Füzulinin yaradıcılığı.
 41. Yoxlama inşaya hazırlıq.
 42. Yoxlama inşa.

1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.

X SINIF
 (Cəmi: 96 saat; həftədə 3 saat)
I YARIMIL
 42 saat

1. Giriş. Bodii ədəbiyyatın mahiyyəti. Ədəbiyyatşunaslıq.
 2. Şifahi xalq ədəbiyyatının xüsusiyyətləri. Janrları: noğmələr, mahnılar, bayatılar.
 3. Şifahi ədəbiyyatın janrları: əfsanalar, rəvayətlər, lətifələr, nağıllar.
 4. Şifahi ədəbiyyatın janrları: atalar sözü və məsəllər, tapmacalar, xalq tamaşaları və oyunlar.
 5. Aşiq yaradıcılığı. Dastanlar.
 6. Qədim dövr Azərbaycan ədəbiyyatı. Qaynaqlar.
 7. Qədim dövrün sonlarında ədəbiyyat. Qətran Təbrizi, Məhsəti Gəncəvi, Xaqani.
 8. "Dədə Qorqud" eposunun yaranma tarixi.
 9. "Dədə Qorqud" eposunun ideyasi, bodii xüsusiyyətləri.
 10. "Salur Qazanın evinin yağmalanması boyu"nın məzmunu üzərində iş.
 11. "Salur Qazanın evinin yağmalanması boyu"nın məzmunu üzərində iş.
 12. "Salur Qazanın evinin yağmalanması boyu"nın məzmunu üzərində iş.
 13. "Salur Qazanın evinin yağmalanması boyu"nın təhlili. Boyun ideyasi. Qazan xan, Burla
 Xatun surətləri.
 14. "Salur Qazanın evinin yağmalanması boyu"nın təhlili. Uruz, Qaraca çoban surətləri. Düşmən
 obrazları.
 15. Nizaminin hayatı.
 16. Nizaminin lirikası.
 17. Nizaminin poemə yaradıcılığı.
 18. "İskəndərnəma" poemasının məzmununu üzərində iş.
 19. "İskəndərnəma" poemasının məzmununu üzərində iş.
 20. "İskəndərnəma" poemasının məzmununu üzərində iş.
 21. "İskəndərnəma" poemasının təhlili. İskəndər və Nüşabə surətləri.
 22. "İskəndərnəma" poemasının bodii xüsusiyyətləri.
 23. Yoxlama inşaya hazırlıq.
 24. Yoxlama inşa.
 25. Orta dövr Azərbaycan ədəbiyyatı. Anadilli poeziyanın güclənməsi.
 26. Orta dövr Azərbaycan ədəbiyyatı. Anadilli poeziyanın XV-XVI əsrlərdə yüksək inkişaf
 səviyyəsinin çatması.
 27. Nəsiminin hayatı.
 28. Nəsiminin yaradıcılığı. Sənətkarlığı.
 29. Nəsimi. "Yanıram" qəzəli. Məzmunu üzərində iş.
 30. Nəsimi. "Yanıram" qəzəli. Təhlili. İfadəli oxusu.
 31. Nəsimi. "Mən mülki cahən..." qəzəli. Məzmunu üzərində iş.
 32. Nəsimi. "Mən mülki cahən..." qəzəli. Təhlili. İfadəli oxusu.
 33. Xətayının hayatı.

1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.

XI SINIF
 (Cəmi: 64 saat; həftədə 2 saat)
I YARIMIL
 28 saat

1. Giriş. Azərbaycan ədəbiyyatının inkişaf yolu.
 2. XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı.
 3. XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı.
 4. XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı.
 5. C.Məmmədquluzadə. Həyatı.
 6. C.Məmmədquluzadə. Yaradıcılığı (nəşr əsərləri, dramaturgiyası).
 7. C.Məmmədquluzadə. Yaradıcılığı (publisistikası).
 8. C.Məmmədquluzadə. "Anamın kitabı". Məzmunu üzərində iş.
 9. C.Məmmədquluzadə. "Anamın kitabı". Məzmunu üzərində iş.
 10. C.Məmmədquluzadə. "Anamın kitabı". Təhlili.
 11. M.Ə.Sabir. Həyatı.
 12. M.Ə.Sabir. Yaradıcılığı (mərsiyələri, lirik şeirləri).
 13. M.Ə.Sabir. Yaradıcılığı (satiralar).
 14. M.Ə.Sabir. "Amalımız, əskərimiz ifnayı-vələndir" satirası. Məzmunu və təhlili.
 15. M.Ə.Sabir. "Səttərxana". Məzmunu üzərində iş.
 16. M.Ə.Sabir. "Səttərxana". Məzmunu üzərində iş.
 17. M.Ə.Sabir. "Səttərxana". Təhlili. İfadəli oxusu.
 18. Ən yeni dövr Azərbaycan ədəbiyyatı.
 19. Ən yeni dövr Azərbaycan ədəbiyyatı (poesiya, nəşr, dramaturgiya, ədəbiyyatşunaslıq).
 20. H.Cavid. Həyatı.
 21. H.Cavid. Yaradıcılığı. (şeirləri, poemaları).
 22. H.Cavid. Yaradıcılığı. (dramaturgiyası).
 23. H.Cavid. "İblis". Məzmunu üzərində iş.
 24. H.Cavid. "İblis". Məzmunu üzərində iş.
 25. Yoxlama inşaya hazırlıq.
 26. Yoxlama inşa.
 27. H.Cavid. "İblis". Məzmunu və təhlili üzrə iş.
 28. H.Cavid. "İblis". Təhlili.

1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.
 1 s.

(Ardı var)

ZİYA GÖYALP YARADICILIĞINDA MÜQƏDDƏS AMAL VƏ BÖYÜK İDEYALARIN TƏRƏNNÜMÜ

Elman QULİYEV,
filologiya elmləri doktoru, professor

XX əsrin əvvəllərində Türkiyədə başlayan milli hərəkatlar içimai-siyasi həyatın bütün sahalarında olduğu kimi, milli-adəbi proseslərdə də bir canlanma yaratdı. Artıq bütün türkləri özündə birləşdirən türkçülük ideyaları cəmiyyətin dərinliklərinə nüfuz edir, onların eyni qayə ətrafında toplasmasının sürətləndirirdi. Türkçülük ideyalarının çox güvvətli şəkildə inkişafında, onun milli-adəbi carəyan səviyyəsinə yüksəlməsində xidməti olan şəxsiyyatlardan biri Ziya Göyalpdır.

Ziya Göyalp 1876-ci ildə Diyarbakırda anadan olmuşdur. Atası Mehmed Təsiq dövrünün tanınmış qəzetiçi və ziyanlısı idi. O, yeni fikir və yeni ideyalar tərəfdarı kimi zamanın nəbzini tutmağı bacaran şəxslərdən hesab olunurdu. Təbii olaraq belə bir şəxsin ailəsində böyük, tərbiyə almaq Ziya Göyalpin gələcəkdə mütafakkir kimi formalaşmasına böyük təsir göstərmişdi. Ziya Göyalp təhsilini Diyarbakır əsgəri rüşdiyyəsində tamamlandıqdan sonra fəlsəfi biliklərə yiyələnməyə başladı. Riyazi fəlsəfə, İslam fəlsəfəsi və digər sahələri öyrənməyə xüsusi soy göstərmişdir. Ziya Göyalpın xarici dil öyrənmək istəyi də böyük olmuş, bu istək nəticəsində o, fars, ərəb, fransız, kurd dillərini dərinlənən mənimsəmişdir.

Ziya Göyalpin gərgin çalışmaları, idealları uğrunda çarpışmasında qarşıya çıxan qeyri-normal münasibətlər, bunun nəticəsi olaraq əsəbi gərginlik və yorgunluq onun intihar etməsinə səbəb oldu. Lakin başına çaxdığı gülə təsadüfən onun sağ qalması ilə nəticələndi. O, bu hadisədən sonra sanki həyatında heç nə olmamış kimi, yenidən işgüzər fəaliyyətə başladı. İstanbulda gedib təhsilini davam etdirdi. Orada baytarlıq məktəbində oxuya-oxuya siyasi fəaliyyətə başladı. Gizli cəmiyyətdə göstərdiyi fəaliyyəti polis aşkarla çıxardı və baytarlıq məktəbini qurtarmağa bir il qalmış həbs edildi. Bir ilə yaxın həbsdə qaldıqdan sonra Diyarbakırə qayıtdı. Diyarbakırda o, təqib olunur, ciddi nəzarətdə saxlanılırdı. 1908-ci il hadisələri onun içimai-siyasi fəaliyyətə yenidən qoşulmasına şərait yaratdı. Ziya Göyalp Diyarbakırda "İttihad" və "Tərəqqi" cəmiyyətlərini təsis etdi. 1910-cu ildə Selanikdə konqres oldu və bu konqresdə Ömrə Seyfəddin, Ali Cənib kimi millətçi gənclər də iştirak etdilər. 1910-cu il tarixli konqresin Ziya Göyalpin türkçülük ideyalarının

geniş fəaliyyət imkanlarının formalaşmasında böyük rolü oldu. Artıq Ziya Göyalp Türkiyədə siyasi fəaliyyət aktivliyinə görə birinci sıradə dayanırdı. İstanbul Darülfünununda işləyərək onun türk gənclərinə böyük təsiri olmuşdur. Birinci dünya müharibəsindən sonra xarici dövlətlərin Türkiyəyə təsiri artdı. Daha doğrusu, onlar Türkiyəyə nəzarəti öz əllərinə alıdlar. Demək olar ki, həmin dövlətləri Türkiyədə milli ruhlu gənclərin fəaliyyəti daha çox narahat edirdi. Ona görə də bu jür gənjilərin təqibini görünməmiş dərəcədə vüsat aldı. Bu dövrdə Ziya Göyalp İngilislər tərəfindən Malta sərgün edildi. 1921-ci ildə o, Maltadan geri döndü, əvvələ İstanbula, sonra isə Ankara və Diyarbakır'a getdi. Onun arzuları Türkçülük tərəfdarıdır. Ziya Göyalpın çoxdan formalaşdırıldığı türkçülük ideyalarının hayatı keçməsi üçün şərait yarandı. O, Böyük Millət Məclisində üzv seçildi. Turançlıq və türkçülük ideyalarının yorulmaz təbliğatçısı, gözəl şair və filosof Ziya Göyalp 1924-cü ildə İstanbulda vəfat etmişdir.

Ziya Göyalp bütün bədii, elmi, fəlsəfi və publisistik yaradıcılığında türkçülük ideyaları ilə yaşayış yaranan sanətkardır. Onun nəzərində türkçülük türk millətinin yüksəltmək deməkdir. Bu mənada həmin ideyalar onun nəinki yaradıcılığına, həm də ruhuna, mənəviyyatına hakim kəsilmişdi. Ziya Göyalpın yeni ideyaları eyni zamanda böyük təsir dairəsinə malikdir. O, Türkçülük yetişməkdə olan sağlam ruhlu gənclərin bir neçə nəslinin formalaşmasında əhəmiyyətli rol oynamışdır. Təsadüfi deyildir ki, Atatürk Ziya Göyalpi "fikirlərinin atası" hesab etmişdir.

Ziya Göyalp gözəl şairdir. Onun şeirləri olduqca sadə və anlaşıqlıdır. Şair şeirlərdə türkçülük ideyalarının ilk şərti və göstəricisi kimi türk dili sevgisini belə ifadə edir:

*Gözəl dil türkəcə biza
Başqa dil gecə biza
İstanbul konuşması
Ən saf, ən incə biza.*

Ziya Göyalpın nəzərində dil millətin göstəricisidir. Dil varsa, demək millət də vardır. Bu dili bəyənməmək, digər dillərin ayağına vermək pis niyyət və düşüncədən başqa bir şey deyildir:

*Turanın bir eli var
Və yalnız bir dili var
Başqa dil var deyənin
Başqa bir əməli var.*

Türk dili, bu dilin yeri, işlənmə imkanları barəsində Ziya Göyalpın maraqlı fikirləri vardır. "Türkçülüğün əsasları" kitabında Ziya Göyalp qeyd edir ki, Türkçənin milli dili İstanbul ləhcəsidir. O, İstanbulda iki

türkeonun olduğunu qeyd edir. Yarı birinci türkeoni damşadan, lakin türkeonun yazılan, ikinci türkeoni ise yazıdan, lakin damşadınan dil adlandırır, yazılmayan, üçüncü türkeoni ise gizli qalmır. Ziya Göyalp ona Olbatta, burada koskin forqların alamətləri gizli qalmır. Ziya Göyalp ona gərə də damşadan İstanbul türkeosunu əsas dil heçəb edir və göstərir ki, xalq ədəbiyyatının temsil vazifəsini yerinə yetirən türk dilini milli dil hesab etmək olar. Qeyd etmək lazımdır ki, Ziya Göyalp yaradıcılığında xalq dilini əsasında formalasın milli odəti dili östünlik verdi və əsərlərinin həzini keyfiyyatını təmin etdi.

Ziya Göyalp anlamlında vətən mənənumu əsaslı-bücaqımızdır. O, na şairin doğduğu Diyarbakırdır, na vətəndəsi olduğu Türkiyədir. Onun nəzərində vətən türkən hər biri üçün əziz və müqəddəs olan Turanıdır. Məsələn, "Vətən" şeirində göstərdiyi kimi:

*Vətən nə Türkistən türklərə, nə Türkistan,
Vətən bütüklük və müxtəlif bir ölkədir. Turan!*

Ziya Göyalp Turan əllərinə məhəbbət başlamış, onun daim yaşaması və ədaləti arzulamışdır. Şairə görə hər bir insan vətən və millat və ədalətini arzulamışdır. Şairə görə hər bir insan vətən və millat yolunda hər nəyin qurban verməli, onun sabahum fikirləşməlidir. Ziya Göyalpa görə millət o vaxt millət olur ki, o, yalnız vətəni döşənmiş, "Öxlaq" şeirində oxucu bilavasitə şairin ayladığı bu ideya ilə tanış olur, fikirlərini tam manada qəbul edir:

*Həqiqi millətin, şan onun,
Gövdə xəmir, can onun.
Şan ol ki, o yaşasın,
Töküldək qan onun.*

*Millətinə ver canını,
Ocağıntı, şanını.
Bir aşıq olsan helə,
Eşa et cananı.*

Ziya Göyalp hayatınn bütün dövrlərində fəaliyyətini millətinə xidmətə yönəldən şəxsiyyətdir. Onun yaradıcılığı əsərlərdə millətin yüksəltməyin geniş programıdır. Bu programda görkəmli şəxsiyyət birinci növbədə milli şühr və milli vicdan problemini ən planda saxlayır.

Ziya Göyalp yaradıcılığında millət anlayışı, millətinə baxış konsepsiyası da özüntün aktuallığı ilə seçilir. O, hər bir milləti dil, din, əxlaq, estetika baxımından bağlılıq münasibətində formalasınmadə qəbul edir. Ziya Göyalp millətinə bağlı, onu canından da artıq sevən bir şəxs kimi daim mənsub olduğu xalqının inkişafını arzulamışdır. Təbii olaraq bu hadim göstəricisi kimi yaradıcılığında müxtəlif konsepsiyaların şəhidi olsaq da, bu konsepsiyalar arasında digər millətlərlə qarşılıqlı mədəni əlaqə və

bağlılığın birincisi cərgəda dayandığı diqqəti cəlb edir. Lakin məraq doğuran odur ki, o dövrdə Türkiye həzinəsi səciyyəyi olan Qarba məsləhə və ələdəçiliyin sərt təqnid və tokzibi Ziya Göyalp yaradıcılığında özüntün bir məmənəli ifadesini tapdır. Ziya Göyalp Qarbdan öyrənməyin vacibliyini daim qəbul etsa da, qarbiləşməyin, Qarb təqfidliyinin əleyhinə olmamışdır. Bu da özüntübədə onun milli dəyarlara, xalqın tarixi əməknlərinə möhkəm bağlanması və yüksək qıymət vermesindən irəli gəlir, milli keçmişlə gələcəyin bütünlüğünü təmin edir.

Ziya Göyalp türklərin yaşadıqtı əraziləri dönyanın an gözəl güşəsi hesab edir. Onun nəzərində bu güşələr bir də ona görə gözəldir ki, orada türklər yaşayır. Şair türkləri ağlı, iğid, humanist və s. xalq kimi qiymətləndirir. Bu xalq unənə zəhmətlə müşəqəddər, heç kimin hərəkət tapdamanaz və heç kimin torpağında gözli olmaz.

*Bir ölkə ki, torpağında bayraq vəlin gəzər vəy,
Hər fərd hədə məskura bür, fəsən, adət, dəh bürdər.*

Tarixdən malumudur ki, türklərin yaşadıqları bir çox yerlər XX asırda xristian qıvvıvaları tərəfindən tacvifləzə maruz qaldıq, natiədə ərazilərin itirilmə töbükösü ortaya çıxmışdır. Bu vəziyyət şairi, böyük millətçi gənc daim narəbat etmiş, əsərlərinde bunları kədər hiss ilə qələmə almışdır. Daha doğrusu, böyük Turanlılıq ideyalarının töbükətgəsi olan Ziya Göyalp Turan əllərinin müxtəlif dövlətlərin ərazi subyektlərinə çəvirilməsinə koskin etirət etmiş, bunu mağrur bir zələqin hərəkətinə tapdamanası şəklində qiymətləndirmişdir:

*Türk yurdunu uyğuda, ev ditzəm, sakın!
Uyuyan ölkəyə yaqubnəz axın.
Dan yeri ugardı, iğidər, qalxın!
Baxın, yurd nə hadda, vətən harada?
Gedəyim arayım, yatan harada?*

*Krim harda qaldı, Qafqaz nə oddu?
Kazondan Tibetsə deyin rux doldu.
Kitayda analar saçını yolda.
Şən yurdular nə hadda, vətən harada?
Gedəyim arayım, Iran harada?*

Lakin Ziya Göyalp xalqının, millətinin güləşinə, qıvvıvasına, iradəsinə bələd və arxayıñ olduğu üçün yaradıcılığında kədər halları ötər formadadır. Əksinə, nikənlilik çələni yüksək planda dayanır. Məsələn, "Cobanla bülbül" şeirinin mözəmənində deyilən həhn şəhidli olurq.

*Coban qaval çaldı, sordu bülbüləm
Sürülərim ham, obam harada?*

Bülbül sordu boynu büyük bir gülə
Şərqlərim hamı, yuvam harada?

Bu parçada ifadə olunan fikir rəmzi səciyyə daşıyır. Şərti ifadə və deyimlərin daşıldığı mənə yurd, torpaq və vətən narahatlıqlarının bədii əksidir. Lakin sonrakı parçalarda bu şərtlik daxilində bizi nikbin bir ruhun şərə hakim kəsildiyini görürük:

Çoban dedi: Sürülərim hep qaçsa
Bir sürüm var, qaçmaz, adı: Türk eli!
Bülbül dedi: Şərqi ölsün, yox toxa
Türkülərim yaşar, söylər xalq dili!

Ziya Göyalp yaradıcılığında türk dünyasının galəcəyinə olan inam daim öz varlığımı qoruyub saxlayır. O, Turan əllərinin bölünməzliyini təbliğ etməklə, əslində bu birləyi simvolik yox, real, praktik şəkildə canlandıra bilir. Məsələn: Mən, son yoxuz, biz varız-misrası Ziya Göyalp sənətində deyilən cəhati şərh etmək baxımından avəzsız nümunədir. Ziya Göyalpin türk millətinə bağlılığı, onun sabahuna inamı dövrünün bir çox sənətkarlarının diqqətini cəlb etmiş və şair-filosofun həmin keyfiyyəti yüksək elmi-nazəri qiymətini almışdır. Əhəməd Ağaoğlunun bu qəbildən olan aşağıdakı fikirləri daha ənəmlı səslənir: "Heç bir zaman, heç bir vəziyyətdə Ziyanın ruhunu kədər, ümidsizlik kimi bezginlik bürünməmişdir. Ən çatin, ən qaranlıq zamanlarda o, daim ətrafına inam və ümid saçılmışdır. Balkan müharibəsinin zillətləri, dünya müharibəsinin fəlakətləri əsnasında, mən onu galəcəyə dərin ümidiylə bağlı gördüm. Türkün ölməyəcəyinə onun qədər inanmış bir adamə hələ ki, təsadüf etmədim." Təbii olaraq Ziya Göyalpin türkün ölməyəcəyinə, daim qələbə və zəfərlər qazanacağına inamı quru və müjərrəd sevgi anlayışının məhsulu deyildi. Ziya Göyalpda bu inam xalqının tarixini, bu tarixlərdə onların keşməkəşlərini, mübarizə əzmini, torpaq sevgisini, yurd istəyini, düşmənə qarşı amansızlığını bildiyi, gördüyü və müşahidə etdiyindən yaranmışdı.

Ziya Göyalpin türkçülük düşüncə və ideyalarının, onun tarixi, elmi və fəlsəfi dəyərlərinin əksi problemlərinə həsr etdiyi əsərlərdən biri də "Türkçülüyün əsasları"dır. Təsadüfi deyildir ki, əsər türkçülüyün tam bir programı kimi layiqli qiymətini almış, məsələlərə tarixi, elmi-fəlsəfi, hüquqi-əxlaqi və s. cəhətdən aydınlıq gətirilmişdir. "Türkçülüyün tarixi" və "Türkçülüyün programı" şəklində səciyyələnən iki bölüm də türkçülüyün və turançılığın mahiyyətini əsas götürülməklə, onun galəcəyi və qarşısında dayanan məsələlərə də münasibət bildirilmişdir.

Ziya Göyalp "işini bil, aşını bil, eşini bil" atalar sözü fonunda "millətin tamı, ümmətin tamı, mədəniyyətin tamı" düsturu formulunda əsərdə ortaya atdığı məskurə və konsepsiyanın incəliklərini şərh edir,

xalqa, onun mədəniyyətinə, tarixinə, on başlıcası isə özüne doğru getməyin yollarını göstərir. Və əsər türk icimai inamının modelini, əsas əsərdə türk icimai inamının əsaslarından daha maraqlıdır. Ziya Göyalp adı çəkilən "icimai inamımızın birincisi düsturu bu cümlə olmalıdır: "Türk burada Qərb mədəniyyəti istilahı görkəmli filosof-qurın yuxarıda qeyd təşkil etmir. Əksinə ona daha da dolğun şərh verməyə, onu formulunu yaratmaqla dünya mədəniyyətinə daxil olmaq, bu qarşılıqlı xalqları arasında nüfuzunu artırmaq, qoruyub saxlamaq, region məhdudiyyətlərini qırmaq və s. cəhətləri önsə çəkirdi. Bu xüsusda Ziya Göyalpin gətirdiyi misal və istinad etdiyi obyekt də fikrin təsdiq və qəbulu üçün qeyd-şərtsiz faktı çevirilir. "Yaponlar dinlərini və millətlərini qorumaq şərti ilə Qərb mədəniyyətinə girdilər. Bunun nəticəsində də hər cəhətdən Avropanıllara çatıldır. Yaponlar bunu etməklə dinlərindən, milli kültürlərdən bir şey itirdilərmi? Qətiyyən! Elə isə biz nə üçün təraddüb edirik? Biz də türkçülümüzü və müsəlmanlığımızı qoruyub saxlamaq şərti ilə Qərb mədəniyyəti dairəsinə qəti olaraq gira bilmarıkmı?" Göründüyü kimi Ziya Göyalp müəyyən qədər subyektivlik və emosionallıq şəraitində problemlə bağlı düşüncə və müləhizələrini əsaslandırır və fikrinin təsdiqini təmin edir. "Türkçülüyün əsasları" kitabında "Türk bir millətin adıdır" deyən mülliif türkçülükdən turançılığa qədər gedən yoluñ böyüklük və əhəmiyyətdən səhbat açır. Bu məqamda o, İran Xarəzm, Azərbaycan, Türkiyə və s. yerlərdə yaşayan oğuzların birliliyi, tarixi-mədəni eyniliyi və s. xüsusiyyətlərini sadalayır, milli birlik ideyasını təbliğ edir. Lakin Ziya Göyalp həmin birləyi siyasi birlək yox, kultür birləyi səviyyəsində qəbul edir. Düzdür, əsərdə və Ziya Göyalp təlimində türk siyasi birliliyinin müəyyən konturları özünü göstərsə də, adı çəkilən konkret məsələdə yalnız kultür birliliyindən səhbat gedir: "Türkçülükdən yaxın ülkemiz-məskuramız "Oğuz birləyi", yaxud "Türkmən birləyi" olmalıdır. Bu birlilikdən məqsəd nədir? Siyasi bir birlilikmi? Hələlik xeyr! Aneq bugünkü ülkemiz-məskuramız oğuzların yalnız kultüre-harsca birləşməsidir."

Ziya Göyalpin türkçülük və turançılıq konsepsiyası təkcə görülmüş və görülənlərin yox, həm də görüləcəklərin, qarşıda dayananların mahiyyətini şərh etmək, açıqlamaq baxımından xarakterikdir. Ona görə də "siyasetdə məsləkimiz xalqçılıq və kultürdə məsləkimiz türkçülükdür" deyən Ziya Göyalp bu yolda bütün ümidi və ağırlıqların sahib və daşıyıcısı olan türk gəncinə üzünü tutaraq belə müraciət edir: "Ey bu günün türk gənci! Bütün bu işlərin görülməsi yüzilliklərdən bəri səni gözləyir".

BÖYÜK ALİM VƏ UNUDULMAZ MÜƏLLİMİMİZ

Tofiq HACIYEV,
AMEA-nın müxbir üzvü,
filologiya elmləri doktoru, professor

Hadi müəllim uzun həyat yaşadı, cəmi 57 il ömür sürdü (1908-1965). Ancaq bu dövrdə böyük yaradıcılıq işi gördü. Onun yaratdıqları bizim dilçiliyimizin tarixində həmişəşərliq möhürü qazandı. O vaxtdan bizi yarım əsra yaxın zaman ayırır, ciddi ideoloji dəyişmələr baş vermişdir. Onun yaşadı alımlərdən bir çoxunun əsərləri bu gün ya çap olunub yeni nəslin elmi ictimaiyyatına çatdırılmaq dəyərini saxlamamış, ya da onları ancaq ciddi redakta ilə üzə çıxarmaq mümkünür. Hadi müəllimin əsərlərinin çapı dediyimizi əyani göstərir. Belə ki, onun tarixi qrammatika ilə bağlı tədqiqatları o dərəcədə dəqiqliyi malikdir ki, bunlar bir az sonra dərslik hüququ aldı. Axi hər tədqiqatı dərslik kimi qəbul etmək olmaz. Dərslik tələbə kütüsləri üçün doğru-dəqiq və mükəmməl-əhatəli məlumat vermelidir. Təsəvvür edin: Hadi müəllimin iki kitabı ölümündən sonra çap olunmuşdur – «Azərbaycan dilinin tarixi sintaksisi» (1968) və «Azərbaycan dilinin tarixi qrammatikası» (1990). İş burasındadır ki, Hadi müəllimin ölümündən keçən 43 il müddətində onun hazırladığı dərsliyi əvəz edə biləcək yeni əsər yazılmamışdır. Və Bakı Dövlət Universitetinin türkologiya kafedrası dərsliyi yeni nəşrə təqdim etmişdir. Budur filologiya elmləri doktoru, professor Hadi Mirzəzadənin elmi tədqiqatlarının mö'təbərliyi, budur Azərbaycan dilçiliyi tarixində onun tutduğu hörmətli mərtəbə.

Professor H. Mirzəzadə Azərbaycan dilçiliyində bir elm sahəsi kimi tarixi qrammatikanın əsasını qoymuşdur. 1950-ci ildə «Pravda» qəzeti səhifələrində dilçiliklə bağlı Stalinin söhbətləri getdi. Bu söhbətlərin o zamankı sovet dilçiliyində güclü rezonansı oldu. Məsələnin, əlbəttə, sırf siyasi istiqaməti də vardi. Ancaq mühüm elmi-dilçilik nəticələri də baş verdi. Bunlardan biri də haqqında danışdığını dilçilik sahəsində özünü göstərdi; o zamana qədər dil tarixi ədəbi dil istiqamətində tədris olunur və tarixi qrammatikaya onun içində epizodik yer ayrıldı. Həmin dil mütəzakirəsindən sonra tədrisdə tarixi qrammatika müstəqilləşdi. Bu iş, tarixi qrammatikanın tədrisi Azərbaycan ali təhsil ocaqlarının avangardı sayılan Dövlət Universitetində 1947-ci ildən filologiya elmləri namizədi kimi çalışıan Hadi İsmayılov oğlu Mirzəzadəyə tapşırıldı. O, tədris materialı toplamaq üçün respublikanın əlyazmaları arxivinə üz tutur. İldən ilə

tədris materialı zənginlaşır və təbii ki, bununla da tədris get-geda müəllimin bir bina kimi mərtəbə-mərtəbə ucaltması mənim gözlərimin qarşısında getmişdir. Hadi müəllim yığıdığı dil tarixi nümunələrini təhlil edir, üzərində tədqiqat aparır və bunun üstündə tədrisini qururdu. O, Mənim universitetə girdiyim 1953-cü ildə Hadi müəllimin «Azərbaycan dilinin tarixi qrammatikasına aid materiallar (fonetika-qrammatika)» kitabı işıq üzü gördü. Biz, o vaxtın tələbələri 1956-ci ildə müəllimimin ikinci kitabını - «Azərbaycan dilinin tarixi qrammatikasına aid xülasələr (sintaksis)» əsərini məhz tarixi qrammatikaya fənnindən imtahan verdiyimiz semestrdə hədiyyə kimi qəbul etdik. Həmin kitabın filologiya fakültəsində müzakirə-təqdimatunda üçüncü kurs tələbəsi kimi çıxış etməyim və hörmətli müəllimlərimin – kitab müəllifi Hadi Mirzəzadənin və kafedra müdürü professor Muxtar Hüseynzadənin çıxışla bağlı ünvanına söylədikləri xoş sözlər şirin bir xatırə kimi bu gün də yadımdadır.

Hadi müəllim dil tarixi ilə bağlı tədqiqatlarını davam etdirir, tədrisi dərs vəsaitləri ilə təmin etmək işinə fasılə vermirdi. Beləliklə, 1958-ci ildə «Azərbaycan dilinin tarixi qrammatikasına aid qeydlər», 1959-cu ildə «Azərbaycan dilinin tarixi qrammatikası (köməkçi nitq hissələri)» kitablarını çap etdirdi. Nəhayət, bu tədqiqatlarının ümumiləşdirərək, Hadi Mirzəzadə 1960-ci ildə «Azərbaycan dilinin tarixi morfolojiyası» adı ilə doktorluq dissertasiyasını müdafiə etdi. Bir az sonra kitab halında buraxılan bu monumental əsər o zaman sovetlər adlanan ölkədə yaşayan türk xalqlarının dilçilikləri içərisində tarixi qrammatika ilə bağlı ən mükəmməl tədqiqat sayılırdı. Və bu gün də həmin əsər öz tarixi dəyərini saxlayır. Ümumiyyətlə, professor Hadi Mirzəzadə öz zamanında Azərbaycan dilçiliyində və sovet türkologiyasında sayılan, elmi fikirləri ilə hesablaşılan böyük bir alım idı.

Professor H. Mirzəzadə mənim bilavasitə auditoriya müəllimim olub və mən onun kollektivdəki yerini görmüş, tələbələrinin sevimli olmasının şahidi olmuşam. Ədəbiyyat fənləri ilə müqayisədə dil dərslərinin müəyyən qədər cansızlılığı olur. Ancaq biz tələbələr Hadi müəllimin dərslərini həvəsələ gözləyirdik.

Bilavasita tələbəsi kimi, Hadi müəllimin özümlə bağlı xeyli xoş xatırələri var. Dördüncü kursda kurs işimi dinləyib, onu «Ədəbiyyat və incəsənət» qəzetində çapa məsləhət görüdə; aspiranturaya qəbulumda refaratuma o rəy verdi və yənə onun məsləhəti ilə Füzulinin dili haqqındaki bu yazımı «Azərbaycan gəncləri» qəzetində çap etdirdim. Aspirantlığımın birinci ilində Hadi müəllimin imtahanında assident olmağım heç yadımdan çıxmaz. Məhz onda mən imtahanı götürmək metodikasını öyrəndim. Dil tarixindən ilk mühazirələrimi də məhz Hadi müəllimin təcrübəsində gördüyüüm üsulla aparmışam – o, mənbələrdən topladığı örnəkləri kiçik dördkünc kartlara yazar, onları düzgün sistemlə mühazirəsini söylərdi.

Üçüncü kursda imtahan zamanı bir hadisənin şahidi oldum: mən sinfə girib bilet çəkəndə gələcəyin böyük şairi olacaq dostum Hüseyn Alişanov Hadi müəllimin qarşısında oturub cavab verirdi. Biletimi götürüb oturdum. Dostumun danışğını eşidirdim. Hüseyn gündəlik seminarlarda yaxşı iştirak etmişdi. Şair kimi müəllimləri onun istedadını geniş dənyagörüşlü, yüksək intellekt sahibi tələbə kimi tanıydı. Mən gördüm ki, Hüseyn tarixi grammatika danışmış, Füzulidən, Vaqifdən bir ədəbiyyatçı kimi danışır. Hadi müəllim də xəsif bir təbəssümlə, bir az da həmisi görməyə vərdi etdiyimiz özünəməxsus yumorla qulaq asır. Hüseyn alaçı galirdi və mən onun qiymətindən narahat olmağa başladım. Axır ki, Hadi müəllim həmin təbəssümlə dedi: «Hüseyn, çox yaxşı danışısan, ancaq bilirsin, bu söhbət haranın yeridir: olaq Laçının dağlarında, sonin o laləli, çəmənlə oylağlarından birində mən dörsəklənəm yaşılışa, sən də bax beləcə danışasan, qulaq asam». Dedi və imtahan kitabçısına nə işə yazıb Hüseynə uzatdı. Bir-birinə «sağ ol, sağ ol» dedilər, Hüseyn pərt halda çıxdı. Nə yazıldıqını bilmədim, ancaq Hüseyn kədərlər getdi. Mən imtahandan çıxanda bildim ki, Hadi müəllim Hüseynə «5» yazıb. Bəli, Hadi müəllim bilet suallarına görə yox, Hüseynin ümumi savadına, intellektinə qiymət vermişdi. Bəli, bu, müəllimliyin klassik örnəyidir. Hadi müəllimin bu pedagoji davranışını yaddaşma ömürlük həkk olundu. Mən öz allı illik müəllimlik təcrübəmdə Hadi müəllimin həmin addımını dəfələrlə atmışam. Hadi müəllim mənə öyrətdi ki, tələbənin biliyini ancaq bilet sualları ilə qiymətləndirmək olmaz. İndi manim 72 yaşı var, Hadi müəllimdən on beş yaş böylüyəm, ancaq Hadi müəllim bu gün də manım müəllimimdir.

Hadi müəllimin gözəl, şirin yumorlu vardı (o yumor indi oğlu, böyük bəstəkarımız Xəyyam Mirzəzadədə yaşayır). Tələbələrini sinifdə darixməyə qoymayan davranışlarından biri də həmin yumorlu idi. Bir dəfə biza dedi ki, manım həyatım gözlənməz hadisələrlə dolu olub, biri də odur ki, mən fevralın 29-da anadan olmuşam, ad günüm dörd ildən bir keçirilir.

İndi Hadi müəllimin yumorla dediyi həmin gözlənməzlik bir daha özünü göstərdi: böyük və unudulmaz müəllimimiz professor Hadi Mirzəzadənin 100 illiyi fevralın məhz 29 gün olduğu təqvimə düşdü.

Aktual söhbət

AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT MÜƏLLİMLƏRİNİN HAZIRLANMASINDA MİLLİ DƏYƏRLƏRDƏN İSTİFADƏNİN ZƏRURİLİYİ

Oqtay ABBASOV,
Azərbaycan Dillər Universitetinin dosenti

Açıq-ashkar görünənə də, görünmənə də, müəllim həmisi cəmiyyətin aparıcı qüvvəsi olub. "Görünsə" və "görünməsə" ifadələrini bilerəkdən işlədirəm; müəllimin amayının nəticəsi sabahə, gələcəyə hesablanıb. Bina təkməyə...hansısa kənd təsərrüfatı məhsulubecərməyə başlayan adamın zəhməti qısa bir müddədə bəhrəsini verir – adamlar ya ondan faydalayıb, razılıq edir, ya da nəticə pisdirsə, mənfi münasibət bildirirlər. Müəllim işi, müəllim fəaliyyəti bunların heç birinə bənzəməz, ixtisasından asılı olmayaq bütün müəllimlər insanın formallaşmasında iştirak edir, bu müqəddəs işə öz töhfələrini verirlər. Amma heç bir mübələğə yol vermədən deməliyik ki, xüsusilə ictimamətsiz məktəblərində şagirdlərin həyata münasibətlərinin formallaşmasında Azərbaycan dili və ədəbiyyat müəllimlərinin rolü avazsızdır.

El gözü tərəzidir deyiblər. Çox da uzaq olmayan sovet dönməndə ali məktəblərə qəbulda ən yüksək müsabiqə Azərbaycan dili və ədəbiyyat müəllimləri hazırlayan fakültələrə idi. İndinin özündə də nisbat ciddi dəyişməyib. Bu fakültələrə təhsil almaq bir qayda olaraq qəbul imtahanlarında ən yüksək bal toplaya bilmiş gənclərə nəsib olur.

Biz digər fənləri ləyaqətlə tədris edən, şagirdlərinin qəlbində silinməz izlər qoyan başqa ixtisas müəllimlərinin amayına kölgə salmaq fikrindən çox uzağıq. Amma hər halda, "Azərbaycan dili və ədəbiyyat müəllimi olmağa bu böyük maraq haradandır?" sualına cavab problemin şərhinə aydınlıq gatırmak baxımından önemlidir. Bir şey gün kimi aydınır ki, bu istək maddi maraqla çox az bağlıdır – ixtisasından asılı olmayaq bərabər iş stajı olan müəllimlərə cəni dərs yükünə görə bərabər əmək haqqı ödənilir. Bəs səbəb nədir? Bu sual üzərində çox düşünülmüşəm. Şagirdlərlə, tələbələrlə, valideynlərlə apardığımız söhbətlər, onlara verdiyim açıq və dələyişi suallar bu nüfuzun Azərbaycan dili və ədəbiyyat müəllimlərinin özəl xüsusiyyətləri ilə bağlı olduğunu göstərir. Uzun illərdir ali məktəbdə çalışıram, gələcək müəllimlərin münasibətini öyrənmək məqsədilə sorğular keçirib təhlil edirəm. Dəma, gənclərin pəşə seçimlərində, dənyagörüşlərinin formalşdırılmasında, həyatda düzgün yol tutmalarında ... Azərbaycan dili və ədəbiyyat müəllimlərinin olduqca böyük təsiri var. Həm ictimamətsiz məktəblərdə, həm də institutlarda, universitetlərdə şagird və tələbələr ən çox sevdikləri, rəğbət bəslədikləri

müəllim kimi Azərbaycan dili və ədəbiyyat müəllimlərinin adlarını daha tez-tez çəkirlər. Maraqlı cəhətdir ki, belə cavabların müəlliflərinin heç də hamisi orta məktəb şagirdi kimi souradan Azərbaycan dili və ədəbiyyat ixtisasını seçənlər deyillər.

Hər halda, "bəs səbəb nədir?" sualına cavab tapmaq tələb olunur. Bir müəllim şəkildə demək olar ki, səbəb Azərbaycan dili və ədəbiyyat müəllimlərinin dünyagörüşünün formallaşmasında milli dəyərlərimizin daha üstün mövqə tutmasıdır. Məhz həmin dünyagörüş sonra, müəllim kimi fəaliyyət göstərərkən şagirdlərin qəlbini onların daha yaxından bələd olmalarına kömək edir.

Azərbaycan dili və ədəbiyyat müəllimlərinin hazırlanması iki istiqamətdə həyata keçirilir: 1) Azərbaycan dilinin müxtəlif sahələri ilə bağlı nəzəri materiallar üzrə iş və bu materiallardan ümumtəhsil orta məktəblərinə tədrisi nəzərdə tutulan biliklərin şagirdlərə mənimmsədilməsinin öyrədilməsi; 2) Azərbaycan və dünya ədəbiyyatından müvafiq ali məktəbin, konkret şəkildə müəllim hazırlığının tələb etdiyi səviyyədə aparılan işlər və yənə də həmin iş prosesində mənimmsənilən biliklərin nəzərdə tutulan hissəsinin şagirdlərə çatdırılması yollarının mənimmsədilməsi.

Birinci istiqamət dilla bağlıdır. Dil milli dəyərlərin ən qüdrətli sahəsidir. Həm də təkcə sahəsi deyil, eyni zamanda digər mövcud dəyərlərin nəsillər üçün saxlanılması və onlara örtürülməsi vasitəsidir. İlk informasiya vasitəsi təbiidir ki, hərəkət olub: dilin mövcud olmadığı şəraitdə valideyn övladına, bir nəsil digərinə yaxşını, pisi, istini, soyuğu, təhlükəni, həyat uğrunda mübarizənin sadə qaydalarını, bir sözə, zəruri nə var, hamusunu hərəkət vasitəsilə öyrədib. Bu öyrətmə sadə idi. Daha mürəkkəb məsələləri çatdırma bilmirdi, imkanlarının məhdudluğu buna yol vermirdi. Amma hər halda, mövcud idi və çox uzun bir dövr ərzində - dil meydana çıxana qədər insanların varlığının təmin olunmasına müstəsnə əhəmiyyətini qoruyub saxlamışdı.

Dilin yaranması bu sadə vasitənin vəzifələrinin böyük bir hissəsini qısa zaman kəsiyində əvəz etdi. İmkanların genişliyi, kommunikasiya zənginliyi tədricən onun bütün sahələrə nüfuz etməsinə şərait yaratdı. Nəhayət, dil bəşər təcrübəsinin (konkret nümunədə xalqın və nəhayət, milli təcrübənin) saxlanması, nəsillərdən nəsillərə ötürülmə vəzifəsini öz üzərinə götürdü. Dil insanın varlığını təsdiq edən vasitə oldu. Sivilizasiyanın elə bir mərhələsi məlum deyil ki, orada dili başqa bir vasitə tamamilə əvəz edə bilsin. Bu sahədə çoxlu təcrübələr qoyulub, eksperimentlər aparılıb. Dili əvəz edə biləcək daha səmərəli vasitə axtarılıb. Süni dil, texniki dil və s. məşhurlar yaranıb. Amma hamımız məlumdur ki, bəşəriyyət üçün təbii dili, ayrı-ayrı millətlər üçün bu təbii dilin tərkib hissəsi olan ana dilini dolğunluğu ilə tam əvəz edə bilən digər vasitə tapılmayıb. Bunun nəticəsidir ki, dilin inkişafı həmişə ona məhəbbətlə paralel gedib. Bəşər belə bir həqiqətlə razılaşmalı olub: dil millətin mövcudluğudur, hər şeyi itirmək olar, dildən başqa. Dilin itirilməsini heç nə ilə əvəz etmək mümkün deyil.

Dil ünsiyyət, informasiya ötürmək vəzifəsini həmişə saxlayıb, təbiyəvi əhəmiyyət daşıyır. Maraqlıdır ki, dünyada yaxşı ilə pis, mənfi ilə müsbət, acı vərliqləri ifadə edən sözlərin sayı müsbət məzmunlulardan azdır. Dilin dilin millətin dəyərləri ilə vəhdətdə inkişaf etməsidir. Dil özü milli dəyərdir, görə də dilin bu xüsusiyyətlərini nəzərə alaraq ondan imperiya siyaseti meydana çıxmış "dil imperiyası" məshumunun mütərəqqi insanları ciddi şəkildə narahat etməsinə biganə qalmak olmaz. Bu siyasetin əsasında qan tökmədən, ərazi işğal etmədən, ancaq dil vasitəsi ilə dünyaya aqalıq etmə dayanır. Təəssüf ki, başqa xalqlarla müqayisədə bu siyasetin biza daha çox təsir edə biləcəyini unutmaNALIYIQ. Rəsmi səviyyədə doğma dilimizin qorunması, inkişaf etdirilməsi üçün bütün təminatlar var. Lakin onlara nə dərəcədə eməl olunur? Bu suala cavab tapmaq üçün Bakının küçələrindəki elanlara, müəssisə adlarını nəzər salmaq, doğma dilini yaxşı bilən adamlı, bu dili bilməyib, əcnəbi dilda az-çox danışmayı bacaran adamlara göstərilən münasibəti götür-qoy etmək kifayətdir. Əlbəttə, heç kəs çox dil bilməyən əleyhinə deyil. Millətinin sevən adamlar öz dilini bilmədən başqa dilləri öyrənməyin əleyhinə çıxbılar. Burada heç bir milli egiyim yoxdur. Bütün xalqların qabaqcıl nümayəndələri, mütərəqqi şəxsiyyətləri ana dilini bu statusda görmək istəyiblər və ya buna çalışıblar. K.D.Uşinski öz doğma dilinin başqa dillerin içərisində itməsinə qarşı çıxaraq, uşaqlara ana dilini öyrənmədən ikinci dili öyrətməyin əleyhinə çıxb. O, əvvəlcə ana dilini deyil, başqa dili öyrənməyin mənfi cəhətlərini nəzərdə tutaraq yazar: "Bunun nəticəsi nə olar? Bunun nəticəsi o olar ki, uşaq dilla bərabər, fransız və ya ingilis xarakterini kəsb edər və valideynin siltənliyi və dəbin sarsaq tələbinə görə, xalqın ən qiymətli mənəvi irlərindən onun payına düşən hissədən, onu vətən və xalq üçün oğul edə biləcək yeganə hissədən həmşəlik əl çəkməli olar... Çünkü dəyişməz psixoloji qanuna görə, yeri birinci tutan təsəssürat, bütün o biri təəssüratlardan daha dərin kök salır" (K.D.Uşinski. Seçilmiş pedagoji əsərləri. Bakı, Azərnəş - 1953, soh.117).

Böyük mütəfəkkir N.Nərimanov doğma dilini "həyat və kainat haqqında cismi ruhun möhtac olduğu ilk məlumatları ötürən" kimi dəyərləndirmişdir. Tanınmış ədəbiyyatşunas və müəllim F.Köçərli ana dilinin millətin mənəvi dirliliyinin, həyatının mayası olduğunu göstərməsidir. A.Səhhətin ana dilinin əhəmiyyətini yüksək qiymətləndirərək, onun tədrisi uğrunda apardığı işləri də təsədüfi saymaq mümkün deyil. Lakin bu təbii, bùllur mənbə - dil sevilməklə, öyrənməklə, qorunmaqla cilalanır, daha da qüdrətli olur. Dilə məhəbbət, qayğı ailədən başlayır. "Almaniya əleyhinə müharibə Deklərasiyası"nın müəlliflərindən biri, tanınmış ingilis dilçisi Budro Wilsonun dilə münasibət təbiyəsində ailənin rolu ilə bağlı fikirləri maraqlıdır: "Mənim atam ailə üzvlərindən heç birinə danışığında yerinə düşməyən ifadələr işlətməyə icazə verməzdii". Bunlar çox düzəldir və ailədə övladının doğma dilə münasibətinə

bigənə yanaşan valideynlərə yaxşı bir ismənidir. Lakin bu iş sistemli, elmi şəkildə məktəbdə - Azərbaycan dili və ədəbiyyat müəllimlərinin rəhbərliyi ilə tədris prosesində, dərsdə, dərsdənkonan tədbirlərdə davam etdirilir. Burada müəllimin özünən dilla bağlı bilikləri və bu bilikləri aldetmə prosesində qazandığı milli dəyərlər onun karına gəlit.

Məktəbdə milli dəyərlər üzrə iki istiqamətdə həyata keçirilir. Birinci istiqamət təlimin məzmununu ilə bağlıdır. Müvafiq tələblərə görə, təlimin məzmunu, bütövlükdə təhsil milli dəyərlərə əsaslanmalı və ondan qidalanmalıdır (albəttə, dünyada gedən proseslər də unudulmamaq şərtidə). Bu tələb konkret şəkildə ayrı-ayrı fənlərin məzmununu hazırlanarkən nəzərə alınır. Humanitar fənlərin, xüsusilə, Azərbaycan dili və ədəbiyyatın məzmununda digər fənlərə nisbətən milli dəyərlərə istinad etmək imkanı daha çoxdur. Həm məzmunun, həm də bu məzmun üzrə işləyəcək müəllimlərin hazırlığında məsələnin nəzərə alınması Azərbaycan dili və ədəbiyyat müəllimlərinin şagirdlərə təsir imkanlarını artırır.

İkinci istiqamət isə dərsdənkonan tədbirlərlə əlaqədardır. Ümumtəhsil məktəblərində təbiyəvi işlər sistemi şəkildə, əvvəlcədən hazırlanmış müvafiq planlar əsasında (məktəbin, sinif rəhbərlərinin, uşaqlı təşkilatı rəhbərlərinin təbiyəvi iş planları) həyata keçirilir. Bu planların hər birində milli dəyərlərin imkanlarını nəzərə almaq vacibdir.

Həmin planları tətib edən və həyata keçirən müəllimlərin heç də hamısı Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edən mütəxəssislər olmur. Lakin ixtisasından asılı olmayaraq müəllim olacaq tələbələrə "Təbiyə işinin təşkili metodikası" fənni tədris edilir. Fikrimizə, ya həmin fənnin tədrisində milli dəyərlər, onların təbiyəvi imkanlarından istifadə üzrə işlər genişləndirilməli, ya da ümumtəhsil məktəblərində təbiyəvi işlərin həyata keçirilməsində Azərbaycan dili və ədəbiyyat müəllimlərinin imkanlarından daha səmərəli istifadə olunmalıdır.

Azərbaycan dili və ədəbiyyat müəllimlərinin apardıqları işlərin nəticəsi onun sevgisi ilə düzgünənəsibdir. Sevgi nə qədər güclüdürse, nəticə bir o qədər yaxşı olacaq. Bu sevginin əhatə dairəsi sonsuzdur. Lakin onun əsasında müəllimin qəlbində dilimizə və ədəbiyyatımıza olan münasibət dayanır; müəllim ilk növbədə özü ana dilini və ədəbiyyatımızı sevməlidir. Yalnız bu sevgi dilimizə və ədəbiyyatımıza şagirdlərin də qəlbində maraq, istək, başlıcası isə məhəbbət yarada bılır. Gizli deyil ki, dünyada gedən globallaşma, informasiya axınının güclənməsi, müxtəlif mənbələrdən məlumatlar əldə etmə imkanlarının artırması təkcə faydalı nəticələr vernir. Hələ formallaşmasına macəl tapmayan gənc qalbi çəşdirdən, kommersiya və siyasi məqsədlərlə dövriyyəyə buraxılan ideyalar, pornoqrafik, erotik "filmiciklər" həm də əzəli və əbədi dilə, ədəbiyyata arzuolunmaz münasibət yaradır.

Məhz buna görə də Azərbaycan dili və ədəbiyyat müəllimlərinin hazırlığında milli dəyərlərimizdən yerli-yerində istifadə çox vacibdir. Birincisi, müasir tələbə gəncliyin böyük bir hissəsinə təşkil edir. Milli dəyərlər bu gənclərdə tarixən formalşmış, əslərin sinəsindən keçmiş, saflaşmış,

büllurlaşmış ısimiz barədə dolğun təsəvvür yaradır. Bu isə öz növbəsində sabahki cəmiyyətin aparıcı qüvvəsi olacaq insanları, gənclər "mütəsirlik" adı ilə təqdim olunan bəzi üzənənraq "dəyərləri" milli dəyərlərimizlə müqayisə etməyə imkan yaradır. Milli dəyərlərə alternativ kimi təqdim olunan nə varsə, müqayisə süzgəcindən keçirilirsə, yaxşı-yamanı dərk etmək asanlaşır, bütövlükdə milli dəyərlərin tərkib hissəsi olan əxlaqi dəyərlərin itirilməsinin qarşısını alır, gəncləri həyata daha yaxşı hazırlayır.

Gənclərin Azərbaycan dili və ədəbiyyat müəllimi olmağa hazırlaşan digər hissəsi üçün milli dəyərlərin əhəmiyyəti ikiqtadır, bəlkə də daha çoxdur. Bunu ötən əsrin 90-ci illərinin əvvəllerində həmin dövrün ən mötəbər qəzeti sayılan "Pravda"dan oxuduğum bir məqalədəki faktlarla təsdiqləmək istəyirəm. Məqalənin əsas qayəsi əxlaqda baş verən deformasiyaların səbəbinin araşdırılması olub. Bir fakt belə idi: jurnalist tədqiqatı ilə müyyənənəşdirilmişdi ki, SSRİ-dəki əsas nüfuzlu tədris ocağının – Bauman adına Ali Texniki Məktəbin çar Rusiyası dövründə tətbiq olunan tədris planında humanitar fənlərin öyrədilməsinə xeyli vaxt ayrılmış. Fakt ilk baxışda adamda təccüb doğurur. Sırf texniki ixtisaslar üzrə kadrlar hazırlayan məktəbdə humanitar fənlərə bu qədər diqqət verilməsini nə ilə izah etmək olar? Məlum olur ki, həmin kadrlar təkcə Rusiya elminin şöhrətini təmin etməklə öz işlərini bitmiş saymayıblar. Onlannı əksəriyyəti həm də cəmiyyətin içtimai – mənəvi mühitinin yaradılmasında böyük xidmətlər göstərmüş ziyalılar kimi yaddaşlarda qalıblar. Bax, budur humanitar elmlərin, xüsusən də doğma dilin möctəzəli gücü.

Yeri gəlmışkən qeyd edək ki, Azərbaycan ədəbiyyatının təsiri, əhəmiyyəti necə deyərlər, ancaq "yerli kadrlar" tərəfindən dəyərləndirilir. Ədəbiyyatımızın mənəvi qiyməti zaman-zaman başqa xalqların nümayəndlərinin də diqqətini cəlb etmişdir. Budur, isti bir fakt: Dəyərli alim, professor Şahin Xəlilli Şotland və Azərbaycan mədəniyyətləri köklərindəki yaxınlığı arasında, bu sahədə qiymətli nəticələr əldə edən F.Aleksander Magilden iqtibas götürür. İqtibas belədir: "Azərbaycanın mədəni ərisinin mühüm dəyərləri onun ədəbiyyatında olsun olunub və bu səbəbdən də ədəbiyyatın əhəmiyyəti kölgədə qalmamalıdır. Gənc nəsil dəyərli ədəbi ərlə tanış olmaqla öz əedadlarının mədəni ərisi ilə tanış olur. Ədəbiyyatın unudulması mədəniyyətin itməsinə və xarici kütləvi informasiya vasitələrinin hücumuna keçməsi ilə gənc nəslin xarici mədəniyyətin təsiri altına düşməsinə görür" ("Ədəbiyyat qəzeti", 24 avqust 2007 – ci il).

Əlbəttə, dil də, ədəbiyyat da təbiyə vasitəsidir. Lakin bütün həllar üçün bu fikri məqbul saymaq mümkün dənmişdir? Şübhəsiz, yox. Nə üçün? İlk növbədə ona görə ki, dillə ifadə olunan, bədii ədəbiyyatda öz əksini tapan bütün hadisələrin mənbəyi hayatdır. Hayat isə tək müsbətlərdən ibarət deyil. Mənfiliklər, eybəcərliklər də bizi əhatə edən mühitdədir. Görəsən bu eybəcərliklərlə bağlı fikirlərin olsuğu ədəbiyyatı oxuyan insanların hamisi ondan düzgün nəticə çıxara bilirmi? Qəsdən "şagirdlər", "yeni yetmələr" yazmuram. Çünkü bədii ədəbiyyatdan lazımlı olanı seçə bilməyənlər təkcə məktəblilər deyillər. Büyüklərin özləri də çox vaxt belə

"seçimde" aciz qahular. Bəzi ailələrdə, məsələn, "Min bir gecə", "Dekameron" kimi əsərlərin qadağan olunmuş kitablar siyahısına salınması yazıları təsdiq etməri? Edir! Anma qadağannı çıxış yolu olmadığı təsdiqlənib. Oksıntı, qadağan obyekta mərəqə arturan vasitədir.

Bu əz yetində. Bəzə məsələlər var ki, onlar eybəcərlik sayılır, oksıntı, dünya əhalisi arasında müxtəlif dövrlərdə keçirilmiş sorğularda bunlar başçısı hayatı üçün əsas amillər kimi qiymətləndirilmişdir. Lakin ədəbiyyatda, o cümlədən bədii ədəbiyyatda onların itadmasına və təbii ki, oxucuların fikirlərinə münasibet biçmənəhə olmayıb.

Tarixdə təkcə apardığı mitharibələrdə deyil, ham da müxtəlif mərəqə fikirlərinə görə qalmış Napoleon deyirdi: "Bütün əxlaqsızlıqların on yekəsi bacarımadığını təsdiq yapaşmışdır". Doğrudur, bacarıqların yaranması şəxsi təsəbbüsündən, daxili motivlərdən ciddi şəkildə asılıdır. Bu asılılıq nə qədər böyük olsa da, hər halda bacarıqlar aparılan sistemi işa müraciət şəkildə formallaşdır. Bu qanunauyğunluğunu müəllim hazırlığına, bir qədər da konkretlaşdırıbsak, Azərbaycan dilini və ədəbiyyat fənnini üzrə pedagoji kadr hazırlığına şamil etsək məsələnin ciddililiyi bir daha görtür.

Məhz buntarı əsas göttürərək ham da hesab edirik ki, müəllim hazırlığına tələbə qəbulu prosesindən övvəl başlanılmalıdır; müəllim olmaq istəyən tələbələrin bu sahəye yararlılıq dərəcəsi övvəlcədən müttəxəssislər tərəfindən yoxlamıldıqdan sonra onların intihahına buraxılması pedagoji kadr hazırlığının səmərəsini artırır, bu peşəyə təsadüfi döşənlərin qarşısını alır.

Səciyyəvi xüsusiyyətləri nə qədər çox olsa da müxtəlif fənlər üzrə pedagoji kadr hazırlığında ümumi cəhətlər də vardır. Ümumi kontekstində xüsusi seçmək, konkreta tətbiq etmək işin səmərəti qurulmasına müsbət təsir edir. Büyütük alim, mərhüm Azad Mirzəcanzadə müəllim hazırlığına verilən tələbləri ümumiləşdirir. Azərbaycan dilini və ədəbiyyat müəllimləri hazırlığında əhamiyyətini nəzərə alaraq həmin tələbləri aşağıda veririk:

1. Dərs dediyi fənni mükmənələr biləməlidir; 2. Hərəkətləri biliyinə uyğun gəlməlidir; 3. Təhsil üçün nəmərdən imtina etməlidir; 4. Şəhidlərlə öz övladları kimi rəftar etməlidir; 5. Biliyinə və ona uyğun olan hərəkətinə dərin inamı olna, eyni zamanda bu inamı şagirdlərinə aşşalamalı və bununla da onlara xəşbəxliyin yoluñ göstərməlidir; 6. Şagirdlərinə qarşı xeyirxah və səbirli olnmalıdır; 7. Tədris planını şagirdlərinə əqli qabiliyyətinə uyğun olaraq ardıcıl tətbiq etməlidir (A.Mirzəcanzadə, İxtisas giriş. Bakı Universiteti Nəşriyyatı – 1990, səh.229).

Diqqətli oxucu yaqın hiss etdi ki, göstərilən tələblərin müəyyən qismi müxtəlif dövrlərdə pedagoji ədəbiyyatda bu və digər dərəcədə öz oksını tapmışdır. Lakin mütəsir şəraitdə, bazar iqtisadiyyatı anlayışının heç də həmişə lazımnıca qiymətləndirilmədiyi bir vaxtda göstərilən tələblərin bəzilərinə müəllim hazırlığında əmək etmək dəha çox zəruridır. O tələbləri nəzərdə tuturq ki, bunlar məhz müəllimin mənəvi keyfiyyətlərinin formallaşmasına təsir edir və əsrlər ərzində milli-mənəvi dəyərlərimizdə öz oksını tapmışdır.

Məlündür ki, uzun bir dövr ərzində insanın qiyməti onun sözü ilə əməlinin uyğunluğuna görə verilmişdir. İlk baxışda çox yaxşı təcəssürat

yatadır. Lakin məlli dəyərlərimizin mayasını, cəvhərini müəyyənəldirən Zərdöşt təlimində məsələnin qoyuluşunu xatırlayanda "İlk baxış" neçə addahei, neçə yanlış olduğu qəmatinə gəlirən. Həmin təlimə görə, insan dəyərləndirilərkən təkcə sözü və onuñ deyil, ham da daxili düşüncələri, dila gəlirmədiyi İlkləri onas göftirməlidir. Nə əğən? Məlli dəyərlərimizdə ellalañmış bu meyərni təsittülüyil nədədir? Suallata bədii ədəbiyyatdan görtürtülmüş bir epizodla cavab verirəm. Epizod toxunun betadır: Kişi həyat yoldaşı ilə restoranda nəhab edir. Hərəkətlərindən və dediyi sözlərdən nəticə çıxır ki, o öz qadının sevib. Lakin müttəfiqin həmin kişiñin daxili aləmi ilə bağlı yazdığı bircə etməldən onun əsl siması təzə çıxır. Məlum olur ki, öz qadını ilə məhrübən dənəndə qənşü stolda nəhab edən gözəl qadını fikran "soymundurmuş".

Bəli, insannı qiymətləndirilməsi ilə bağlı gotirilmiş təkcə bir nümunə məlli dəyərlərinin glicinli, əlməzliyini, həşəriyyati monoviyatlılıqları, əxlaqsızlıqları qonuñaqda neçə bütük əhamiyyət malik olduğunu aydın şəkildə sübut edir. Məlli dəyərlərimizdən bu səpkidə istənilən qədər nümunələr gotirmək mümkündür. Lakin bənsüz, da aydın olur ki, A.Mirzəcanzadənin müəllim hazırlığı ilə bağlı irəli sürdüyü tələblər içərisində müəllimin daxili mənəvi aləmi ilə bağlı olanlar ənənlidir. Azərbaycan dilini və ədəbiyyat fənnini tədris edəcək tələbələrə iş zamanı bu keyfiyyətlərin formallaşmasında məlli dəyərlərimizin imkanlarından lazımnıca istifadə olunmalıdır. Biliyik ki, Azərbaycan dilini və ədəbiyyat müəllimini hazırlayan faktitlərdə burada toxunulan və toxunulmayan məlli dəyərlərimizin öyrəndiləsi fizə iş aparılır. Lakin etiraf etmək vacibdir ki, bu öyrənmədə başlıca diqqət təlimin təhsilindərici vəzifəsinin yerinə yetirilməsinə yönəldilir, məlli dəyərlərimizdən pedagoji fəaliyyət zamanı şagirdlərin təbəyisində istifadə məsələlərinə əhamiyyət verilmir. Yaxşı haldə buna lazımi qədər yer ayrılmır. Bu fakt aşağıdakı nəticələrə gölməyə əsas verir: Azərbaycan dilini və ədəbiyyat fənnini üzrə pedagoji kadrların hazırlığında məlli dəyərlərin mözəmənini, onlardan istifadə imkanlarını və yeri daşıqlaşdırılmışdır; Tədris prosesində təkcə təhsilindərici vəzifə deyil, ham da məlli dəyərlərin təbəyisi imkanları üzərində iş aparılmışdır.

Məlli dəyərlərin mözəməninin zənginliyi, onun təkcə bədii ədəbiyyatdan, onun müxtəlif janrlarından ibarət olmaması, adət-ənənələri, dövlətçilik təcrləbi ilə bağlı ideyaları, tərbiyənin müxtəlif sahələrini və s. əhatə etməsi Azərbaycan dilini və ədəbiyyat müəllimlərinin hazırlığına yenidən nəzər salmağı zəruri edir.

DÜŞÜNDÜRÜCÜ TAPŞIRIQLAR

1. Aşağıdakı sözlerin an azı üç oxşar olamotini göstərin:
 anara, otto, aka, ütül, ata
 a) I. Bu sözlerin hamisi saitə başlayır, saitə qurtarı.
 II. İnce saitə başlayan söz ince saitə, qalın saitə başlayan söz qalın saitə bitir.
 III. Bu sözler soldan sağa və sağdan sola eyni cür oxunur.
 2. Müslüman şərqi qadın təxni asərlər "Salname" adlanırdı. Rus salnamələri isə elə bir sözlə ifadə olunur ki, onun üçüncü hecasi "yaxşı" sözünün antonimi, ikinci hecasi fars dilində "son" deməkdir. Baş hirinci hecasi nadir? Onu ikinci heca ilə birləşdirəndə "yay" sözünün rüscaya tərcüməsi alınır.

b) I. Birinci heca - le
 ikinci heca - to (farsca "son")
 Üçüncü heca - pis ("yaxşı"nın antonimi) Cavab: Letopis


3. Məmməd peygamberin adı çəkildən onun şərafına icra olunan bir əməl vardır. Bu əməli ifadə edən söz eyni zamanda Başqırd xalqının rus çərçivinə qarşı mübarizə aparan mili qəhrəmanın adıdır. Başqırdıstanda bir şəhər də belə adlanır. Bu, hansı sözdür?
 Cavab: Salavat

4. 1625-ci ildə Şah Abbas Səfəvilər əleyhina baş vermiş Georgi Saa - kadzənin üşyərini yaradı. Azərbaycan ədəbiyyatında "Əlkütçəy" adlanan bu döyüş gürçü ədəbiyyatunda necə adlanır? Bunu tapmaq üçün aşağıdakı krassvordu həll edin:

İlan	Su	İnam			
------	----	------	--	--	--

c) İlan - mar
 Su - ab
 İnam - din
 Cavab: Marabdin döylüsü

5. Görənən, iki nöqtənin yerinə hansı hecəni yazmaq lazımdır?



Cavab: "ma" yazmaq lazımdır.

6. Xanalardaki hərfərin köməyiylə sözər düzəldin:

T	E	F
O	L	N

Cavab: leo, leon, leont, fel, fen, neft, telefon, fon, tel, el, not, loto, foto, len (orta əsərlərdə torpaq mülkiyyəti forması), Elton (şəxs adı)

7. "Cotton", "baby", "cooker", "sherber".

Bunlar hansı Azərbaycan sözləridir ki, ingilis dilinə keçərək bu cür fonetik dəyişikliyə məruz qalmışdır? Cavab: koton, bəbə, kökə, şərbət

8. "Başlangic" sözünün antoniminin aksi əcnəbi bir dildə tənəffüs orqanlarından birinin adıdır. O, hansı sözdür?

Cavab: "Başlangic" sözünün antonimi - san, tərsinə nos, rus dilində burun

9. Get ağacdan dar

Get, həzərdən, ağacdan dar

Nöqtələrin yerinə eyni söz yazılmalıdır. Bu sözər müxtəlif mənəda işlənir, lakin bunlar omonim deyil. Cavab: alma

ƏDƏBİ ALƏMDƏ

Azərbaycan Dövlət Müsiqili Komedya Teatrında xalqımızın görkəmlı şairi Mikayıl Müşfiqin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənləri yubiley gecəsi keçirildi. Teatrın foyesində Mikayıl Müşfiqin hayatı və yaradıcılığını əks etdirən sərgi təşkil olunmuşdu. Sərgidə şairin latın qrafikali Azərbaycan əlifbası ilə çap olunmuş 3 cildlik əsərləri, "Həyət sevgisi", "Yenə o bağ olaydı", "Əbədiyyat nəğması" kitabları, şair haqqında yazılmış monoqrafiyalar və fotolar nümayiş etdirilirdi. Mərasimi filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizəda açaraq dedi: "Bir il bundan öncə möhtərim Prezidentimiz canab İlham Əliyev Azərbaycan poeziyasının ən gənc klassiki Mikayıl Müşfiqin anadan olmasının 100 illik yubileyinin geniş şəkildə qeyd edilməsiylə bağlı sarancam imzaladı. Men hesab edirəm ki, bu, bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətimizə, azərbaycanlıq məskurcasına olan böyük saygı və diqqətin darin hörmətə layiq ifadəsidir. Müşfiq sonata gəldiyi gündən etibarən həmişə xalqımızın sevimliyi olub. Onun 100 illik yubileyinin dövlət səviyyəsində yüksək şəkildə qeyd edilməsi bunu bir daha təsdiq edir". Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfaz Qarayev unutulmaz şairin yaradıcılığına olan böyük xalq məhabbatından söz açdı. Azərbaycan Yaziçılar Birliyinin sədri, xalq yazıçısı Anar tədbirdə çıxış edərək dedi: "Yüz il bundan əvvəl Azərbaycan xalqının böyük şairi Mikayıl Müşfiq dünyaya geldi. 70 il bundan əvvəl rejim tərəfindən qəddarlıqla qətlə yetirildi. O, cami 29 il yaşadı. Ancaq klassik şairlər cərgəsində yer aldı. 29 yaşında klassik adı almaq hər şənətçiyə nəsib olmur. Dünya ədəbiyyatı tarixində yalnız üç şair - Lermontov, Lorka və Müşfiq bu yaşda belə bir xalq sevgisine layiq olublar". Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu mərasimdə çıxış edərək ölməz şairin yorulmaz tədqiqatçısı olmasından qürur hissi duyduğunu vurguladı.

Tədbir incəsənət ustalannın təqdim etdiyi ədəbi-hədii kompozisiya ilə yekunlaşdı.

Bakı şəhərindəki 190 nömrəli orta məktəbdə görkəmlı Azərbaycan yazıçısı, alim və müellim Mir Cəlal Paşayeva həsr edilən "Qəlbələrə yaşıyan Mir Cəlal" kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirin təşkilatçısı olan həmin məktəbin müəllimi, kitabın özə yazmış Qənişa Əmirəcanova yığıncaq açaraq qonaqları Mir Cəlal işığına yığışdırılan üçün alıqlılaşdırı və böyük ədibin yerişməlinə söz verdi. Vaxtıla Mir Cəlal müəllimin tələbələri olmuş, bu gün respublikamızda seçilib tanınan alımlar, şair və yazıçılar onun haqqında gözəl xatirələr danişdilar, kitabın müəllifi Ramiz Dönzə minnətdarlıqlarını bildirdilər.

Rəsif Behbudov adına Dövlət Mahnı Teatrında Yaziçılar Birliyinin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə buraxıldığı "Poeziya günü" şeirlər toplusunun təqdimatı olmuşdur. Mərasimdə Yaziçılar Birliyinin birinci katibi Fikrat Qoca mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, professor Nizaməddin Şəmsizəda və başqların kitabın məziyətlərindən danişdilar, şairlər şeirlər oxudular və onun növbəti nəşrini sobirsızlıqla gözlədiklərini bildirdilər. Xatırladaq ki, kitab hər il yeni şeirlər toplusu şəklinde buraxılacaqdır.

Xalq yazıçısı İlyas Əfəndiyevin "Seçilmiş pyeslər" kitabı Türkiyədə nəşr şəkildə çapdan çıxmışdır. 612 sahifəlik kitabın müəllifi "Son hamiso maniqlasən", "Unuda bilmirəm", "Mahv olmuş gündəliklər", "Mahv dağlarında qaldı", "Odlu səhrədan golmıs şəytan", "Xurşidbanu Nətəvan", "Şeyx Xiyabani", "Sevgililərin cəhənnəmə vüsalı", "Hökmdar və qızı" kimi məşhur pyesləri daxil edilmişdir.

XARİCİ ÖLKƏLƏRDƏ

ABŞ'daki Cornell Üniversitesi'nden alımlarından psixoloq Hen Evans ve Rıçard Venera har gün metro ile New-Cerside Manxettona gedib-galan 208 samoşın üzerinde test keşfettiler. Alımlar psixoloj test zamanı onların hormonlarını yoxlamaq üçün qanlarından analiz gətiriblər. Bundan başqa, ham sahə öncəsi, ham da sahə sonrası onlardan bollı sorğular cavablandırılmalarını xahiş ediblər. Məlumat olub ki, har gün metrodan istifadə edən samoşlar onları vətən sualları lazımı soviyyədə cavablandırma bilmir, əsəri və aqressiv olurlar. Psixoloqlar bunu insanların monotonluğundan bəzəmisi ilə əlaqələndirirlər.

Amerikanın Boston şehrinde keçirilen yuxu araştırmaları üzərə elm konfrans mərası
nöticələr uzoq çıxardıb. Professor Patniya Qorfiild bildirib ki, yuxular adətən 12 cür səjüttli
olur. Onçox yavılan yuxu yera yixilənər və camaat qarşısında pis vəziyyətdə (çilpaq halda)
qalmış səjüttər. Yuxu insan organizmının intensiv məşqlərindən xəbər verir. Onlar insanı
təhlükəli situasiyalara hazırlayırlar. Yuxu hətta ölüm təhlükəsi dəqiqlərindən insanın məşq
həzirlanmasını itađa edir.

Amerikalı mutaxassisler görə qabiliyyətini barpa edən "Lütentus" adlı dərman preparatı hazırlmışlar. "New England journal of medicine"nin yaydığı xəbərə görə, yaşlılıq dönməsində kor olmaq etibarlı minimuma endirən yeni dərman 716 nəfər üzərində təcrübədən keçirilib. Həmin dərmanla müalicə edilənlər məktub oxuya biləcək olsalar sağalıblar.

Amerikanın ve Britanyanın üniversiteleri dünyada ali təhsilin liderləridir. Bu, Britanyanın "Times" qazetinin ilik təqqaqtunun nəticəsidir. Reytinq tərtib olunan zaman 4 min alim, mühəndis, tələbə və aspirantın rəyları nəzərə alınıb.

Dünyanın on yaxşı yüz üniversitetinin siyahısında Amerikanın Massachusetts statinden Harvard Üniversitesi başda durur. Onun ardına Britaniyanın Kembridʒ ve Oksford üniversitələri gəlir. Birinci on universitet arasında daha bir Britaniya universiteti – London Imperial Kollegi doqquzuncu yeri tutur. Qalan birinci onluqdakı universitetlərin hamisi Amerikaya mənsubdur.

Rusiyani MDU temsil edir. O, 93-cü yeradır. Bütün reytingdə ABŞ-dan 33 universitet, Britaniyadan 15, Avstraliya və Hollandalıdan 7, Fransa və İsvəçrədən 5, Honkong, Yaponiya, Kanada və Avstraliyanın hər birindən 3 universitet temsil olur.

ABŞ-in Arkansas Universitetinin mütəxəssisləri odda yanmayan, hətta bakteriyaların təsirinə qarşı davamlı olan kağız icad ediblər. Yeni materialdan divar kağızından tutmuş, avtomagistrallar boyunca düzülən reklam lövhələri istehsalınadək müxtalif məqsədlərlə istifadə etmək olar. Kağızın çox hissəsi sellüloz lifindən hazırlanmışlığı halda, yeni materialın əsasını titan dioksidinin nəmonitləri təşkil edir. Bu cür kağızin hazırlanması çox sədə prosesdir, o, zəhərli deyil və ucuzdur. Nəmonitləri olda etmək üçün tədqiqatçılar tozşəkilli titan dioksidini qələvi ilə qarışdırırdıqdan sonra kütləni teflon konteynerə qoyublar. Bundan sonra onu bir-iki gün ərzində 150-200 dərəcə temperaturda qızdırıblar. Kağız quruduqdan sonra onu ayarlı, qayğı ilə kəsmək və müxtalif formaya salmaq olur. Yeni materialın 700 dərəcəyədək temperatura davam gətirə biləcəyi deyilir.

YENİ NƏŞRLƏR

Professor Fəxreddin Veysslli təkcə Azərbaycanda deyil, dünyada tanınan fonetist alımlardandır. Gərgin tədqiqatlar nticəsində Azərbaycan, rus, ingilis, alman dillərində yazılıb nəşr etdiriyi asərləri həmişə mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Bu yaxınlarda oxucuların istifadəsinə verilmiş "Fəxreddin Veysslli - 65" adlı kitab isə (Bakı, Sırvannəs - 2008) görkəmli alimin hayat və yaradıcılığına həsr olunub. Burada F.Veysslinnin hayatı, təhsil illəri, elmi yaradıcılığı, nüfuzlu müslüm kimi işinə xüsusiyyətləri, asərləri haqqında tanınmış söz sahiblərinin rəsədləri, Azərbaycanın müstəqilliyi, doğma dilimizin qorunması və inkişafı sahəsində xidmətləri və s. öz əksini tapmışdır.

Vidadi Bəsirov mətbuatda müntəzəm çıxış edən, pedaqoji elmin müxtəlif masalaları ilə bağlı dəyərli fikirlər müallifi kimi tanınan alimlərimizdəndir. Onun 2008-ci ildə "Mütərcim" nəşriyyatının poligrafiya mərkəzində nəşr olunmuş "Azərbaycan pedaqoji fikrində milli tərəqqi ideyaları" (XIX əsrin sonu, XX əsrin övvəli) adlı monografiyası da belə aktual masalalarla həsr olunmuş asdır. Bu asırda Azərbaycan maarifçilərinin milli tərəqqi ideyalarının gənc nəslin təlim-tərbiyəsində əhəmiyyəti, cəmiyyətin təraqqisində dəyərli xidmətləri olmuş qabaqcıl pedaqoji fikir nümunələrinin humanist, demokratik ideyaları, çoxsahəli fəaliyyətlərinin müsbət nticələri öz əksini tapmışdır.

Görkəmlə yaziçı, müəllim və elm xadimi Mir Cəlal Paşayevin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilir. Bu böyük insana məhəbbət həm də onunla bağlı yeni əsərlərin oxuculara verilməsi ilə nəticələnir. Rəmiz Dənizin (Qasimov) "Qəlbələrdə yaşayan Mir Cəlal" (Bakı, "Yurd" HPB - 2008) adlı kitabı da bəlsələrdənardır. Kitabın redaktoru xalq yaziçisi Çingiz Abdullayev, maslahatçısı xalq şairi, professor Nəcimən Hasanzadədir. Adı çəkilənərək M.C.Paşayevin həyat və yaradıcılığı haqqında fikirlər öz əksini tapmışdır. Müəllifiñ yanaşma torzi, üslub oxucuda Mir Cəlal haqqında dolğun təsəvvür oymaşa imkan yaradı bilmədir. Faaliyyətinin zəsə sahalarının - mülliətliliyinin, alimliyinin və yaşlılığının onur, insan keyfiyyətləri - səmimiyyi, qayğıçılışı, tələbkarlığı, adəvət hissindən uzaq olması, həssaslığı ilə vəhdətdə verilmişə asərin əhəmiyyətini dəhərdir. İhnarsız ki, oxucu, xüsusilə gəncəl bəyərlərə sadəcə tanış olmayaçaq, orada "əsl insan necə olmalıdır" suallına cavab tapacaq, həyatlarının müxtəlif möqamlarında Mir Cəlal şəxsiyyətinin nümunəsindən örnək götürəcəklər. Bunu Mir Cəlal haqqında müəsərimiz olan yeterliliklərin həmin kitabda verilən xatirələri də bir daha sübut edir. Çünkü həmin xatirələrdə Mir Cəlal böyükliyinə, sadalıq üz əksini tapmışdır.

BAŞ REDAKTOR:
Məhəmməd BAHARLI

MƏSUL KATİB:
Vaqif ALKƏRƏMOV

ŞÖBƏ REDAKTORLARI:
Oqtay ABBASOV
Soltan HÜSEYNOĞLU

REDAKSIYA HEYƏTİ:
ANAR
Ağamusa AXUNDOV
Ənvər ABBASOV
Nizami CƏFƏROV
Nurlana ƏLİYEVA
Qənirə ƏMİRCAHOVA
Tofiq HACIYEV
İsa HƏBİBBƏYLİ
Nizami XUDİYEV
Qəzənfər KAZIMOV
Əsgər QULİYEV
Şəmistan MİKAYILOV
Bəkir NƏBİYEV
Yusif SEYİDOV

ÜNVANIMIZ:
Bakı-10, Dilarə Əliyeva küçəsi, 227, 6-cı mərtəbə, otaq 608.
Telefonlar: 498-55-33; 493-06-09

Kağız formatı 60x84 1/8. Uçot nəşr vərəqi 5.
Şərti çap vərəqi 6,3. Tiraj 700.

**Jurnal Azərbaycan Respublikası Mətbuat və İformasiya
Nazirliyində qeydə alınmışdır. Qeydiyyat nömrəsi 191.
Lisenziya V 236.**

**Jurnalda dərc olunan məqalələr Azərbaycan Respublikası Prezidenti
yanında Ali Attestasiya Komissiyasında nəzərə alınır.**

**Jurnal ildə 4 dəfə çıxır. O, redaksiyanın kompüterində yığılır,
«Zərdabi LTD»-nin mətbəəsində çap olunur.
Çapa imzalanıb: 06.07.2008.**

**Jurnalda abunə mətbuat yayımı şöbələrində aparılır.
Bir nömrənin abunə qiyməti 2 manatdır.**

ÍNDEKS 1012

